

**AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
SUMQAYIT DÖVLƏT UNIVERSİTETİNİN NƏZDİNDƏ
SUMQAYIT DÖVLƏT TEKNİKİ KOLLECİ**

«Ərzaq xammalları və məhsullarının təhlükəsizliyi-1»

fənnindən mühazirələr

Orta ixtisas təhsili müəssisələrində
fənnin tədrisi üçün nəzərdə tutulub

Tərtib edən: Bayramova Nailə Xaləddin qızı

SUMQAYIT-2020

1. ƏMTƏŞÜNASLIĞIN PREDMETİ, METODU, VƏZIFƏLƏRI, TARIXI VƏ BAŞQA ELMLƏRLƏ ƏLAQƏSI

Əmtəşünaslığın bir bölməsi kimi «Ərzaq malları əmtəşünaslığı» fənni sənayedə və kənd təsərrüfatında istehsal olunan ərzaq mallarının istehlak dəyərindən bəhs edən elmdir.

Əmtəənin mahiyyətini nəzərdən keçirərkən və onun istehsalına sərf olunan əməyin ikili xarakterini qeyd edərək K.Marks əmtəənin dialektik vahidliyini təşkil edən istehlak dəyərini və dəyərini izah etmişdir.

Əmtəşünaslıq üçün əmtəənin istehlak dəyəri birinci dərəcəli əhəmiyyət kəsb etdiyindən xüsusi fənn olan əmtəşünaslığın predmetini təşkil edir.

1856-cı ildə nəşr olunan «Kommersiya sorğusu lüğəti» kitabında I.Vavilov əmtəşünaslıq belə tərif vermişdir: «Əmtəşünaslıq – mal haqqında, onların sortu, mənşəyi və satılması, alınması və satış vasitələri, daşınması və saxlanması üsulları haqqında dəqiq və tam məlumatları öyrənən bir elmdir».

Əmtəşünaslığın ümumi problemlərinə həsr edilmiş ali məktəb müəllimlərinin 1962-ci ildə Leypsiqdə keçirilən beynəlxalq nəzəri konfransı, başqa elmi fənlər arasında əmtəşünaslığın yerini müəyyənləşdirmiş və ona belə tərif vermişdir: «Əmtəşünaslıq təbiət-texniki fənn olmaqla, onun predmetini əmtəələrin istehlak dəyəri təşkil edir». Əmtəşünaslıq malların istehlak dəyərini, onların təsnifatını, standartlaşdırılmasını, malların keyfiyyətini formalaşdırın və keyfiyyətini qoruyan amillərini, çəşidin formalaşmasının qanuna uyğunluqlarını və onun quruluşunu öyrənən elmi fəndir.

Ərzaq malları əmtəşünaslığının bir tədris və elmi fənn kimi əsas vəzifəsi yeyinti məhsullarının keyfiyyətini öyrənməkdir. Çünkü yeyinti məhsulu keyfiyyətli olmaqla yanaşı, qidalı, yararlı və ziyansız olmalıdır. Məhsulların istehlak dəyəri və keyfiyyəti onların yararlılıq əlaməti ilə sıx əlaqədardır. «İstehlak dəyəri» və «keyfiyyət» anlayışları ümumi olsalar da, öz aralarında fərqlənirlər. «İstehlak dəyəri» anlayışı «keyfiyyət» anlayışına nisbətən genişdir və bu əmtəşünaslığın əsas problemlərindən biridir. Ərzaq məhsulları insana birinci növbədə lazım olan qidakıdır.

Qida orqanizm üçün enerji mənbəyidir. Kalorilik və bioloji tam dəyərlilik əsas şərtidir. Məhsulun tərkibində enerji verə bilən maddələrin həzm qabiliyyəti də mal keyfiyyəti üçün şərtidir. Yeyinti məhsulu nəzəri cəhətdən yüksək kalori vermə qabiliyyətinə malik olub, lakin həmin məhsulun tərkibində enerji verə bilən maddələrin həzm qabiliyyəti aşağı olduqda, real kalorilik də aşağı ola bilər. Qidanın həzm olması onun fiziki xassəsindən, kimyəvi tərkibindən, malın xüsusiyyətindən, dad və iyindən, məhsula rəng və ətir verən maddələrin olmasından çox asılıdır.

Ümumiyyətlə, ərzaq mallarının dadı, rəngi, xarici görünüşü, iyi, kaloriliyi, bioloji tam dəyərliliyi, həzm olma qabiliyyəti ərzaq mallarının keyfiyyətini və onların istehlak dəyərini xarakterizə edən göstəricilərdir. Əmtəşünaslıq elmi hər şeydən əvvəl malın hər tərəfli olaraq xarici (dadi, iyi, rəngi,

konsistensiyası) və daxili xüsusiyyətlərinin (fiziki, kimyəvi, biokimyəvi) öyrənməyi tələb edir. Bütün bunların öyrənilməsi əmtəəşünaslıq elminin birinci vəzifəsidir.

Ərzaq mallarının saxlanması malın keyfiyyətli qalması üçün əsas şərt olduğundan onun öyrənilməsi birinci dərəcəli əhəmiyyətə malikdir. Beləliklə, əmtəəşünaslıq elminin öyrənilməsində üçüncü əsas vəzifə malın saxlanılmasının düzgün təşkilindən ibarətdir. Malın istehlak dəyərinin, onların arasında olan əlaqəliliyin və keyfiyyəti qoruyan amillərin (qablaşdırma, saxlanılma və daşınma) öyrənilməsi birlikdə əmtəəşünaslıq kursunun vəzifələrini əhatə edir.

Ərzaq malları əmtəəşünaslığı fənninin öyrənən mütəxəsislər yalnız malların keyfiyyətini təyin etmək və onların saxlanılma və daşınmasına riayət etməklə məşğul olmur. Onlar əmtəələrin yeridilişini təşkil edir, pərakəndə ticarəti əmtəə ilə təchiz edib satışına rəhbərlik edir, əhalinin tələbi əsasında istehsalçılara sifarişlər verir, malın keyfiyyətini yüksəltmək üçün təkliflər işləyib hazırlayır və malların reklamını təşkil edir. Əmtəəşünaslığın metodları əmtəəşünaslıq elminin qarşısında duran məsələləri həll etməyə imkan verir.

Əmtəəşünaslığın metodları ümumi və xüsusi (spesifik) olmaqla iki qrupa bölünür. Əmtəəşünaslığın ümumi metodları pozitivist, struktualist, dialektik, eləcə də sintetik metodları özündə birləşdirir. Pozitivist metod özünün müxtəlifliyi ilə geniş yayılmışdır. Bu metod məhsulların tədqiqi və keyfiyyətinə nəzarətdə, riyazi modelləşdirmədən fəal istifadə olunmasında, konkret situasiyaların həllinin tapılmasında özünü göstərir. Eyni zamanda seçmə üsulu ilə məhsulların keyfiyyətinə nəzarətdə, orta nümunənin götürülməsində və tədqiqat nəticələrinin riyazi-statistik işlənməsinin tətbiqində pozitivist metodlardan istifadə edilir.

Əmtəəşünaslıqda struktualist metod daha çox inkişaf etmişdir. Əmtəələrin təsnifatının təyinində, malların qruplara, yarımqruplara və müxtəlifliklərə bölünməsində, məhsulun xassələrinin sadə və mürəkkəb olmasının müəyyən edilməsində, keyfiyyətin vahid və kompleks göstəricilərə bölünməsində bu metoddan istifadə edilir. Dialektik metod dialektika ilə əlaqədardır. Bu isə təbiətin, cəmiyyətin və təfəkkürün inkişafi haqqında ümumi qanuna uyğunluqları öyrənən elmdir. Təbiətin inkişafı və qanuna uyğunluqları bitki və heyvan mənşəli məhsulların keyfiyyətinə və istehlak xassələrinə təsir edir.

Əmtəəşünaslıqda sintetik metodlar başqa elmi fənlərin metodlarından əmtəəşünaslıqda istifadə olunmasını nəzərdə tutur. Məsələn, əmtəəşünaslıqda fizikanın, kimyanın və biokimyanın metodlarından geniş miqyasda istifadə edilir.

Əmtəəşünaslıqda xüsusi (spesifik) metodlar dəqiq alətlərdən, vasitələrdən, yanaşmalardan istifadə olunmasını nəzərdə tutur. Spesifik metodlardan əmtəəşünaslığın müxtəlif sahələrində geniş istifadə olunur. Spesifik metodlara – təhlil və sintez; induksiya və deduksiya; abstraksiya; ehtimal etmə və ümumiləşdirmə aid edilir.

Müasir dövrdə elm və texnikanın inkişafı ilə yanaşı ətraf mühitin çırklənməsi, kənd təsərrüfatında müxtəlif kimyəvi maddələrdən istifadə olunması ərzaq məhsullarının keyfiyyətinə və istehlak xassələrinə

əhəmiyyətli dərəcədə təsir göstərmışdır. Ona görə də ərzaq malları əmtəəşünaslığının əsas vəzifələrinə məhsulların istehlak dəyərinin və keyfiyyətinin hərtərəfli öyrənilməsi ilə yanaşı onların zərərsizlik göstəricilərinin, o cümlədən məhsulların tərkibində olan toksiki elementlərin, pestisidlərin və digər insan orqanizmi üçün zərərli olan maddələrin və onların miqdarının qüvvədə olan normativ sənədlərin tələbinə uyğunluğunun müəyyən edilməsi məsələləri də aiddir.

2. ƏRZAQ MALLARININ KİMYƏVİ TƏRKİBİ QİDALILIQ DƏYƏRİ

Ərzaq mallarının tərkibində qeyri-üzvi maddələrdən su və mineral maddələr; üzvi maddələrdən isə karbohidratlar, lipidlər(yağlar), azotlu maddələr, fermentlər, vitaminlər, üzvi turşular, aşı və boyalı maddələri, ətirli maddələr və s. vardır. Karbohidratlar, zülallar və yağlar insan orqanizmi üçün enerjivermə qabiliyyətinə malikdirlər.

Su – bütün ərzaq mallarının tərkibində var. Şəkər tozunda 0,14%, ərinmiş yağıda 1%, un və yarmada 13-15%, çörək-bulka məmulatında 34-50%, meyvə və tərəvəzlərdə 83-95%-ə qədər su vardır. Tərkibində su çox olan məhsullar adı şəraitdə uzun müddət saxlanıla bilmir. Lakin suyun normal miqdarda olması məhsulların keyfiyyəti üçün əsas şərtidir. Çörəyin, meyvə və tərəvəzlərin konsistensiyasını, dadını və ətrini saxlamaq üçün onlarda olan suyun miqdarını dəyişmək məsləhət deyildir. Duz, şəkər, çay, qurudulmuş meyvə və tərəvəzlər və bəzi qənnadı məmulatlarının tərkibində suyun az olmasına baxmayaraq onlar çox hiqroskopikdirlər. Saxlanılma zamanı anbarda nisbi rütubət çox olduqda həmin məhsullar nəm çəkir və keyfiyyəti aşağı düşür. Əksinə havada nisbi rütubət aşağı olduqda həmin məhsullar suyunun bir hissəsini buxarlandırır və beləliklə də itkinin miqdarı artmaqla məhsulun keyfiyyəti də dəyişir.

Içməli suya və eləcə də yeyinti məhsulları istehsalında istifadə olunan suya müəyyən tələblər verilir. Suyun keyfiyyəti onun şəffaflığına, rənginə, dad və iyinə, mikroorganizmlərlə çırklənməsinə və həmçinin onda həll olmuş kalsium və maqnezium duzlarının miqdarına (suyun codluğununa) görə müəyyən edilir. Cod suda yarma və tərəvəz pis bişir, çay yaxşı dəm almir. Içməli suyun bir litrində mineral duzlarının miqdarı 500 mq-dan artıq olmamalıdır.

Mineral maddələr – orqanizmin normal fəaliyyəti üçün böyük əhəmiyyətə malikdir. Mineral maddələr bitki və heyvanat mənşəli məhsulların yandırılmasından alınan küldən ibarətdir. Məhsulların keyfiyyəti və qidalılılığı müəyyən edilərkən mineral maddələrin miqdarı nəzərə alınır.

Ərzaq mallarında olan mineral maddələr 3 qrupa: makro-, mikro- və ultramikro- elementlərə bölündür. Makroelementlərə Fe, P, K, Ca, Na, Mg, Cl, S, Si və b.; mikroelementlərə Ba, Br, B, J, Co, Mn, Cu, Mo, Pb, F, Zn, Cr və b.; ultramikroelementlərə isə uran, torium, radium, qızıl, titan, samarium və b. Aiddir.

Insanın əsas mineral maddələrə gündəlik tələbi orta hesabla mq-la aşağıdakı kimiidir: P – 1000-1500; Ca – 800-1000; Fe – 15-20; K – 2500-5000; Mg – 300-500; J – 0,1-0,2 və s.

Bəzi yeyinti məhsullarında Zn, As, Hg, Pb, Cu və Sn olubolmaması müəyyənləşdirilir. Çünkü bu elementlər zəhərlidir. Standartlarda bir kq məhsulda 5-10 mq-a qədər mis, 500 mq-a qədər sink və 200 mq qalay olmasına icazə verilir. Qurğuşun, civə və arsen duzlarının olmasına normativ texniki sənədlərdə yol verilmir.

Karbohidratlar – və ya sulu karbonlar $C_n(H_2O)_n$ formuluna uyğun gəlir. Bitkilərin yaşıl hissəsində xlorofillin iştirakı ilə sintez olunur. Bitkilərdə gedən fotosintez prosesi, yer üzündə həyatın varlığını təmin edən əsas proseslərdən biridir.

Orta yaşılı insan gündə 400-600 q karbohidrat qəbul etməlidir. Bunun 50-100 q şəkərdən, 300-500 q isə nişastadan ibarət olmalıdır. Karbohidratlar 3 qrupa bölünür: monosaxaridlər, oligosaxaridlər və polisaxaridlər.

Monosaxaridlər və ya sadə şəkərlər kimyəvi tərkibcə molekulu üçdən səkkizə qədər karbon atomundan təşkil olunmuş aldehid və ya keton spirtlərdir. Ərzaq mallarının tərkibində əsasən pentozalar ($C_5H_{10}O_5$) və heksozalar ($C_6H_{12}O_6$) olur.

Qlükoza – üzüm şəkəri, fruktoza – meyvə şəkəri adlanır və heksozaların əsas nümayəndələridir. Qlükoza və fruktozanın eyni miqdarda qarışıığı invert şəkəri adlanır və qənnadı sənayesində istifadə edilir. Pentozalardan riboza, dezoksiriboza, ksilosa, arabinoza qidalılıq dəyərinə malik deyildir və orqanizmdə mənimmsənilmir.

Oligosaxaridlər 2-4 sadə şəkər qalığından əmələ gəlir. Əsas nümayəndəsi disaxaridlərdən saxaroza-çugundur şəkəri, maltozasəməni şəkəri, laktosa-süd şəkəri, trehalosa-göbələk şəkəri; trisaxaridlərdən isə raffinoza və trifruktozandır. Saxaroza ($C_{12}H_{22}O_{11}$) şəkərdə 99,9%, şəkər çugundurunda – 17,5%, meyvə və tərəvəzlərdə 10%-ə qədər, təbii balda 2% olur.

Polisaxaridlərə heksoz və pentoz qalıqlarından təşkil olunmuş heksozanlar ($C_6H_{10}O_5$)n və pentozanlar ($C_5H_8O_4$)n aiddir. Heksozanların əsas nümayəndəsi nişasta, inulin, qlikogen, sellüloza, qalaktan, mannan; pentozanların nümayəndəsi isə araban və ksilandır. Qalaktan, mannan, araban və ksilan sellülozanı müşayət etdikləri üçün hemisellüloza adlanır.

Nişasta – bitkilərin mühüm ehtiyat maddəsidir. Dənli bitkilərdə 60-75%, kartofda 12-25%, çörəkdə 43-56% nişasta olur.

Bitki nişastası bir-birindən fərqlənən 2 komponentdən – amiloza (17-24%) və amilopektindən (76-83%) təşkil olunmuşdur. Nişasta soyuq suda həll olmur, temperaturun təsirində kleyster əmələ gətirir, turşuların və fermentlərin iştirakı ilə hidroliz olunur. Sənayedə nişastadan patka, dekstrin və qlükoza alınır.

Sellüloza – təbiətdə ən çox yayılmış üzvi maddədir. Sellüloza mədə-bağırsaq sistemində həzm olunmur, lakin gündəlik qidanın tərkibində 2-5 q olması fizioloji norma hesab edilir. Mədəbağırsaq sistemində qidanın hərəkətini sürətləndirir. Hemisellülozanın qida cəhətdən əhəmiyyəti yoxdur. Sellüloza və hemisellüloza ballast karbohidrat adlanır.

Təbii şirin maddələrlə yanaşı, süni şirin maddələr də vardır. Pəhriz və müalicəvi yeyinti məhsulların istehsalında şəkər əvəzinə altı atomlu spirt-sorbit və ksilitdən istifadə olunur.

Lipidlər – qrupuna yağlar, mumlar, fosfoqliseridlər, steroidlər və s. bu kimi suda həll olmayan, lakin həllədicilərdə həll olan maddələr aiddir. Yağlar başqa lipidlərdən fərqli olaraq ərzaq mallarının tərkibində daha çox olur.

Yağ orqanizmdə ehtiyat qida maddəsi kimi toplana bilər. Yağların tərkibində bioloji faktor hesab edilən doymamış yağ turşularından – linol, linolen və araxidon turşuları vardır.

Yağların keyfiyyətini yoxlamaq üçün onların təmizliyi yoxlanılır. Xüsusi çəkisi, ərimə və donma temperaturu, turşuluq, sabunlaşma və yod ədədləri, refraksiya və s. göstəricilər təyin edilir. 1 q yağıın tərkibində olan sərbəst yağ turşularının neytrallaşmasına sərf olunan KON-ın mq-la miqdarına turşuluq ədədi deyilir. Yağlar saxlanarkən hidroliz nəticəsində sərbəst turşuların artması turşuluq ədədinin artmasına səbəb olur və nəticədə yağıın keyfiyyəti aşağı düşür. 1 q yağıın tərkibində olan həm sərbəst və həm də yağıın tam hidrolizindən alınan birləşmiş yağ turşularının neytrallaşmasına sərf olunan KON-ın mq-la miqdarına sabunlaşma ədədi deyilir. 100 q yağıın tərkibindəki doymamış yağ turşularının ikiqat rabitəsinə birləşə bilən yodun qramla miqdarına yod ədədi deyilir. Maye bitki yağlarının yod ədədi heyvanat yağlarına nisbətən artıq olur. Turşuluq, sabunlaşma və yod ədədləri yağların standart göstəriciləridir.

Azotlu maddələr – ərzaq mallarında rast gələn maddələrdən ən mürəkkəbidir. Zülali və zülalsız azotlu maddələr vardır. Zülallar bütün canlı orqanizmin əsasını təşkil etdiyindən onlarsız həyat yoxdur. Orta yaşılı insan gündə 80-100 q, fəal fiziki əməklə məşğul olduqda isə 120 q zülal istehlak etməlidir ki, bunun da 50-60%-ni heyvani zülal təşkil etməlidir.

Sadə zülallara – albuminlər (suda həll olur), qlobulinlər (neytral duzların məhlulunda həll olur), prolaminlər (spiritdə həll olur), qlyutelinlər (zəif qələvi məhlulunda həll olur), histonlar və s. aiddir. Albuminlərdən yumurtada – ovoalbumin, süddə laktalbumin, buğdada leykozin zülalları vardır. Qlobulinlərdən ətdə miozinogen, süddə laktoglobulin, kartofda tuberin, noxudda lequmin zülalı var. Prolaminlərdən buğdadakı qliadin, qarğıdalıdakı zein, vələmirdə avenin, qlyutelinlərdən buğdada qlyutelin, qarğıdalıda orizenin var.

Mürəkkəb zülallar – proteidlər zülalsız hissənin kimyəvi təbiətindən asılı olaraq fosfoproteidlər, qlikoproteidlər, liopoproteidlər xromoproteidlər və nukleoproteidlər qrupuna ayrılır. Fosfoproteidlərdə fosfor turşusu, qlikoproteidlərdə karbohidratlar, lipoproteidlərdə yağ, nukleoproteidlərdə isə həyat üçün vacib sayılan ribonuklein və dezoksiribonuklein turşuları vardır.

Alkaloidlər əsasən bitki mənşəli məhsullarda rast gəlinir. Məsələn, kakao və şokoladda teobromin, çay və qəhvədə kofein, tütündə nikotin maddəsi vardır. Nitrat və nitrit duzlarından kolbasa məmulatı istehsalında istifadə edilir.

Fermentlər – zülal təbiətli üzvi katalizatorlardır. Canlı orqanizmlərdə gedən bütün biokimyəvi proseslərdə iştirak edir və həmin prosesləri sürətləndirirlər. Hazırda 1000-dən çox ferment məlumdur. Bunlardan 100-ə qədəri kristallik şəkildə alınmışdır.

3. ƏRZAQ MALLARININ KEYFİYYƏTİ

«Keyfiyyət» termini xassəni və xüsusiyyəti bildirir. Bu zaman hansı xassələrdən və xüsusiyyətlərdən bəhs olunduğu məlum olur. Ona görə də «keyfiyyət» anlayışının düzgün tərifi, məhsulun keyfiyyətinin yüksəldilməsi və onun ifadə olunması problemlərinin həlli üçün əsas amildir.

Məhsulun keyfiyyətinin texniki-iqtisadi təbiətinin öyrənilməsi üzrə aparılan tədqiqatlar nəticəsində QOST 15469-79-a uyğun olaraq keyfiyyətə aşağıdakı tərif verilmişdir: «Məhsulun keyfiyyəti onun təyinatına uyğun olaraq müəyyən tələbatı ödəmək qabiliyyətini əsaslandıran yararlılıq xassələrinin məcmusundan ibarətdir». Bu təyinatdan aydındır ki, məhsulun heç də bütün xassələri keyfiyyət anlayışına daxil deyildir. Buraya elə xassələr aiddir ki, onlar məmulatın təyinatına uyğun olaraq insanların ona tələbatını təmin edir.

Ərzaq mallarının vacib keyfiyyətlilik əlamətlərinə onların texniki, istehlak və istismar xassələri aid edilir. Ərzaq mallarının xassələri onların istehsalı və istehlakı prosesində təzahür olunan obyektiv xüsusiyyətlərdən ibarətdir. Ərzaq mallarının xassələri şərti olaraq sadə və mürəkkəb xassələrə ayrıılır.

Sadə xassələr elə xassələrdir ki, onlar məhsulun keyfiyyətinin səviyyəsi qiymətləndirilərkən daha xırda xassələrə ayrıla bilmir. Məsələn, çörəyin nəmliyi, turşuluğu, məsaməliliyi və s. sadə xassələrdir.

Mürəkkəb xassələr elə xassələrdir ki, onlar sadə xassələrə ayrıla bilir. Məsələn, məhsulun xarici görünüşü mürəkkəb xassədir. Bu göstərici forma, rəng, səthinin vəziyyəti kimi sadə xassələri birləşdirilir. Ərzaq mallarının keyfiyyəti qiymətləndirilərkən bütün xassələr deyil, ancaq həmin məhsulun yararlılığı ilə əlaqəsi olan xassələr nəzərə alınır. Ərzaq mallarının keyfiyyətinin xarakteristikası üçün daha çox istifadə olunan göstəricilər aşağıdakılardır:

- təyinat göstəriciləri. Ərzaq mallarının keyfiyyətinin qiymətləndirilməsində belə göstəricilər əsas rol oynayır. Onlar məhsulun ayrı-ayrı xassələrini və ya istehlak üçün səmərəli olmasını müəyyən edən xassələri xarakterizə edir. Təyinat göstəriciləri standartlarda və texniki şərtlərdə verilir. Ərzaq malları üçün təyinat göstəriciləri, malın kimyəvi tərkibini və enerjivermə qabiliyyətini xarakterizə edən göstəricilərdir.

- saxlanılmağa davamlılıq göstəriciləri – malın saxlanması və daşınması dövründə onun xassələrinin dəyişilməzliyini xarakterizə edir. Məhsulda olan fermentlərin və mühitin xarici amillərinin təsiri alımda ərzaq mallarında mürəkkəb fiziki-kimyəvi (quruma, köhnəlmə və s.) proseslər baş verir və bunların nəticəsində keyfiyyət aşağı düşür. Məhz buna görə də yeyinti sənayesi müəssisələrindən ticarət şəbəkəsinə daxil olan hər bir partiya ərzaq malı, onun keyfiyyətliliyini sübut edən müvafiq sənədlə müşayət edilməlidir. Bu sənəddə (sertifikat, keyfiyyət vəsiqəsi, texniki pasport, texniki qəbul aktı) müəssisə-istehsalçının yerləşdiyi yer, onun tabeçiliyi, məmulatın adı və sortu, netto kütləsi, istehsal tarixi, standart nömrəsi, satış müddəti və s. göstərilir. İstehsalçı-müəssisə malın saxlanılmasının təminatlı müddətində öz məhsulunun mövcud standartların tələblərinə uyğun olmasına məsuliyyət daşıyır.

- erqonomik göstəricilərə gigiyenik, antropometrik, fizioloji, psixofizioloji və psixoloji göstəricilər aiddir.

- estetik göstəricilər, malın estetik xassələrini xarakterizə edir. Belə göstəricilər təsirliliyi, formanın səmərəliliyini, kompozisiyanın tamlığını, məhsul istehsalının təkmilləşdirilməsini və onun mal görünüşünün sabitliyini xarakterizə edir. Ərzaq malları estetik xassələrinə görə insanın estetik tələblərini ödəyir.

Malın xarici görünüşü – onun vacib göstəricisidir. Mal qəşəng görünüşlü olmalı, alıcıda yaxşı təəssürat yaratmalı və ticarət zalında alıcıni özünə cəlb etməlidir. Ərzaq mallarının qablaşdırılması üçün hazırlanan büküçü materialların tərtibində onların rəngi, bəzəyi, firma nişanı, reklam mətni və malın ad şrifti nəzərə alınmalıdır.

Ərzaq mallarının ayrı-ayrı növlərinin seçilməsində etiket və firma işarələrinin rolü böyükdür. Etiketin əsas təyinatı istehlakçıya estetik cəhətdən təsir etməkdən ibarətdir. Etiketin bədii motivinin və onun stilinin yaradılması, bu və ya digər qida məhsulunun reklamlaşdırılmasının xüsusi vəzifəsi hesab olunur.

- funksional göstəricilər ərzaq mallarının təyinatına uyğunluğunu və tələbi ödəmə qabiliyyətini xarakterizə edir. - təhlükəsizlik göstəriciləri istehlak prosesində məməlatın orqanizm üçün ziyansız və təhlükəsiz olması xüsusiyyətlərini xarakterizə edir. Bu göstəricilər ilə əlaqədar müəyyən olunmuş tələblər insanı təhlükədən və onun səhhəti üçün ziyanlı təsirlərdən qorunmalıdır. Ərzaq mallarında alfatoksinlərin, pestisidlərin və ağır metal duzlarının miqdarı bu baxımdan normalaşdırılır.

- ekoloji göstəricilər, məhsul istehlak edilərkən ətraf mühitə təsiri xarakterizə edir. Məsələn, tütin məməlati çəkilərkən tüstü ilə birlikdə ayrılan nikotin buna misal ola bilər.

Ərzaq mallarının keyfiyyətinin yüksəldilməsi onların insan orqanizmi üçün fizioloji əhəmiyyətini artırır, xammal və materiallara qənaət etməyə, əhali tələbinin daha dolğun ödənilməsinə və eyni zamanda istehsal olunan məhsulların dünya bazarına çıxarılmasına müsbət təsir göstərir.

4. ƏRZAQ MALLARININ SAXLANILMASININ ƏSASLARI VƏ ƏRZAQ MALLARININ TƏSNİFATI

Ərzaq malları əmtəəşünaslığının əsas vəzifələrindən biri malların saxlanılmasını öyrənməkdən və onu düzgün təşkil etməkdən ibarətdir. İstehsaldan istehlakçıya kimi mal yeridilişinin bütün mərhələlərində itkilərin azaldılması və keyfiyyətin qorunması xalq təsərrüfat əhəmiyyəti olan problemlərdəndir. Saxlanılma qabiliyyətinə görə bütün ərzaq malları 2 böyük qrupa bölünür:

Tez xarab olan malların tərkibində suyun miqdarı çox olduğundan onları konservləşdirmədən uzun müddət saxlamaq mümkün deyil. Bu qrupa ət, balıq, süd, yumurta, təzə meyvəgiləmeyvə və tərəvəzlər aid edilir.

Uzun müddət saxlanılmağa davamlı mallara tərkibində suyu az olan və konservləşdirilmiş məhsullar aid edilir. Kartof və bəzi tərəvəzlər də bioloji xüsusiyyətlərində asılı olaraq optimal şəraitdə uzun müddət saxlanıla bilir. Bu qrupa un, yarma, makaron, şəkər, nişasta, qurudulmuş meyvə-tərəvəzlər, bankada hazırlanan konservlər, alma, kartof, ağbaş kələmin gecyetişən sortları aiddir.

Ərzaq mallarının saxlanılmasında fiziki və fiziki-kimyəvi dəyişikliklər başlıca olaraq xarici mühit amillərinin təsiri altında baş verir. Bu amillərə temperatur və havanın nisbi rütubəti, qaz tərkibi, işıq, mexaniki təsirlər aiddir. Fiziki və fiziki-kimyəvi dəyişikliklər nəticəsində məhsulun görünüşündə dəyişikliklər baş verir, eyni zamanda kimyəvi və biokimyəvi proseslər sürətlənir.

Su və qaz buxarının sorbsiyası və desorbsiyası fiziki-kimyəvi proseslərdən ən çox yayılmış hesab edilir. Rütubətin sorbsiyası zamanı məhsulların kütləsi artır və bununla əlaqədar peçenye, vafli və suxarı məmulatı yumşalır; duz, toz-şəkər, un səpilmə qabiliyyətini itirir; karamel məmulatı isə əvvəlcə yapışqanlaşır, sonra isə formasını itirir və su verir.

Saxlanılma zamanı kimyəvi dəyişikliklərin baş verməsi nəticəsində məhsulun qidalılıq dəyərini aşağı salan, dadını, iyini və rəngini pişləşdirən maddələr əmələ gelir. Saxlanılma zamanı yağların açılması, təzə tərəvəzlərdə C vitamininin miqdarının azalması, melanoidinlərin (şəkərlə aminturşularının birləşməsi) əmələ gəlməsi ilə məhsulun rənginin tündləşməsi, tənəkə taralarda konservlərin saxlanılması zamanı, metalla məhsulun tərkibindəki turşuların reaksiyası nəticəsində kimyəvi bombaj əmələ gəlməsi və s. bu kimi proseslər ərzaq məhsullarının keyfiyyətinə və kimyəvi tərkibinə mənfi təsir göstərirlər.

Ərzaq mallarının saxlanılmasında baş verən proseslərdən ən çox müşahidə olunanı biokimyəvi proseslərdir. Biokimyəvi proseslərə hidrolitik və avtolitik proseslər, həmçinin tənəffüs aiddir.

Biokimyəvi proseslərdən ən vacibi tənəffüs prosesidir. Taxıl, yarma, un, meyvə və tərəvəzin saxlanılması zamanı tənəffüs baş verir. Tənəffüs oksigenli (aerob tənəffüs) və oksigensiz (anaerob) şəraitdə gedə bilər. Bu zaman məhsulun tərkibindəki şəkər, üzvi turşu və digər qidalı maddələrin bir

hissəsi tənəffüsə sərf olunduğundan onların miqdarı azalır və məhsul itkisinə səbəb olur. Tənəffüs zamanı ayrılan su, karbon qazı və digər üzvi birləşmələr də məhsulun keyfiyyətinə təsir edir.

Saxlanılma zamanı müxtəlif mikroorganizmlərin inkişafı ilə əlaqədar mikrobioloji proseslər (qıcqırma, çürümə və kiflənmə) baş verir.

Qıcqırma – mikroorganizmlərin ayırdığı fermentlərin təsiri altında azotsuz maddələrin parçalanmasından ibarətdir. Yeyinti məhsullarının saxlanması zamanı spirtə, süd turşusuna, yağı turşusuna, sirkə turşusuna, propion turşusuna və s. qıcqırmalar baş verə bilər.

Çürümə – zülalların və onların hidroliz məhsullarının dərin parçalanmasından ibarətdir. Bu proses əsasən çürüdücü bakteriyalar tərəfindən zülalı çox olan məhsullarda, bəzər kartof, taxıl və b. məhsullar saxlandıqda da baş verə bilər.

Kiflənmə – müxtəlif növ kif göbələklərinin inkişafı ilə əlaqədar olur. Bu zaman bir qayda olaraq, məhsulun səthində xovlu ləkələr və müxtəlif rəngli təbəqə əmələ gelir. Yüksek nisbi rütubət kif göbələklərinin inkişafını sürətləndirir. Kif göbələkləri zülalları, yağıları və karbohidratları parçalayırlar. Onlar qida məhsullarına kif iyi və dadı verir. Kif göbələklərinin təsiri ilə üzvi maddələrin parçalanmasının son məhsulları insan üçün zərərlidir.

Əmtəəşunaslıq üzrə dərsliklərdə mallar xammalına, istehsal üsuluna, təyinatına və digər nişanələrə görə təsnifləşdirilir. Təklif olunan təsnifləşdirmə özündə 10 təsnifləşdirmə kateqoriyasını birləşdirir. 1 – şöbə, 2 – bölmə, 3 – yarımbölmə, 4 – sinif, 5 – yarımsinif, 6 – qrup, 7 – yarımqrup, 8 – tip, 9 – növ, 10 – növ müxtəlifliyi.

1. Mal şöbəsinə bütün istehlak əşyaları (malları) aiddir ki, bu ali təsnifləşdirmə kateqoriyası olub birinci pillə hesab edilir.

2. Bölmə – təsnifləşdirmənin ikinci pilləsidir, bununla əlaqədar olaraq bütün istehlak əşyaları (malları) ərzaq və qeyri-ərzaq mallarına bölünür.

3. Yarımbölmə – təsnifləşdirmənin üçüncü pilləsidir, malların əsas təyinatını müəyyənləşdirir. Məsələn, bitki, heyvan və mineral mənşəli ərzaq malları.

4. Sinif – dördüncü pillədir. Bu, malların dəyərini müəyyən edən ümumi nişanəleri olan toplayıcı anlayışdır. Məsələn, taxıl-un malları.

5. Yarımsinif – beşinci pillədir. Bu, malların istehlakı ilə əlaqədar olan təyinat anlayışıdır. Məsələn, çörək-bulka məmulatı.

6. Qrup – altıncı pillədir. Bu, malların istehsalına sərf olunan əsas xammal ilə əlaqədar anlayışdır. Məsələn, buğda unundan çörəklər.

7. Yarımqrup – yedinci pillədir. Bu, məhsulların istehsalında nəzərdə tutulan əlavə və yardımçı xammallar və istehsal texnologiyası ilə əlaqədar anlayışdır. Məsələn, buğda unundan sadə və yaxşılaşdırılmış çörəklər.

8. Tip – məhsulun əmtəə sortuna müvafiq anlayışdır. Məsələn, əla sort buğda unundan çörəklər.

9. Növ – müəyyən hazırlanma üsulu və adı olan ərzaq məhsulunu göstərir. Məsələn, buğda unundan çörəklərin qəlibdə və ya kürədə bişirilən növü. Növ təsnifləşdirmənin sonuncu bölgü pilləsi olmaqla bəzi hallarda nisbətən xırda bölmələrə - yarımnövə və növ müxtəlifliyinə də bölünə bilər.

10. a) Yarımnöv – çörəyin bir ədədinin kütləsinə görə yarımnövlərə (ədədlə və ya çəki ilə satılan çörəklər) bölünməsidir.

10.b) Növ müxtəlifliyi – hazır çörəyin formasına görə – baton, bulki, hörülmüş məmulat və digər formalara bölünməsidir.

Ixracatda mallar aşağıdakı kimi qruplaşdırılır:

- mənşəyinə görə – bitki, heyvanat və mineral məhsullar;
- emalına görə – xammal, yarımfabrikat və hazır məhsul;
- kimyəvi tərkibinə görə – karbohidratlarla, zülalla, yağla və mineral maddələrlə zəngin olanlar;
- təyinatına görə – yeyinti və tamlı mallar.

Bu təsnifatların heç biri ərzaq mallarının müfəssəl təsnifatını vermir.

Tədris təsnifatında bütün ərzaq malları 9 əsas qrupda birləşir.

Taxıl-un mallarına taxıl və onun emalı məhsulları: un, yarma, çörək-bulka və makaron məmulatı daxildir.

Meyvə-tərəvəz mallarına təzə meyvə, tərəvəz və göbələk, həmçinin onların emalı məhsulları daxildir.

Nişasta, şəkər və qənnadı məmulatı qrupuna şəkər, bal, nişasta, patka, meyvə-giləmeyvə qənnadı məmulatı, şokolad, kakao tozu, karamel, konfetlər və unlu qənnadı məmulatı daxildir.

Tamlı mallar qrupuna spirtli, azspirtli və spirtsiz içkilər, çay, qəhvə, ədviyyələr, duz, yeyinti turşuları, həmçinin tütün və tütün məmulatı daxildir.

Süd mallarına süd və onun emalından alınan bütün məhsullar: kəsmik, qaymaq, xama, turşudulmuş süd məhsulları, yağı, pendir dondurma və s. daxildir.

Yeyinti yağıları qrupuna bitki yağıları, heyvanat yağıları, marqarin və mətbəx yağıları, eləcə də mayonez aiddir.

Ət mallarına müxtəlif heyvan və quş ətləri, onların emalından alınan bütün məhsullar: kolbasa məmulatı, hisə verilmiş ətlər, ət konservləri və s. aiddir.

Yumurta mallarına yumurta və onların emalından alınan məhsullar (melanj, yumurta tozu) daxildir.

Balıq mallarına balıq və onun emalından alınan bütün məhsullar, həmçinin qeyri-balıq su xammalı (krablar, xərçənglər, yosunlar, molyusklar və s.) daxildir.

Yuxarıdakı təsnifatı elmi əsaslandırılmış təsnifat hesab etmək olmaz. Lakin tədris üçün əlverişli təsnifatdır.

Ticarət təsnifatına görə ərzaq malları aşağıdakı qruplara ayrılır: çörək-bulka, meyvə-tərəvəz, qənnadı, araq-şərab, yağı-süd, ət, baliq, yumurta, yeyinti yaqları, tütün məmulatı. Bu təsnifat tədris təsnifatına oxşayır.

Ticarət şəbəkəsində qruplaşdırılması prinsipinə görə ərzaq malları baqqalıyyə və qastronomiya mallarına ayrıılır.

Baqqalıyyə mallarına yarma, un, maya, makaron məmulatı, suxarı, peçenye, karamel məmulatı, şəkər, nişasta, duz, çay, qəhvə, ədviyyat, qurudulmuş meyvə, göbələk və s. aiddir.

Qastronomiya mallarına istehlaka birbaşa hazır olan yüksək qidalı ərzaq mallarından pendir, süd məhsulları, kolbasa və hisə verilmiş ət məhsulları, konservlər, balık məmulatı, spirli içkilər və s. aiddir.

5. TAXILIN KİMYƏVİ TƏRKİBİ, YIĞILDIQDAN SONRA QURUDULMASI VƏ ELEVATORLARDA SAXLANILMASI

Taxılın kimyəvi tərkibi onun növündən, selleksiya sortlarından, becərildiyi torpaq-iqlim şəraitindən və aqrotexnikadan asılıdır.

Taxılın tərkibində azotlu maddələr, fermentlər, karbohidratlar, yağlar, vitaminlər, mineral maddələr, su, üzvi turşular, aşı və boyalı maddələri vardır. Su dənli bitkilərin tərkibində 14-15% olur. Dənin saxlanılması və texnoloji xassələri suyun miqdardan, onun vəziyyətindən və birləşmə formasından asılıdır. Tərkibində 17%-dən çox su olan taxıldakı su sərbəst formada olduğundan, saxlanılma zamanı baş verən biokimyəvi proseslər sürətlənir və nəticədə taxılın keyfiyyəti aşağı düşür.

Azotlu maddələrin 90%-ə qədərini zülallar təşkil edir. Buğdada 12,7%, düyüdə 7,3%, qarabaşaqda 11,5%, paxlalılarda 34,9% zülal var. Dənli bitkilərdə olan zülallar əsasən sadə zülallardır. Prolaminlərdən buğda və çovdarda – qliadin, qarğıdalıda – zein, vələmirdə – avenin, arpada - qordein və qlütelinlər vardır. Az miqdarda albumin və globulin zülalları da vardır.

Fermentlər bütün dənli bitkilərin tərkibində vardır. Normal tam dəyərli dənin tərkibində kompleks fermentlər olur. Taxılın, un və yarmanın saxlanılmasında, unun və çörəyin istehsalında fermentlərin çox böyük rolü var. Quru dəndə fermentlər az fəaldır, lakin nəmlik və rütubət artdıqca, temperatur yüksəldikcə fermentlər daha da fəallaşırlar. Nişastanı şəkərləşdirən, dekstrinləşdirən və proteoletik fermentlər nə qədər fəal olarsa, o zaman yüksək keyfiyyətə malik olan buğda unu istehsal etmək olar.

Karbohidratlar – miqdarına görə dənli bitkilərin üzvi maddələri sırasında birinci yeri tutur. Karbohidratlardan dənli bitkilərdə əsasən nişasta (vələmirdə 36%, qarğıdalıda 60%), dekstrinlər, şəkər (soyada 2,2%, qalan dənlərdə 10%-ə qədər), sellüloza, pektin maddələri vardır. Nişasta dənli bitkilərin mühüm ehtiyat qida maddəsidir. Dənli bitkilərdən alınan məhsullar üçün nişastanın şəkər əmələ gətirmə, şışmə, yapışqan əmələ gətirmə qabiliyyəti böyük əhəmiyyətə malidir. Sellüloza və hemisellülozanın çox olması dənli bitkilərdən alınan məhsulların keyfiyyətinə mənfi təsir göstərir.

Lipidlər – (yağ və yağabənzər maddələr) soya istisna olmaqla dənli bitkilərdə nisbətən azdır. Buğda, çovdar, düyü və arpada 2-3%, dari və qarabaşaqda 3-4%, vələmir və qarğıdalıda 5-7%, noxud, lobya və mərcidə 2-2,5%, soyada 20%-ə qədər lipidlər vardır. Dənli bitkilərdəki yağın tərkibində fosfolipidlər və sterinlər, karotinoidlər və E vitamini (40-290 mq%), boyalı maddələr vardır. Buğda rüşeymində 15%, qarğıdalı rüşeymində isə 35% yağ olur. Saxlanılma zamanı dari, vələmir və qarğıdalının tərkibindəki yağ tez qaxsıyr, lakin qarabaşaqın yağı davamlıdır. Lipaza fermentinin təsiri nəticəsində yağlar hidrolizləşir və sərbəst yağ turşuları əmələ gəlir. Bu isə məhsulların keyfiyyətinə mənfi təsir göstərir.

Vitaminlərdən dənli bitkilərin tərkibində B1, B2, PP, B6, E, karotin, pantoten turşusu vardır. Vitaminliyinə görə buğda, çovdar, arpa, qarabaşaq və paxlalılar yüksək dəyərlidir. Qarğıdalıda B1 və PP vit-

aminləri nisbətən azdır. Düyündən alınan məhsullarda da vitamin azdır. Dənəvər və əla sort un istehsalı zamanı buğdanın tərkibindəki vitaminlərin 70%-i kənar edilir. Mineral maddələrdən dənli bitkilərdə 100 qr quru maddəyə görə mq-la: K – 310-900, P – 380-1000, Na – 20-120, Ca – 20- 132, Mg – 109-412, Fe – 0,7-33,9 vardır. Dənli bitkilərdə kükürd, xlor, silisium, manqan, sink, nikel və digər elementlər də vardır. Mineral maddələr dənli bitkiləri yandırıb közərtidikdən sonra qalan küldən ibarətdir. Külüň miqdarı unun sort göstəricisidir.

Saxlanılma zamanı taxılda və ondan alınan məhsullarda bir çox proseslər gedir. Bu proseslər məhsul keyfiyyətinə az və ya çox təsir göstərir. Taxıla təsir göstərən amillərdən ən əsası mühitin temperaturu və nəmliyidir.

Taxılın saxlanması zamanı biokimyəvi proseslərdən nişastanın bir qədər şəkərlənməsi və suyun bir hissəsinin kimyəvi birləşmiş vəziyyətə keçməsi ilə müşayət edilir. Öz-özünə qızışma nəmliyi yüksək olan taxılda daha tez baş verir. Qızışmanın nəticəsi olaraq taxılın quruluşu, tərkibi, rəngi, iyi dəyişilir, eyni zamanda texnoloji və qida yararlılığı da itir. Bəzi hallarda öz-özünə qızışma ilə yanaşı kiflənmə prosesi də baş verir. Kiflənmə çox vaxt rütubətli anbarlarda olur. Nəmliyi yüksək olan taxılı nisbətən yüksək temperaturda saxladıqda cürcərmə prosesi baş verə bilər. Cürcərmə ilə əlaqədar taxılda fermentlər fəallaşır. Amilolitik fermentlərin təsiri ilə nişasta dekstrinə və şəkərə çevrilir, proteazalar zülalları parçalayıb, lipaza fermentinin təsirindən sərbəst yağ turşuları toplanır. Bu isə taxıldan alınan məhsulun texnoloji xassələrinə təsir edir və keyfiyyəti aşağı salır.

Taxılın və unun saxlanması zamanı baş verən biokimyəvi proseslərin böyük əhəmiyyəti vardır. Tənəffüs çox mürəkkəb biokimyəvi prosesdir. Tənəffüs aerob, yəni oksigenin iştirakı ilə və anaerob, yəni oksigen olmadan gedə bilər. Birinci halda karbon qazı və su, ikinci halda karbon qazı və etil spiriti əmələ gəlir. Hər iki halda istilik ayrılır və taxılın temperaturu yüksəlir.

Taxılın saxlanması zamanı zərərvericilər də ona təsir edir. Bunlardan ən təhlükəlisi anbar biti, düyü biti, anbar güvəsi, taxıl gənəsi və başqalarıdır. Bunlar nisbətən yüksək temperaturda, nəmliyi çox olan taxılı xarab edirlər.

6. YARMA NÖVLƏRİNİN İSTEHSAL XÜSUSİYYƏTLƏRİ, SAXLANMA QAYDASI

Yarma – dənli, qarabaşaq və paxlalı bitkilərin emalı nəticəsində kənar qarışqlardan, orqanizm tərəfindən mənimsənilməyən və ya pis mənimsənilən hissələrdən, çiçək qışasından, meyvə qılafından, aleyron təbəqəsindən və rüşeymdən azad edilmiş bütöv, xirdalanmış, əzilmiş dəndən ibarət yeyinti məhsuludur. Yarma yüksək qidalılıq dəyərinə malik olan, orqanizmdə yaxşı mənimsənilən kalorili məhsuldur. Yarma uşaqların və bir çox xəstələrin qidası üçün əvəzedilməz yeyinti məhsulu hesab edilir. Yarmaların tərkibində asan mənimsənilən karbohidratlar, bitki zülalları, müxtəlif vitaminlər və mineral maddələr (kalium, kalsium, dəmir, fosfor, maqnezium) vardır. Yarmalardan kulinariyada, uşaq və pəhriz qida məhsulları, həmçinin yeyinti konsentratları və müxtəlif konservlərin hazırlanmasında geniş istifadə olunur.

Yarmalar növlərə (məsələn, buğda, arpa, qarabaşaq və s.), tiplərə (məsələn, düyü) və bəziləri əmtəə sortlarına (məsələn, düyü, dari) və iriliyindən asılı olaraq nömrələrə (arpa, perlova, poltava yarmaları) ayrılır.

Arpa yarması – çiçək qışasından tamamilə, meyvə və toxum qılafından, eləcə də aleyron təbəqəsindən qismən təmizlənmiş nüvədən ibarətdir. Forma və quruluşundan asılı olaraq 2 növ arpa yarması istehsal edilir: perlova (cilalanmış bütöv) və xirdalanmış arpa yarması (yaçnıy). Perlova yarması istehsal etdiķdə çiçək qışasından təmizlənmiş arpa pardaqlayıcı və cilalayıcı maşında emal olunur. Bu zaman dəndən meyvə və toxum qılafi, rüşeym, aleyron təbəqəsinin bir hissəsi təmizlənir, yarma oval və ya dairəvi forma alır. Yarma ələnir və ölçüsünə görə sortlaşdırılır. Perlova yarması ölçülərinə görə beş nömrədə (1 №-li 3,5 mm; 2 №-li 3-2,5 mm; 3 №-li 2,5-2 mm; 4 №-li 2-1,5 mm; 5 №-li 1,5-0,56 mm) buraxılır. Iri ölçülü yarma duru xörəklərin və dənəvər sıyıqların hazırlanmasında, xırda ölçülü yarmalar isə daha tez bişməsinə görə duru sıyıqların hazırlanmasında istifadə olunur.

Buğda yarması iki müxtəliflikdə istehsal olunur: mannı yarması və buğda yarması. Buğda yarması poltava və artek çeşidində buraxılır. Ümumi xassələrinə, quruluşuna, kimyəvi tərkibinə və bioloji dəyərliliyinə görə buğda yarmaları buğda unundan çox az fərqlənir.

Manni yarması – uşaq və pəhriz qidası üçün geniş istifadə olunan əsas qida məhsuludur. Bu yarmanı un dəyirmanında buğdanın sortlu üyüdüləməsi nəticəsində alırlar. Mannı yarmasının çıxarı emal olunan dənin 2%-ni təşkil edir. Yumşaq və bərk buğdadan alınan manni yarması tərkibindən və quruluşundan asılı olaraq «M», «MT» və «T» markası ilə buraxılır. «M» markalı yarmani yumşaq yarımsüşəvari və şüşəvari buğdadan, «T» markalı yarmani bərk buğdadan, «MT» markalı yarmani isə bərk və yumşaq buğdaların qarışığından alırlar. Mannı yarmasından birinci xörəklərin, sıyıqların və şirin xörəklərin hazırlanmasında istifadə edilir.

Poltava yarmasını bərk buğdadan istehsal edirlər. Buğda çiçək qışasından təmizlənir və cilalanır. Ölçüsündən asılı olaraq dörd nömrədə buraxılır. Iri ölçülü (1 və 2 №-li) yarmalar duru xörəklərin, xırda

ölçülü (3 və 4 №-li) yarmalar isə sıyıqların hazırlanmasında istifadə olunur. Artek yarması (5 №-li) ən xırda hissələrə bölünmüş nüvədən ibarət olub dairəvi formaya qədər cilalanmış olur. Artek yarması manni yarmasına yaxındır. Duru və özlü südlü sıyıqların hazırlanmasında istifadə edilir.

Vələmir yarması tərkibindəki zülalların və yağıın miqdarına görə dənli bitkilərdən alınan başqa yarmalardan üstündür. Vələmirdən bütöv buxara verilib cilalanmış, yastılaşdırılmış yarma, vələmir lopası, vələmir ləçəkləri, herkules və tolokno istehsal edilir.

Qarabaşaq yarması adı qarabaşaq bitkisinin dənindən istehsal edilir. Qarabaşaq yarmasının qidalılıq və istehlak dəyəri başqa yarmalara nisbətən yüksəkdir. Pəhriz qidası üçün daha çox istifadə edilir. Buxara verilməmiş adı qarabaşaq və buxara verilib qurudulmuş tez bişən qarabaşaq yarmaları istehsal edilir.

Adı və tezbişən yarmalar biri digərindən rənginə və konsistensiyasına, tərkibinə daxil olan maddələrin vəziyyətinə görə fərqlənir. Adı yarmanın rəngi açıq, unlu, nişastası dəyişməmiş, fermenti isə fəal deyildir. Tez bişən yarmanın rəngi qəhvəyi, qeyribərabər, yarımsüşəvari, nişastası qismən kleysterləşmiş, fermentlərinin fəallığı zəifdir. Adı və tezbişən qarabaşaq yarması 2 müxtəliflikdə – nüvə və yarma xırdası (prodel) halında istehsal olunur. Yarma xırdası bir neçə hissəyə bölünmüş qarabaşaq dənindən ibarətdir. Yarma nüvəsi tərkibindəki kənar qarışığın və sağlam nüvənin miqdarına görə 1-ci və 2-ci əmtəə sortuna ayrılır. Yarma xırdası sorta ayrılmır. Yarma nüvəsindən dənəvər sıyıq, qiyəmə, yarma xırdasından isə duru sıyıq, bitoçki və s. hazırlanır.

Qarğıdalı yarması – ağ dənli və sarı dənli bərk qarğıdalıdan, ağ dənli dişəkilli qarğıdalıdan və partlayan qarğıdalı sortlarından istehsal edilir. Qarğıdalı yarması cilalanmış olmaqla 5 nömrədə buraxılır. Qarğıdalı yarmasından sıyıq, kotlet və başqa əkulinar məmulatı hazırlanır. Qarğıdalı lopası və havalı qarğıdalı istehsal etmək üçün xırda və iri bütöv qarğıdalı yarması əldə edilir. Qarğıdalı lopasını hazırladıqda qarğıdalı təmizlənir, isladılır, rüşeymi ayrıllaraq xırdalanır, sonra bunlar su, səməni ekstraktı, şəkər və duzdan ibarət olan şirədə bişirilir, qurudulur, buxara verilir, səthi hamar vallardan keçirilib yastılaşdırılır və qovrular.

Darı yarması – adı daridan alınır. Yüksək istehlak dəyərinə malikdir. Darı yarması yüksək kalorivermə və mənimsənilmə qabiliyyətinə malikdir. O, qısa müddətə bişir və bu zaman həcmi 6-7 dəfə artır. Darıdan bir növ – cilalanmış dari yarması istehsal edilir. Keyfiyyətindən asılı olaraq dari yarması əla, 1-ci və 2-ci sorta ayrılır. Yüksək keyfiyyətli dari yarması iri ölçülü, şüşəvari, ancaq sarı rəngli olur. Dari yarmasından duru sıyıqlar, içliklər və s. hazırlanır. Dari yarmasında bəzən xoşagəlməyən acılıq hiss olunur. Bunu aradan qaldırmaq üçün yarma qaynar su ilə bir neçə dəfə yuyulur və qaynayan su ilə pöşələnir. Kondisyon dari emal edildikdə 5% əla sort cilalanmış, 58% 1-ci sort və 2% ikinci sort yarma əldə edilir.

Düyü yarmasını çəltikdən alırlar, çəltiyin müxtəlif botaniki sortları biri digərindən forma, ölçü və konsistensiyasına, həmçinin kimyəvi tərkibinə görə fərqlənir. Düyüdən 2 növ – pardاقlanmış və cilalanmış yarma istehsal edilir. Əlavə məhsul kimi az miqdarda düyü xırdası əldə edilir. Pardaqlanmış

düyünü qabığı çıxarılmış düyüdən pardaqlayıcı maşınlarda rüşeym, meyvə və toxum qılfını, aleyron təbəqəsinin bir hissəsini kənar etməklə əldə edirlər. Rəngi ağ, səthi isə nahamardır. Cilalanmış düyünü şüşəvari pardaqlanmış düyüdən cilalayıcı maşınlarda emal etməklə əldə edirlər.

Yarmaları 5-150 S-də 60-70% nisbi rütubətdə saxlamaq lazımdır. Havanın nisbi rütubəti 75%-dən çox olduqda yarmanın nəmliyi artır, onda kiflənmə, qızışma prosesləri baş verir. Yarmaları saxlayarkən zəif də olsa yüksək molekulalı birləşmələrin, xüsusilə zülalların köhnəlmə prosesi, yağların hidrolitik parçalanması və turşuluq rəqəminin artması müşahidə olunur.

Uzun müddət saxlanılmış yarmanın (vələmir, dari) yağıının turşuluq rəqəmi artır. Yağlarda doymamış yağı turşularının olması onların fermentativ və qeyri-fermentativ parçalanmasına səbəb olur, bu da yarmanın açılması ilə nəticələnir.

Başqa yarmalara nisbətən vələmir lopası, dari, qarğıdalı yarması nisbətən tez açılılır. Quruluş xüsusiyyətindən asılı olaraq, tərkibində yağı az və tokoferolun (antioksidant) çox olması ilə əlaqədar olaraq qarabaşaq, düyü, perlova yarmaları adətən açılmalıdır. Mannı yarması saxlanmaya davamlıdır, lakin ziyanvericilər ilə daha tez zədələnir. Uzun müddət saxlanılmış yarmanın dadı və iyi dəyişə bilər. Əgər yarmada kiflənmə və açılma prosesi getmişsə, dərhal hiss olunur. Yarmanın dadı acı və turş olarsa, o keyfiyyətsiz hesab olunur. Diş altında xırıldama mineral qarışığın olmasını göstərir. Bu nöqsana yol verilmir. Yarma anbar ziyanvericiləri ilə zədələnmişsə, qida üçün yararsız hesab edilir.

İstehsal olunduğu vaxtdan təminatlı saxlanması müddəti: dari, vələmir və qarğıdalı yarması üçün – 3 ay, qarabaşaq, xirdalanmış arpa və perlova yarmalarını 12 saxlamaq olar.

Saxlanılan yarma və un məhsullarına təbii itki norması verilir. 1 ay saxlanılan un üçün 0,1%, düyü yarması üçün 0,2%, 4 ay saxlanılan un üçün 0,3%, düyü yarması üçün 0,55% itki nəzərdə tutulur. Unun və yarmanın daşınması zamanı da təbii itki norması nəzərdə tutulur.

7. UN İSTEHSALI VƏ ONUN KEYFİYYƏT GÖSTƏRİCİLƏRİ, SAXLANMA QAYDASI

Un-dənli bitkilərin üyündülməsindən alınan tozvari məhsuldur.Çörək-bulka, suxarı, baranki və makaron məmələti istehsal üçün əsas xammaldır.Taxıldan istehsal olunan məhsulların əsasını təşkil edir.

Un istehsalının əsas mərhələləri aşağıdakılardır: üyütmə partiyalarının hazırlanması; dənin üyündülməyə hazırlanması və dənin üyündülməsidir.Unun tipinin, sortunun, tərkibinin və keyfiyyətinin təyin edilməsinin əsas amilləri: istehsal olunan taxılın keyfiyyəti, onun xassələrinin istehsal olunan unun təyinatına uyğunluğu, istehsal üsulları və s göstəriciləridir.

Dəni üyütmək üçün hazırlanması ən vacib proseslərdəndir.Dən ilk növbədə qarışqlardan təmizlənir və nəmliyinə görə kondisiyələşdirilir.Dənin nəmliyi 15%-dən az olduqda onu isladıb tərkibindəki nəmliyi 15-16% -ə çatdırılır.Bu zaman çiçək qışası, meyvə və toxum qılıfı yumşaldığından elastikləşir və sortlu üyütmək onları ayırmalı asanlaşır.

Taxıl birdəfəyə və təkrar üyütmə üsulu ilə üyündülür.Birdəfəlik üyütmə üsulu sadə üyütmə adlanır və alınan məhsul nisbətən aşağı keyfiyyətli olur.Əsasən kənd yerlərində su dəyirmanlarında üyündülən taxıl birdəfəyə üyündülür.

Təkrar üyütmə iki müxtəliflikdə olur, aşağı dərəcəli üyütmə, yüksək dərəcəli üyütmə.Yüksək dərəcəli üyütmə sortlu üyütmə adlanır.Sortlu üyütmə-mürəkkəb üyütmədir.

Təkrar sadə üyütmədə 95-96%-li kəpəkli buğda unu, 85-87%-li kəpəksiz və 63%-li ələnmiş çovdar unu alınır.

Sortlu üyütmədə dən təmizləndikdən sonra dran sisteminə, sonra isə üyüdücü sistemlərə daxil olur.Dran sistemlərində dən yarma halına salınır, sortlaşdırılır və sonra üyütmə sistemində üydülür.

Sortlu üyütmə-bir, iki və üç sortlu olur.Bir sortlu üyütmədə 72%, 1-ci sort və yaxud 85% 2-ci sort un əldə edilir.İkisortlu üyütmədə 1-ci və 2-ci sort unların çıxarı birlikdə uyğun olaraq faizlə 45+33 və ya 50+28 təşkil edir.Uç sortlu üyütmədə əla, dənəvər, 1-ci və 2-ci sort unlar alınır və ümumi çıxar 78% təşkil edir.məs, 10+40+28 və yaxud 15+4+23.Başqa sxemlər üzrə unun çıxarı müxtəlif ola bilər.

Dənəvər un yüksək keyfiyyətli bərk buğdanın iki və üç sortlu üyündülməsindən 10% miqdarında əldə edilir.

Əla sort un endospermin daxili hissəsinin narın üyündülmüş kəpəksiz hissəsidir.Un sortlu üyütmədə 10-15%, ikisortlu üyütmədə isə 40 % əla sort un alınır.Tərkibində 0.55% kül, 0.1-0.15% sellüloza, 10-14% zülal, 28%-ə qədər xam yapışqanlı maddə olur.

Birinci sort buğda unu daha çox istehsal edilir.Unun çıxarı bir sortlu üyütmədə 72% iki və üç sortlu üyütmələrdə 45,40 35 və 30 fazi olur.Tərkibində narın üyündülmüş kəpək olur.

İkinci sort buğda unu- bir, iki və üç sortlu üyütmədən alınır.Bir sortlu üyütmədən 85%, iki və üç sortlu üyütmədən 45,55,33,28,23% miqdarında alınır.Bu un endosperm təbəqəsindən və qılıf hissələrinin üyündülməsindən alınır.

Kəpəkli buğda ununun tərkibində unun bütün sortlarına nisbətən kəpək daha çoxdur.Bu unun çıxarı 96%-dir.Tərkibində 2%-ə qədər kül, 2-2.5% sellüloza, 20% yapışqanlı maddə, 6-8 faiz pentozanlardır.Əsasən endospermindən və 14-16% kəpək hissədən üyündülməklə alınır.70% kəpəkli buğda ununa 30% çovdar unu qarışdırmaqla yüksək keyfiyyətli buğda-çovdar çörəyi (seriy çörək) istehsal edilir.

Makaron istehsalı üçün unun bərk və şüşəvarılıyi yüksək olan yumşaq buğdanın endospermasından istehsal edirlər.Makaron istehsalı üçün unun tərkibində zülalın çox olmasına baxmayaraq bu unun su çəkə qabiliyyəti azalır.Rəngi ağ və ya kremi ola bilər.Xam yapışqanlığı 32-35%, hətta 40%-ə qədər olur.Yumşaq buğdadadan istehsal olunan makaron ununun rəngi ağ və ya samanıdır.

Tərkibində 14-16% zülal, 30-32 % xam yapışqanlı maddə vardır.Külü 0.55-1.1%-dir.Makaron istehsalı üçün əla sort dənəvər və 1-ci sort yarımdənəvər un istehsal edilir.

Aşpazlıqda istifadə etmək üçün un hazırlandıqda , əla və ya 1-ci sort buğda ununa şəkər, duz, quru süd, yumurta tozu , kimyəvi yumşaldıcılar əlavə edilir.

Çovdar unu Azərbaycandan istehsal edilmir.

Unun başqa növlərinə-qarğıdalı,arpa, qarabaşaq, soya, vələmir, düyü, noxud unları aiddir.Qarğıdalı unu yeyinti sənayesinin müxtəlif sahələrində işlədirilir.Qarabaşaq unu-qarabaşaq dəninin nüvəsindən istehsal olunur.Əsasən, pəhriz və uşaq qidası üçündür.Narın üyüdülmüş vələmir unundan qənnadı sənayesində , xüsusən vələmir peçenyesinin istehsalında, narın üyüdülmüş düyü unundan isə pəhriz və uşaq qidasında, şərq şirniyyatı istehsalında istifadə edilir.Soya unundan-çörəkçilikdə, qənnadı məmumatının zənginləşdirilməsində, noxud unundan konsentratların, konservlərin və kulinariya məmumatlarının hazırlanmasında istifadə edilir.

Unun keyfiyyət göstəriciləri.Orqanozeptiki üsulla unun dadı, xırçıldamanın olması, iyi, rəngi, fiziki-kimyəvi göstəricilərdən nəmliyi, külü, iriliyi, qarışıqların olması, zərərvericilərlə zədələnməsi, turşuluğu, unun yapışqanlığı, qaz əmələgətirmə və qaz saxlama qabiliyyəti təyin edilir.

Unun rəngi onun sortundan, dənin rəngindən, üyüdülmə dərəcəsindən və undan kəpəkli hissənin miqdardan asılıdır.Yüksək sortlu unların rəngi ağ, aşağı sortlu unlarda isə nisbətən tünddür.

Unun iyi onun təzəliyini və tam keyfiyyətli olmasını göstərir.

Unun dadı xoşa gələn, bir az şirintəhər olur. Undan acı, turş və kənar dadlar olmamalıdır.Diş altında xırtılı hiss olunmamalıdır.

Unun nəmliyi 13-15% olmalıdır.Nəmliyi 15%-dən çox olması sərbəst suyun əmələ gəlməsinə səbəb olur,nəticədə fermentlər fəallaşır və mikroflora inkişaf edir.

Unun külü və onun miqdarı unun sort göstəricisidir.Əla sort buğda ununda 0.55%-dən,1-ci sortla 0.75%-dən 2-ci sortla 1.25%-dən çox olmamalıdır.1 kq unda 3 mq-a qədər metal qarışığı ola bilər.

Unun turşuluğu əla sort unda 2-3⁰, 1-ci sortla 3-3.5⁰, ikinci sortda 4-4.5⁰ və kəpəkli unda 4.5-5⁰ olmalıdır.

Unun iriliyi onun üyüdülməsi dərəcəsindən asılıdır.Bunu xüsusi ələklərdə 10 dəqiqə müddətinə ələməklə təyin edirlər.

Unun xam yapışqanlığı miqdar və keyfiyyətcə yoxlanılır.Dənəvər un üçün yapışqanlıq 30%, əla sort üçün 28%, 1-ci sort üçün 30%, 2-ci sort üçün 25%, kəpəkli un üçün 20% olmalıdır.Makaron ununda yapışqanlı maddənin miqdarı istifadə olunan buğdanın asılı olaraq 28-32% olmalıdır.

Унун ян кющня вя эениш йайылмыш сахланылма цсулу кислярдя сахlamagдыр. Ун долдурулмуш кисляр 6-8, сойуг щавада ися 12-14 кися щцндицрлїйцндя штабел гайдасында йынылыр. Мцасир дюврдя тарасыз сахlama цсулу тятбиг олунур. Унун кейфийятли сахланылмасы ццн ясас шярт нямлий вя температурун сабитлийиня фикир верилмясидир.

Ун сахlamag ццн анбарын оптimal temperaturu 0-5⁰C, nisbi rıctubiyati ися 65-70% arasında olmalыдыр. Узун мцддят сахланасаг унун нямлий 14-14,5%-дян чох олмамалыдыр.

Сахланылма заманы unda баш верян ясас физики-кимийви вя биокимийви просесляр унун йетишмəси вя кющнялмəсидир. Гейри-normal шяraitdя сахladыгда ися unda асыма, гызышма, кифлянмя вя с. кими хошаэялмəз просесляр эедир. Унун йетишməsi ондан истещсал едилян чюряйин кейфийятli ццн ящамийятлиdir. Чцнки тязя цийцдцлмцш undan щазырланан чюряк az мясамали вя ашалы кейфийятli олур. Беля щесаб олунур ки, ун мцтляг бир неча мцддят галыб йетишмəlidir. Тязя цийцдцлмцш ун биринси дюрд щяфтя ярзинде чюрякчилик хассиярини йахышлашдырыр. Бу, ясасян йапышганлыбы az олан унлара аидdir. Сахlama заманы ун аярыр, йапышганлы маддяни кейфийятli йахышлашыр, нишастанын бир щиссяси шякярляшир вя мяшз

буна эюря дя унун чюрекчилик хассяляри (газ ямляя эятирмя вя газ сахлама хассяляри) йахшылашыр.

Унуузун мцддят сахладыгда, хцсусян нямлик аз, истилик ися чох олдугда унда кющнялмя просеси эедир. Бу просесин нятысисинде зцлалын шишмя габилийяти ашавы дцшцр.

Унда туршума чох надир щалларда баш верир. Бу просес нямлий вя шякяри чох олан уну сахладыгда баш верир.

Унда гызышма мцряккяб просеселярдян биридир. Бу да мяшсулун тяняффцсц, микроорганизмлярин унун гидалы маддялярини парчалайыб су вя истилик ямляя эятирмяси илия ялагядардыр. Бу просесин нятысисинде унун рянэи дяишир, ийи кяскин гохулу, дады турш вя бязян асы олур.

Унун кифлянмяси бязян щисс олунмур. Лакин кифлянмя нятысисинде йай вя карбошидратлар парчаланыр вя нятысия суда щялл олан маддяляр вя цзви туршулар ямляя эялир. Kiflənmə 75%-дян йцксяк nisbi rütubət олдугда əmələ gəlir.

Унун кейфийятинин ашавы дцшмясинин ясас сябяляриндян бири дя онун мцхтилиф зярярверисилярля зядлянмясидир. Уну зярярверисилярдян азад етмяк ццн ону ялямяк, физики (гурутма) вя кимияви (хлорпикрин, дихлоретан вя с. илия емал етмяк) цсулларла емал етмяк лазымдыр. Унун бцтцн файдалы хассяляринин горунмасыны тямин етмяк мягсядиля истяр тисарятдя вя истярся дя ев шяраптиндя уну чох сахламаг мяслящят эюрцлмцр.

8. ÇÖRƏK İSTEHSALI VƏ ÇÖRƏK BULKA MƏMULATININ SAXLANILMASI

Cörək əsasən buğda və covdar unundan hazırlanır. Əsas xammal kimi un, duz, su, maya; əlavə xammal kimi şəkər, süd, yumurta, yağ, kişmiş, xaş-xaş, müxtəlif ədviyyat və s. götürülür. Cörək-bulka məmələtinin çeşidi coxdur, lakin bunlardan 100-ə qədəri daha cox yayılmışdır. Cörək-bulka məmələti unun növünə (buğda, covdar və buğda-covdar), bişirilmə üsluluna (qəlibdə və kürədə bişirilən), xəmirin hazırlanması üsluluna görə, resept və formasına (baton, bulka, hörülmüş və s.) görə qruplara bölünür. Ən geniş yayılmış 1-ci və 2-ci sort buğda unundan hazırlanan adı cörəklərdir.

Orta yaşlı insan gündə 450 qr, ağır fiziki işlə məşğul olanlar 800 qr, kökəlməyə meyl göstərənlər isə 200 qr cörək-bulka məmələti yeməlidir. Yüksək sortlu undan hazırlanmış cörək, aşağı sortlu undan cörəyə nisbətən biologici cəhətdən az qidalılıq dəyərinə malikdir.

Cörəyin istehsalı prosesləri aşağıdakılardan ibarətdir: xammalların keyfiyyətinin yoxlanılması və istehsala hazırlanması; xəmirin yoğrulması; xəmirin yetişməsi, bölünməsi, kündələnməsi, saxlanılıb yetişdirilməsi, bişirilməsi, soyudulması və satışa göndərilməsi.

Cörək zavoduna daxil olan xammallar standartın tələbinə müvafiq olaraq tədqiq edilir, un ələnir, maqnit sahəsindən kecirilir. Su $30-35^{\circ}\text{S}$ -yə qədər qızdırılır, duzdan məhlul hazırlanıb filtrdən süzülür. Əlavə xammallar bu və ya digər üsullarla istehsala hazırlanır. Xəmir 2 üsulla – opar və oparsız üsullarla istehsalata hazırlanır.

Oparsız – birləşmə üsulla buğda unu xəmiri hazırladıqda bütün xammallar (resept üzrə) – un, duz, maya və başqa məhsullar xəmiryoğuran maşına tökülr, 6-9 dəq qarışdırılır. Arada 1-2 dəfə yoğurmaq şərtilə xəmir 2-4 saat yetişdirilir.

Opar üsulunda – iki fazalı üsulda – əvvəlcə opar (duru acı xəmrə) hazırlanır. Bunun üçün resept üzrə unun yarısı, suyun $\frac{2}{3}$ hissəsi, mayanın hamısı götürülür, 3-4 dəq müddətində qarışdırılır və 3,5-4 saat yetişdirilir. Sonra oparaya yerdə qalan un, su, duz, lazımlı gələrsə şəkər, yağ əlavə edilib xəmir bir necə dəqiqə yoğrulur. Xəmirin yetişməsi 1-1,5 saat davam edir. Bu üsulla yaxşı keyfiyyətli xəmir əldə edilir.

Xəmirin kündəsi elə götürülməlidir ki, bişdikdə və soyuduqdan sonra ticarətə daxil olan cörəyin kütləsində $\pm 2,5\%$ -dən cox fərq olmasın. Xəmirlə cörəyin kütləsindəki fərq ölçüsündən asılıdır. 500 q-dan iri cörəklərdə bu fərq 10%-ə qədər, xırda məmələtə isə 15%-ə qədər olur.

Kündələnmiş xəmir yenidən istirahətə qoyulub yetişdirilir.

Cörəyi xüsusi cörək bişirən sobalarda $210-280^{\circ}\text{S}$ temperaturda bişirirlər.

Cörəyin soyudulması zamanı nəmliyin paylanması baş verir. Qabıq hissəsinin nəmliyi nisbətən artır, lakin iciliyinkı azalır. Təzə bişmiş cörəyin nəmliyinin buxarlanması zamanı kütləsi 3% azalır.

İstifadə olunan unun növünə görə buğda, covdar və buğda-covdar unlarından bişirilən cörəklər vardır. Cörəyin tipi istifadə olunan unun əmtəə sortu ilə müəyyən edilir. Buğda cörəyinin – əla, 1-ci, 2-ci sort, kəpəkli və ya kəpəkli unla 2-ci sort unun qarışıığı ilə bişirilən; covdar cörəyinin – kəpəkli, kəpəksiz covdar unundan; covdar-buğda cörəyinin – covdar-buğda və buğda-covdar unundan və 2-ci sort buğda unu ilə kəpəksiz covdar unu qarışığından hazırlanan cörək tipləri vardır.

Cörəyin yarımi tipləri resepturaya əsasən növ və tip daxilində müəyyən edilir. Sadə, yaxşılaşdırılmış və yağılı-şəkərli cörək-bulka məmələti istehsal edilir.

Sadə cörəyin hazırlanmasında un, su, duz, maya və ya acıxəmrə işlədir. Yaxşılaşdırılmış buğda cörəyinə əlavə olaraq yağ, şəkər və digər xammallar qatılır. Covdar cörəyinə isə ağ və qırmızı covdar səmənəsinin ekstraktı, şəkər, patka, ətirli toxumlar (cırə, zirə, keşniş toxumu) qatılır. Yağılı-şəkərli bulka məmələtinə şəkər və yağı nisbətən cox qatılır, əlavə olaraq yumurta, süd, qaymaq, kişmiş, xaş-xaş və digər dad və tam verici maddələr əlavə edilir. Bunlar xüsusi reseptlər üzrə hazırlanır və bişirilmiş ədədi bulka məmələtləridir.

1-ci və 2-ci sort undan sadə cörəklər formalı və formasız bişirilir. 1-ci sort undan cörəyin icliyi ağ, məsaməliliyi nisbətən cox, turşuluğu az, dadı yaxşı olur. 2-ci sort undan cörəyin rəngi tünd, məsaməliliyi 1-ci sorta nisbətən az olur. Kütləsi və forması əla sort undan cörəklərdə olduğu kimidir.

Kəpəkli buğda unundan cörək formalı, formasız; cəki ilə satılanları 3 kq-a qədər, ədədi cörəkləri isə 0,5 və 1 kq kütlədə bişirilir. Cörək bozumtul-qəhvəyi rəngdə, icliyi tünd, kələ-kötür qabıqlı, yüksək turşuluğu (7^0) və orta məsaməliliyi (54-55%) ilə fərqlənir.

Ən cox yayılmış bulka məmulatlarından batonlar, bulkilər, sayka, hörülmüş məmulat və qalac göstərilə bilər.

Azərbaycanda covdar və covdar-buğda cörəkləri nisbətən az istehsal edilir. Covdar cörəklərini kəpəkli, kəpəksiz və ələnmiş covdar unundan, bəzən 1-ci və 2-ci sort buğda unu əlavə etməklə hazırlayırlar. Covdar-buğda cörəyini kəpəkli covdar- buğda unundan və ya covdar unu ilə kəpəkli buğda unu qarışığından, aşxana cörəyini kəpəksiz covdar və 2-ci sort buğda unundan hazırlayırlar.

Cörəyin keyfiyyətinin təyini. Orqanoletiki üsulla cörəyin xarici görünüşü, icliyin vəziyyəti, dadı, iyi, xəstəliyin olmaması, kənar və mineral qarışıqlar müəyyən edilir.

Xarici görünüşü cörəyin formasına, üzərinin vəziyyətinə, rənginə, qabığında nöqsanların olmamasına görə qiymətləndirilir. Cörəyin forması düzgün olmalıdır. Formalı cörəkdə qabığı azca qabarıq, formasızda oval, dairəvi və ya uzunsov olub yastı və əzik olmamalıdır. Qabığında catlar olmamalıdır. Qabığının rəngi sortlu buğda cörəyində qızılı sarıdan, acıq qəhvəyiyyə qədər, covdar və kəpəkli buğda cörəklərində acıqdan tünd qəhvəyiyyə qədər olur. Kəsiyində qabığının qalınlığı 3-4 mm-dən cox olmamalıdır. Qabığının kirlənməsinə və iclikdən ayrılmmasına yol verilmir.

İcliyin vəziyyəti kəsilmiş cörəkdə müəyyən edilir. İcliyi yaxşı bişmiş, bərabər məsaməli, barmaqla yoxladıqda nəm və ələ yapışan olmamalıdır, yüngül baslıqda elastiki olub öz əvvəlki formasını almalıdır, yumşaq olmalı, ovxalanmamalı, daxilində un hissəcikləri və linc yumrular olmamalıdır. Hündür, yaxşı məsaməli cörək orqanizmdə yaxşı mənimşənilir.

Cörəyin yol verilməyən nöqsanları – tərkibində kənar qarışıqların, xəstəliyin və kifin olmasına.

Fiziki-kimyəvi göstəricilərdən cörəkdə nəmlik, məsaməlik, icliyin turşuluğu, nadir hallarda şəkərin, yağın və duzun miqdarı, sanitar nəzarətində isə ağır metal duzlarının miqdarı müəyyən edilir.

Cörəyin nəmliyi onun keyfiyyəti üçün əsas göstəricidir. Nəmliyin artması cörəyin energi dəyərini aşağı salır, keyfiyyəti aşağı olur. Cörəyin sortu yüksək və həcmi kicik olduqca nəmliyi az, sortu aşağı və həcmi böyük olduqca nəmliyi nisbətən cox olur. Dənəvər və əla sort buğda unundan cörəkdə 43-44%, kəpəkli buğda və ələnmiş covdar unundan cörəkdə isə 48% nəmlik olur.

Cörəyin turşuluğu dərəcə ilə göstərilir. 100 qr məhsula görə hesablanmış iclikdən hazırlanan ekstraktın neytrallaşmasına sərf olunan normal qələvi məhlulunun ml-lə miqdarı turşuluğun dərəcə ilə göstəricisidir. 1 ml normal qələvi məhlulu 0,09 qr süd turşusunu neytrallaşdırır. Ona görə də, dərəcə ilə müəyyən edilən turşuluğu faizə cevirmək üçün təhlilin nəticəsini 0,09 əmsalına vurmaq lazımdır.

Əla sort undan batonlarda turşuluq 2^0 , 1-ci sort undan cörəkdə 4^0 , kəpəkli buğda və ələnmiş covdar unundan cörəkdə 7^0 , kəpəkli sadə covdar unundan cörəkdə isə 12^0 olur. Cörəyin sortu aşağı düşdükçə turşuluğu yüksək olur.

Cörək-bulka məmulatlarının saxlanması. Cəki ilə satılan cörəklər bişdikdən 3 saat sonra, ədədlə satılanlar isə isti halda buraxılır. Cörəyin ümumi saxlanılma müddəti xırda ədədi və yağılı-şəkərli məmulatlar üçün 16 saat, sortlu undan cəki və ədədlə satılan məmulat üçün 24 saat, kəpəkli və kəpəksiz covdar unundan cörəklər üçün 36 saatdan cox olmamalıdır. Cörəyin saxlanılma müddəti sobadan çıxan vaxtdan hesablanır. Cörəyi təmiz, quru, divarları ağardılmış işıqlı otaqlarda $20-25^0S$ -də (6^0S -dən aşağı olmamalıdır) və 75% nisbi rütubətdən yuxarı olmayan şəraitdə saxlayırlar.

Nəmliyin itkisi cörəyin keyfiyyətinə az təsir edir, lakin onun kütləsi azalır, qabığının konsistensiyası dəyişir. Boyatlaşma saxlanılma zamanı cörəkdə gedən əsas prosesdir. Saxlanma zamanı $0-6^0S$ -də artıq 3-5 saatdan, $6-25^0S$ -də 10-12 saatdan sonra boyatlaşma baş verir, icliyin (bərk ovxalanan olur) və qabığın (əvvəlcə quru, yumşaq elastiki, sonra isə bərk vəziyyətə kecir) xassəsi, eləcə də iyi və

dadı dəyişir. Cörəyin boyatlaşması mürəkkəb fiziki-kollodial proses olub, nişastanın dəyişilməsi prosesidir.

Reseptinə patka, dekstrin, emulgatorlar, yağı və s. qatılmış cörəkləri, eləcə də cörəyi dondurulmuş halda (mənfi $20-25^{\circ}\text{S}$) saxladıqda onun boyatlaşması zəifləyir. Cörəyi hava və su buraxmayan sintetik kisələrə qablaşdırıldıqda boyatlaşma zəifləyir. Cörəyi saxladıqda bir cox mikroorganizmlərin inkişafı nəticəsində cörəkdə xəstəlik baş verir. Kartof xəstəliyi kartof köpləri və s. bakteriyalar vasitəsilə cörəyin iciliyində inkişaf edir. Bu xəstəlik ən cox yay zamanı 2-ci sort buğda cörəyində olur.

Kiflənmə əsasən cörəyi ticarət müəssisələrində düzgün saxlamadıqda və kif sporları ilə zədələndikdə baş verir. Cörəyin qabığı və qabıqaltı qatının nəmliyi yüksək olduqda $20-40^{\circ}\text{S}$ temperaturda kif göbələklərinin inkişafı üçün daha əlverişlidir. Cörəyi havası pis dəyişən rütubətli otaqlarda saxladıqda kiflənmə nəzərə carpir. Kif göbələkləri karbohidratları, yağı turşularını parcalayır və orqanizm üçün zərərli maddələr əmələ gətirir. Buna görə də kiflənmiş cörəklər satışa və yenidən emala buraxılmır.

Pəhriz cörək-bulka məmulatı. Belə cörəklər şəkər, böyrək və mədə-bağırsaq xəstəliyinə tutulmuş şəxslər üçün nəzərdə tutulur. Pəhriz cörəkləri özünəməxsus tərkibi və xassəsinə görə fərqlənirlər.

Taxıl cörəyi – əla sort undan, xirdalanmış buğda yarması, duz və cire əlavə edilməklə hazırlanır.

Zülalli – buğda və zülalli-kəpəkli cörək hazırladıqda xəmirə uyğun olaraq yüksək özlü buğda unu və kəpək qatılır. Tərkibində minimum karbohidrat olması ilə fərqlənir. Zülalli-buğda cörəyində 25%-ə qədər, zülalli-kəpəkli cörəkdə 20%-ə qədər karbohidrat olur.

Axloridli cörəyi – duz əlavə etmədən 1-ci sort buğda unundan ədədi və ya cəki ilə satmaq üçün hazırlanırlar.

Qəbizliyə meyilli olanlar üçün *barvixin* və *həkim cörəyi* hazırlanır. Bunların tərkibində B qrupu vitaminları və ballast karbohidratlar (sellüloza və hemisellüloza) nisbətən coxdur.

9. SUXARI, BARANKİ VƏ MAKARON MƏMULATLARI VƏ SAXLANMA QAYDALARI

Reseptindən və təyinatından asılı olaraq suxari məmulatı 2 növə bölünür: **yağlı-şəkərli suxari məmulatı**, sortlu buğda unundan şəkər, yağı, yumurta və s. əlavə etməklə hazırlanır; **sadə və ya ordu suxarisi** kəpəkli buğda və covdar unundan acıxəmrə, duz əlavə etməklə yağısız və şəkərsiz hazırlanır.

Yağlı-şəkərli suxarilər başqa unlu qənnadı məmulatı kimi geniş istifadə olunur.

Suxari məmulatında nəmlik az (8-12%) olduğundan uzun müddət xarab olmadan saxlanılır.

Yağlı-şəkərli suxarilərin xəmirini opara üsulu ilə hazırlayırlar. Hazır xəmirdən xüsusi formalı uzunsov kündələr düzəldilir, onlar bir-birinin yanına qoyulur (uzun bulki şəklində) və 50-100 dəq 75-85% nisbi rütubətdə 35-40⁰S-də saxlanılıb yetişdirilir.

Bışmədən qabaq xəmirin üzərinə calılmış yumurta sürtülür, suxarinin sortundan və həcmindən (iriliyindən) asılı olaraq 200-250⁰S-də 7-20 dəq müddətində bişirilir. Bışmiş məmulat doğranılan zaman deformasiyaya uğramasın deyə onları 15⁰S-də, 75% nisbi rütubətdə xüsusi otaqlarda saxlayırlar. Unun sortundan, reseptindən, formasından və ölçüsündən asılı olaraq yağlı-şəkərli məmulatin bir necə çeşidi istehsal edilir. Əla sort undan kərəli suxarinin 1 kq-da 50-55 ədəd, vanilli suxarıda 95-100 ədəd olur. 1-ci sort undan yol suxarisi (1 kq-da 40-45 ədəd) və qəhvəli suxari (1 kq-da 60-65 ədəd) hazırlanır. 1-ci sort suxarilər əla sort suxarilərdən tərkibinə, rənginə, kobud quruluşuna və dadına görə fərqlənir.

2-ci sort undan şəhər suxarisi hazırlanır (1 kq-da 40-45 ədəd) və bunlar 1-ci sorta nisbətən tünd rəngli olur və tez ovxalanır.

Sadə və ya ordu suxarisi bir qayda olaraq covdar unundan və ya 70% covdarunu ilə 30% kəpəkli buğda ununun qarışığından, nadir hallarda 1-ci və 2-ci sort kəpəkli buğda unundan da hazırlanır.

Suxari məmulatının iyi, dadı, rəngi normal olmalı, sıniqların miqdarı 10%-dən, nəmliyi sadə suxarılərdə 10%-dən, satış zamanı 11-12%-dən cox olmamalıdır.

Suxariləri təmiz və quru, havası yaxşı dəyişdirilə bilən otaqlarda saxlamaq lazımdır. Nisbi rütubət 65-70%-dən artıq olmamalıdır. Suxariləri uzun müddət saxlamaq olur, lakin yağlı-şəkərli suxarılərdə qaxsimış yağı dadı əmələ gəlir. 3 ay saxladıqda kütləyə görə 5-10% azalır.

BARANKİ MƏMULATI

Baranki məmulatları 3 növdə hazırlanır: **suşki, baranki və bublik**. Cəki ilə satılan baranki – əla, 1-ci və nadir hallarda 2-ci sort undan hazırlanır; cəki ilə satılan suşkilər – həmin sort unlardan hazırlanır; bubliklər – 1-ci sort undan hazırlanır. Bütün baranki məmulatları uzunsov dairəvi kəsikli xəmirdən halqa və ya oval formalı hazırlanır.

Baranki məmulatı istehsalında xəmiri opara üsulu ilə və daimi təzələnən buğda balatısı ilə yoğururlar. Baranki və suşki üçün cox qatı xəmir yoğrulur. 100 kq un üçün 32-25 litr su (cörək xəmiri üçün götürülən sudan 2 dəfə az), 6-15 kq balatı, 1,5 kq duz götürülür. Bublik üçün xəmir bir qədər yumşaq yoğrulur. Həmin miqdar una 40 litr su götürülür. Əlavələr resept üzrə qatılır.

Pörtləmə – baranki istehsalının spesifik əməliyyatıdır. Saxlanılıb yetişdirilmiş xəmir formaları qaynar suya salınır və ya buxarla pörtlədilir. Pörtləmədə məmulatın üzərində yapışqanlaşmış nişasta qatı yaranır ki, bu da parlaq və hamar səthin əmələ gəlməsi üçün lazımdır. Hazır məhsulun rəngi yaxşı olsun deyə pörtləmə zamanı suya şəkər və ya patka (100 kq sərf olunmuş una 1 kq hesabı ilə) əlavə edilir. Pörtləmə 1-2 dəq aparılır. Pörtləmədən sonra xüsusi kameralarda və ya sexlərdə qurudulur və bişməyə göndərilir.

Suçkiləri əla və 1-ci sort unlardan hazırlayırlar. Ceşidindən xاش-xaşlı, limonlu, vanilli, cirəli və duzlu suçkiləri göstərmək olar.

Barankilər əla, 1-ci və 2-ci sort unlardan hazırlanır. Xardallı (8% xardal yağı əlavəli), limonlu, vanilli, meyvəli, zəfəranlı, yağılı-şəkərli və yumurtalı barankilər istehsal edilir.

Bubliklər ancaq 1-ci sort undan hazırlanır. 1 ədədinin kütləsi 50 və ya 100 qr ola bilər.

Baranki məmulatının keyfiyyət göstəriciləri standartın tələbini ödəməlidir. Məmulatın forması növünə və sortuna uyğun olmalıdır. Səthinin vəziyyəti hamar, parlaq olmalı, şişkinlik, iri cedarlar, cirk olmamalıdır, xاش-xaş və cirəli məmulatda bərabər səpilməlidir.

Rəngi – acıq saridan qəhvəyiyyə qədər, cəhrayılarda isə acıq cəhrayı olmalıdır. Məmulat xırda məsaməli quruluşa və xoşa gələn iyə malik olmalıdır. Kənar iyə və dad olmamalıdır.

Konsistensiya – barankilərdə nisbətən bərk, sınan, suçkilərdə bərk, xircildayan, bubliklərdə yumşaq olmalıdır.

Fiziki-kimyəvi göstəricilərindən nəmlik, turşuluq və suda şısməsi müəyyən edilir.

Nəmlik barankilərin sortundan asılı olaraq 14-19%, suçkilərdə 9-12%, bubliklərdə isə 22-27% olur.

Şısmə baranki məmulatının spesifik göstəricisidir. Baranki və suçkilərdə təyin edilir. Əla və 1-ci sort barankilərdə şısmə 2,5 dəfə, 2-ci sort barankilərdə 1,6 dəfə, əla və 1-ci sort suçkilərdə 3,2-dən az olmamalıdır.

Baranki məmulatını 70-75% nisbi rütubətdə saxlayırlar. Bublikləri 12-16 saat, baranki və suçkiləri isə 1-1,5 ay saxlamaq olar. Bu müddətdən sonra baranki və suçkilər dad və ətrini itirir, onların quruluş-mexaniki xassələri dəyişir, davamlılığı və bərkliyi artır.

MAKARON MƏMULATI

Makaron məmulatı sortlu dənəvər buğda unundan hazırlanmış, yüksək keyfiyyətli, uzun müddət keyfiyyətini dəyişmədən saxlanıla bilən qidalı yeyinti məhsuludur. Makaron məmulatı yaxşı dadına və qidalılığına görə fərqlənir və müxtəlif xörəklərin hazırlanmasında istifadə olunur. İlk dəfə makaron İtaliyada istehsal edilmişdir. 1797-ci ildə ilk makaron fabriki Odessada işə salınmışdır. Bakıda makaron fabriki, kicik də olsa 60-ci illərdə işə salınmış, lakin 1970-ci ildə Mərdəkanda müasir texnologiyaya əsaslanan yeni makaron fabriki işə salınmışdır.

Makaron məmulatının tərkibində 9-12% zülal, 1%-ə qədər yağı, orta hesabla 70% karbohidrat (əsasən nişasta), 1,8% şəkər, 0,7% mineral maddə, 0,1-0,8% sellüloza vardır. 100 qr makaron məmulatı

338 kkal və ya 1200 kJoul enerçi verir. Makaron məmulatının quru maddələri orqanizmdə 94% həzm olunur.

Makaron məmulatının istehsalı üçün əla sort (dənəvər) və 1-ci sort (yarımdənəvər) makaron unundan istifadə edilir. Bu unları bərk və yüksək şüşəvarılıyi olan buğdanın alırlar.

Makaron məmulatının təsnifatı. Makaron məmulatı sortlara, tiplərə, növlərə və müxtəlifliklərə bölünür. İki sort makaron məmulatı istehsal edilir: əla sort makaron məmulatı əla sort dənəvər buğda unundan, 1-ci sort makaron məmulatı isə 1-ci sort yarımdənəvər buğda unundan hazırlanır. Yumurta məhsulları, tomat məhsulları, ət tozu, eləjə də qurudulmuş süd və vitamin əlavə edilmiş makaron məmulatı da istehsal edilir. Hər bir sort makaron məmulatı 4 tipə bölünür:

- trubkaşəkilli məmulat müxtəlif diametrde və uzunluqda olur;
- vermişel sap şəklində, müxtəlif uzunluqda və diametrde olur;
- əriştə lent şəklində olub, eni və uzunluğu müxtəlif olur;
- fiqurlu məmulat preslənmiş və ya şapmlanmış, müxtəlif formalı və bəzəkli olur.

Trubkaşəkilli məmulat 3 yarımlı tipə ayrılır: makaron, raçki və lələk. Makaronlar trubkasının uzunluğu 15, 22, 30 və 40 sm ölçülü olmaqla aşağıdakı növlərdə istehsal edilir; saman cöpü (xariji diametri 4 mm), xüsusi (4-5,5 mm), adi (5,5-7 mm), həvəskar (7 mm-dən cox). Xüsusi, adi və həvəskar makaronların səthi hamar və ya qöfrələnmiş olur.

Raçki məmulatının uzunluğu 1-5 sm, əyilmiş formada olur. Xüsusi raçki (diametri 4-5,5 mm) və adi raçki (5-5,7 mm) hamar və qöfrələnmiş istehsal edilir.

Lələk düz trubkalar olub, uzunluğu 10-15 sm, maili kəsiyi olur. Xüsusi, adi, həvəskar, hamar və coxguşeli lələklər olur. Bütün trubkaşəkilli makaron məmulatının divarının qalınlığı 1,5 mm-dən cox olmamalıdır.

Vermişel diametrindən asılı olaraq – hörüməcək (0,8 mm), nazik (1,2 mm), adi (1,5 mm) və həvəskar (3 mm) növlərində istehsal edilir. Bundan əlavə uzunluğuna görə qısa (1,5 sm-dən cox), uzun (20 sm-dən cox) və həmin ölçüdə uzun əyilmiş istehsal edilir.

Əriştə uzun (uzunluğu 15 sm-dən az olmamalı, eni 3 mm, qalınlığı 2 mm-dən cox olmamalı), enli (uzunluğu 20 sm, eni 3-7 mm, qalınlığı 1,5 mm-ə qədər), qöfrələnmiş uzun (uzunluğu 20 sm-dən az olmamalı, eni 7 mm-ə qədər, qalınlığı 2 mm-ə qədər), uzun əyilmiş (həmin ölçüdə, lakin 2 dəfə əyilmiş) istehsal edilir. Uzunluğu 1,5 sm-dən az olan əriştə ovuntu, əzilmişlər isə deformasiyaya uğramış hesab edilir.

Fiqurlu məmulat müxtəlif formalarda – qulaqcıq, balıqqulağı, yarma və dən, əlifba, ulduz, həlqə, qarçıq, dördbucaq, ücbucaq və fiqurlu lövhələr şəklində olur.

Makaron məmulatının anbar zərərvericiləri ilə zədələnməsinə yol verilmir. Metal qırıntılarının miqdarı 1 kq-da 3 mq-dan cox olmamalıdır. Makaron məmulatının nəmliyi 13%-dən cox olmamalıdır.

Makaron məmulatının ən əsas göstəricilərindən biri onların bişməsidir. İri trubkaşəkilli makaron məmulatını 25-30 dəq, əriştəni 15-20 dəq, vermişeli 12-15 dəq, cox nazik vermişeli isə 10 dəq bişirmək lazımdır. Bişdikdə makaron məmulatı yumşaq və elastiki olub ələ yapışmamalıdır. Trubkaşəkilli maka-

ronların tikişi açılmalıdır. Makaron bişən su bulanıq, özü isə yapışqanvari olmamalıdır. Həcmi və kütləsi ən azı 2 dəfə artmalıdır.

Makaron məmulatını kağız və ya sellofan paketlərə və karton karobkalara 500 q-dan 1 kq-a qədər kütlədə qablaşdırırlar. Cəki ilə satılanları karton, taxta, faner və kağız yeşiklərə (32 kq-a qədər netto cəkidə), şəhərdaxili dövriyyədə kraft-kisələrə qablaşdırırlar. Makaron məmulatını quru, təmiz, nisbi rütubəti 70%-dən çox olmayan anbarlarda saxlayırlar.

Təminatlı saxlanılma müddəti əlavəsiz makaron məmulatları üçün 1 il, əlavəli (yumurta, süd və s.) makaron məmulatı üçün isə 7 aydır. Makaronu 6-9 ay saxladıqda bəzi quruluş-mexaniki dəyişikliklər nəzərə carpir, tarazlıq rütubəti aşağı düşür, turşuluğu artır.

10. NIŞASTA VƏ NIŞASTA MƏHSULLARININ SAXLANMA QAYDALARI

Nişasta bitkilərin ən mühüm ehtiyat qida maddəsi hesab olunur. Dənli bitkilərdə və kartofda nişasta cox olduğundan əsasən kartofdan və qarğıdalıdan alınır. Nişasta xammal kimi bir cox sənaye sahələrində, o cümlədən qənnadı sənayesində istifadə olunur. Nişastadan saqo yarması, modifikasiya edilmiş nişasta, dekstrin, patka, qlükoza və s. məhsullar istehsal edilir. Nişastadan kisel, dondurma, müxtəlif kulinariya məmulatları, meyvə konservləri hazırlanıqdə və cörək-bulka məmulatı istehsalında istifadə olunur.

Kimyəvi təmiz nişasta ($C_6H_{10}O_5$)_n dənələrdən ibarətdir ki, bunun da ölçüsü və forması müxtəlif nişastalar üçün fərqlidir. . Ən iri kartof nişastası, ən xırda düyü nişastasıdır.

Bitki nişastası bir-birindən fərqlənən iki komponentdən - amiloza və amilopektindən təşkil olunmuşdur. Amiloza 17-24%, amilopektin isə 76-83% təşkil edir. Amiloza suda həll olur və yodla göy reaksiya verir. Amilopektin suda həll olmur və yodla qarışdırıldıqdə qırmızı-bənövşəyi rəng verir isti suda şışməsi nəticəsində meydana çıxır.

Kartof nişastası istehsalı üçün istifadə olunan kartofun tərkibində nişastanın miqdarı 14%-dən az olmamalıdır. Kartofdan nişasta istehsal etdikdə kartof kənar qarışqlardan təmizlənir və yuyulur, əzicidən kecirilir, əsas şirə mərkəzdənqacma aparatında ayrılır, nişasta iri cecədən təmizlənir, sonra nişastalı şirə xırda cecədən təmizlənir, nişasta südündən nişasta ayrılır, yuyulur, ikinji dəfə cökdürülür, əvvəljə mərkəzdənqacma aparatında susuzlaşdırılır, qurudulur, ələnir və qablaşdırılır.

Qarğıdalıdan nişasta almaq üçün orta hesabla tərkibində 70% nişasta və 12% zülal olan qarğıdalıdan istifadə edilir. Qarğıdalıdan nişasta istehsal etdikdə qarğıdalı dənləri kənar qarışqlardan təmizlənir, isladılır (2 gün), isladılmış dən xirdalanır, nüvə ayrılır və yuyulur (nüvədən qarğıdalı yağı alınır), xirdalanmış kütlə cökdürülür, əzilir, nişasta cecədən və qlütendən (zülaldan) ayrılır, nişasta cökdürülür və yuyulur, xam nişasta mərkəzdənqacma aparatında susuzlaşdırılır, tərkibində 13% su qalana qədər qurudulur, ələnir və qablaşdırılır.

Kartof nişastası keyfiyyətindən asılı olaraq ekstra, əla, 1-ci və 2-ci sorta, qarğıdalı nişastası əla və 1-ci sorta, buğda nişastası ekstra, əla və 1-ci sorta bölünür. Qarğıdalıdan amilopektinli nişasta da istehsal edilir. 2-ci sort kartof nişastası ticarətə buraxılmır.

Nişasta məhsullarına patka, saqo yarması, qlükoza və modifikasiyi edilmiş nişasta növləri aiddir. Saqo yarması haqqında yarma bölməsində məlumat verilmişdir.

Patka – kartof və ya qarğıdalı nişastasının şəkərləşdirilməsindən (hidrolizindən) alınan bala oxşar, qatı, özlü, rəngsiz və ya sarımtıl rəngli məhsuldur. Nişastanın hidrolizi mineral turşuların və ya fermentlərin iştirakı ilə aparılır. Patkanın şirinliyi saxarozanın şirinliyindən 3-4 dəfə azdır. Antikristalizator olan patka həm də unlu qənnadı məmulatının hiqroskopikliyini nizamlayır və uzun müddət məhsul qurumur. Əsasən karamel, mürəbbə, halva, unlu qənnadı məmulatı və bulka məmulatı istehsalında istifadə edilir.

Aşxana şerbətlərini cox şekərləşmiş patkadan şəkər, üzvi turşular, meyvə-giləmeyvə ekstraktları, süni cövhərlər və boyan maddələri əlavə etməklə hazırlanırlar. Bunların tərkibində 70-74% quru maddə olur. Bilavasitə qida üçün istifadə edilir, kisel, kompot, unlu qənnadı məmulatı və meyvə-giləmeyvələrin konservləşdirilməsində istifadə edilir.

Qlükoza nişastanın tam hidrolizindən alınır. Nişasta südünün üzərinə nişastanın kütləsinin 1,2-2%-i qədər sulfat turşusu və ya 0,3-0,4%-i qədər xlorid turşusu əlavə edilir. Tam hidroliz edildikdən sonra kütlədəki turşular neytrallaşdırılır, şerbət təmizlənir və vakuum aparatlarda 74-76% quru maddə qalana kimi bişirilir, soyudulur, kristallaşdırılır. Kristallaşmış utsel mərkəzdənqacma aparatından kecirilir, tərkibində 13-15% su olan qlükoza $45-50^{\circ}\text{S}$ -də qurudulur. Sənayedə kristallaşmış qlükoza, tibbi qlükoza, kimyəvi təmiz qlükoza, nişasta şəkəri, texniki qlükoza və hidrol istehsal edilir.

Qlükozadan kulinariyada, qənnadı sənayesində, cörək-bulka istehsalında, qatlaşdırılmış süd, likör-araq məmulatı və dondurma istehsalında istifadə olunur. Qlükozanı 25 və ya 75 kq olan ikiqat kisələrə qablaşdırırlar. Həmcinin 250, 500 və 1000 qram kütlədə paketlərə qablaşdırılır. $8-10^{\circ}\text{S}$ -də 65-70% nisbi rütubətdə 1 ilə qədər saxlamaq olar.

11. ŞƏKƏR ÇUĞUNDURUNUN XARAKTERİSTİKASI, SAXLANMASI VƏ EMALA HAZIRLANMASI

Dünya üzrə istehsal olunan şəkərin 45%-i şəkər çuğundurundan, 55%-i isə şəkər qamışından alınır. Şəkər qamışı və şəkər istehsalının vətəni Hindistan hesab olunur. Şəkər zavodlarında iki növ məhsul istehsal edilir. Toz-şəkər və rafinad-qəndi. Toz-şəkəri çuğundurdan, rafinad-qəndini isə toz-şəkərdən istehsal edirlər. Son illər Azərbaycanda şəkər çuğunduru əkilir.

«Azərsun Holdinq» şirkətlər qrupu İmişlidə smeta dəyəri 87 milyon ABŞ dolları həcmindən çox olan qabaqcıl texnologiyaya əsaslanan və müasir avtomatlaşdırılmış avadanlıqlarla təchiz olunmuş şəkər zavodu tikmişdir. «İmişli şəkər Zavodu»nda istehsal olunan şəkər respublika əhalisinin tələbatını ödəməklə yanaşı, gələcəkdə xaricə də şəkər ixrac etməyə imkan verəcəkdir.

Toz-şəkərin istehsalı aşağıdakı prosesləri əhatə edir:

- çuğundurun yuyulması və doğranması;
- çuğundurdan şəkərin ayrılması, yəni diffuzor şirəsinin alınması;
- şirənin təmizlənməsi;
- şirənin buxarlandırılması;
- şirənin bişirilməsi;
- şəkərin kristallaşdırılması və onun kristallararası patkadan ayrılib mərkəzdənqacma aparatında yuyulması;
- toz-şəkərin qurudulması;
- toz-şəkərin ələnməsi və qablaşdırılması;
- tullantıların yenidən emalı.

Çuğundur transportyorda yuyulduqdan sonra 3-5 mm enində və 0,5-1,0 mm qalınlığında yonqar şəklində doğranır və diffuzor aparatında istiliyi 700 S olan su ilə qarışdırılır. Aparata bir tərəfdən şəkər çuğunduru yonqarı, o biri tərəfdən isə qaynar su verilir. Aparatın o biri başından tərkibində 13-15% şəkər olan şirə və tərkibində 0,2-0,3% şəkər qalmış jmix çıxır. Şirənin tərkibində şəkərdən başqa həll olan maddələr də olduğundan onu təmizləyirlər. Təmizləmə əhəng suyu (defekasiya), karbon qazı (saturasiya) və kükürd qazı (sulfitasiya) ilə aparılır. Bu proseslərdən sonra şirə buxarlandırılmağa verilir. Bu proses əvvəlcə 1180 S-də adi aparatda, sonra isə 58-600 S-də vakuum aparatlarda aparılır. Şirədə 60% saxaroza olduğundan onu yenidən vakuum aparatlarda bişirirlər. Bişirilmiş kütlədə 92,5% quru maddə (quru maddənin 85%-i şəkərdir), o cümlədən 55% kristallaşmış saxaroza olur. Qarışq kristallaşdırıcıya, oradan da sentrifuqaya verilir. Bu zaman kristallararası patka ayrılır və kristallaşmış saxarozada 0,5%-ə qədər su qalır. Toz-şəkər almaq üçün həmin kristallar bağlı barabanlarda 110-1150 S temperaturda, tərkibində 0,14% su qalana qədər qurudulur. Qurudulmuş tozşəkər 250 S-yə qədər soyudulur və maqnit sahəsindən keçirilir. Tozşəkər ölçüsünə görə ələnib sortlaşdırılır və qablaşdırılır.

Rafinad-şəkərinin istehsalı üçün xammal, tərkibində quru maddəyə görə 99,75% saxaroza olan ağ rəngli toz-şəkərdir. Formalanmasına və istehsalına görə rafinad-şəkəri aşağıdakı qruplara bölünür.

1. Preslənmiş rafinad-qəndi.
2. Tökəmə xassəli rafinad-qəndi.
3. Tökəmə rafinad-qəndi.
4. Rafinadlaşdırılmış toz-şəkər.
5. Rafinadlaşdırılmış şəkər kirşanı (şəkər pudrası).

Rafinad-qəndin istehsalı aşağıdakı mərhələləri əhatə edir:

- toz-şəkərdən hazırlanmış şərbətin təmizlənməsi (rafinasiyası);
- şərbətin utfel üçün bişirilməsi; - rafinad-qəndinin preslənmə və ya tökmə üsulu ilə alınması;
- rafinad-qəndinin qurudulması və qablaşdırılması.

Toz-şəkər qaynar suda həll edilir, ağartmaq üçün aktivləşdirilmiş kömürdən süzülür, sonra vakuüm aparatda bişirilib qatlaşdırılır. Alınmış utfelin hər 100 sentnerinə 80-150 qram ultramarin əlavə edilir. Bu, hazır məhsulun rəngini ağardır. Kristallaşmış utfelin tərkibində 93% quru maddə, o cümlədən 52-55% kristallaşmış saxaroza olur.

Preslənmiş rafinad-qəndi istehsal etdikdə kristallaşmış kütlə aparatdan 750 S istilikdə boşaldılır. Tökəmə qənd üçün isə utfeli boşalmazdan qabaq 95-990 S-yə qədər qızdırırlar. Tökəmə qəndi hazırlamaq üçün utfeli konusvari formalara tökür, 400 S-yə qədər soyudur və kristallararası patkadan təmizləmək üçün 71%-li şəkər məhlulu ilə yuyulur. Kəllə qənd 15- 18 saat saxlanılıb artıq şərbət süzüldükdən sonra vakuüm aparatlarında 850 S istilikdə tərkibində 0,4% su qalana qədər qurudulur.

Preslənmiş qəndi almaq üçün tərkibində 2% su olan rafinad kütləsi (kaşka) təzyiq altında uzunluğu 184 mm, eni və hündürlüyü isə 11 və ya 22 mm olan formada preslənir. Preslənmiş qəndi qurudur, soyudur və düzbucaqlı tikələrə doğrayırlar.

Tökəmə xassəli preslənmiş rafinad-qəndini almaq üçün tərkibində 3-3,5% su olan rafinadlaşdırılmış kütlə 115 atm. təzyiq altında preslənir. Tez həll olan preslənmiş qəndin kristalları xırda, özü məsaməli olmaqla suda tez həll olur.

Parça qəndlər əsasən kub və paralelepiped formalı buraxılır. Ölçüleri müxtəlif olmaqla əsasən 5,5; 7,5 və ya 15 qram kütlədə olur.

Rafinadlaşdırılmış şəkər kirşanını almaq üçün tökmə rafinad qəndin doğranılmasından alınan tullantılar dəyirmanlarda üydülür, saxlanılma zamanı bərkiməməsi üçün üzərinə 0,3% miqdardında nişasta əlavə edilir. Nəmliyi 0,2%-dir.

Toz-şəkərin keyfiyyəti kristalların quruluşuna və xarici görünüşünə görə, rənginə, dadına, iyinə, həll olmasına və kənar qatışıqların olmasına görə müəyyən edilir. Toz-şəkər quru, dənəvər olmaqla, ələ yapışmamalıdır.

Şəkərin rəngi ağ və parıltılı olmalıdır. Toz-şəkərin 1 m³ kütləsi 850 kq-dır. Şəkərin və onun məhlulunun dadi təmiz şirin olmaqla kənar dad və iy verməməlidir. Suda tam həll olmalıdır. Toz-şəkərin nəmliyi 0,14%-dən, quru maddəyə görə saxaroza 99,75%-dən az, reduksiyaedici maddələr 0,05%-dən çox, kül isə 0,03%-dən çox olmamalıdır.

Rafinad-qəndinin nəmliyi çeşidindən asılı olaraq 0,1-0,4%- dən çox, quru maddəyə görə saxaroza 99,9%-dən az olmamalıdır.

Toz-şəkəri qablaşdırmaq üçün 1-ci və 2-ci dərəcəli, tutumu 50; 60; 80; 100 kq olan kisələrdən istifadə olunur. Daşınılma və saxlanılma zamanı itkinin və çirkənmənin qarşısını almaq üçün kətan-kənaf-cut kisələrinin daxilinə sellofan kisələr qoyulur. Bəzən toz-şəkəri 5-6 qatdan ibarət kraft kağız kisələrə qablaşdırırlar. Bunların tutumu 25; 30 və 40 kq olur.

Rafinad-qəndini kütləsi 0,5 və 1 kq olan karton qutularda və ikiqat kağızdan (ağ və göy) hazırlanan paçkalarda, həmçinin tutumu 40-50-60-70-75 və 82 kq olan kisələrə qablaşdırırlar. Qutu və paçkaları tutumu 30-50 kq olan taxta yeşiklərə və ya tutumu 20- 25 kq olan qöfrələnmiş kartondan hazırlanan karobkalara qablaşdırırlar.

Toz-şəkər nisbi rütubəti 70%-dən, rafinad-qəndi isə 80%-dən çox olmayan anbarlarda 0-200 S-də uzun müddət saxlanıla bilər.

12. ŞƏKƏRLİ QƏNNADI MƏMULATLARI, DAŞINMASI VƏ SAXLAMASI

Шякярли гяннады мямулаты истещсалында мейвя-эилямейвядян вя онларын емалы мяшсулларындан, какао тозундан, гярзякли мейвялярин ляпясиндян, пектин маддяляриндин, селе ямяляэтирисилярдин агар, агароид, фурселлардан, натриум-алгинатдан, модификасийа едилмиш (физики-кимийави хассияти дайишдирилмиш) нишастан, йейинти бойаларындан, йейинти туршуларындан, ятирвериси маддялярдин истифадя олунур.

Мейвя-эилямейвя гяннады мямулаты истещсалында ясас консервляшдириси маддя шякярdir. Бу група мармелад, пастила, повидло, мцряббя, сем, сукат вя селе аидdir.

Мармелад селейябянзяр, хоشا эялян туршмязя, ширин дадлы гяннады мяшсулу олмагла, мейвя-эилямейвя пцреляринин вя йа ъеле ямяляэтирисилярин шякярля биширилмясиндян алышын. Селе ямяляэтириси хаммалын нювцндян (агар, агароид) асылы олараг, мармелад мейвя-эилямейвяли, селели вя мейвя-селели нювляриня айрылыр. Мейвя-эилямейвя мармелады хаммалындан асылы олараг алма вя пат мармелады нювляриня айрылыр.

Алма пцресинин туршулувундан асылы олараг онун цзяриня 0,1-0,35% лимон туршусунун натриум дузу ялавя едилir. Шякярин 4-20%-и гядяр патка вя ресепт цзя шякяр ялавя едилib тяркибиндя 70-73% (формалы мармелад цццн) вя йа 68-70% (тябягяли мармелад цццн) гуру маддя олана кими биширилиr. *Алма мармелады* цч мцхтилифликдя – формалы, дөрнанылмыш вя тябягяли щазырланыр.

Пат мармеладыны ясасян ярик пцресиндин щазырлайырлар. Бурада мармелад кцтляси тяркибиндя 15-18% нямлик галана кими биширилиr.

Селатинли мармелады 1% агар вя йа 2,5-3% агароид, 50-60% шякяр, 15-20% патка вя 1-2% йейинти туршулары гарышындан истещсал едирляr. Селатинли мармелад формаланмасындан асылы олараг формалы вя дөрнанылмыш олур. «Цч гат» дөрнанылмыш селатинли мармеладын цст вя алт гатлары селели, орта гаты ися пастила кцтлясиндин ибaryт олур. Селатинли мармелад лимон вя портавал дилимляри шяклиндя дя щазырланыр.

Пастила хырда мясамяли, йумшаг, зяриф консистенсийалы мямулат олуб, щазырланмасында мейвя-эилямейвя пцреляриндин, шякярдин, йумурта абындан вя диэр кюпцк ямяляэтирисилярдин истифадя олунур. Йумурта абы, шякяр вя пцре йахшы кюпцклц щала дцшня гядяр чалышын.

Зефир – формайа тюкцлмякля вя йа мцхтилиф формада чюкдцрцлмякля формаланмыш яапышганлы пастила нювцдцр. Бу йумру формада, сятчи рифли, бир-бириния яапышдырылмыш ики йарым мямулат олмагла, цзяриня шякяр киршаны сяпилиr вя йахуд шоколад кцтляси или шириляниr.

Мцряббя шякяр шярбятиндян бишириляряк консервляшдирилмиш мейвя вя эилямейвядир. Повидло, сем вя селедян фяргли олараг мцряббядя мейвя-эилямейвя юз яввялки формасыны сахлайыр, шярбяти ися шяффаф, юзлц олур. Мцряббя бир дяфаяя вя йа бир неча дяфя биширилмякля щазырланыр. Харламанын гарышысыны алмаг ццн шякярин цзяриня 10-15% патка ялавя едилир вя мейвянин туршулуу аз оларса биширмянин сонунда 0,15% лимон туршусу гатылыр.

Сем истешсал етмяк ццн тяркибиндя ян азы 1% пектин маддяси, 1%-дян аз олмайарац цзви туршу олан бцтюв вя йа дөвранылмыш мейвя-эилямейвяни шякярля бишириб палда консистенсийалы мяшсул алырлар. 1 щисся мейвя, 1,5 щисся шякяр вя 0,15 щисся палда ямляэятириси ширия эютцрцлцр.

Кейфийятиндян асылы олараг мцряббя вя сем яла вя 1-си ямтая сортuna бюлцнцр. Эерметик габда сахлама мцддяти 12 айдыр.

Повидло щазырламаг ццн мейвя-эилямейвя пцреси шякярля мцяйян гатылыца гядяр биширилляр. Алма, армуд, щейва, ярик, эавалы вя мцхтялиф мейвялярин гарышынындан повидло истешсал едилир. Гарышыг повидло ццн ики вя даща чох мейвя-эилямейвя пцреси гарышдырылыр. Тяркибиндя 66% гуру маддя, о жцмлядян 60% шякяр, 0,2-1%-я гядяр цзви туршу олур.

Сукат (гуру мцряббя) щазырламаг ццн мейвя вя тяривяз (говун, гарпзыз, габаг) шякяр шярбятиндя биширилир, сонра гурудулуб тоз-шякярдя урваланыр. Сукатдан торт, пиросна, кекс вя диеэр мямулатлары бязямяк вя ичлик щазырламаг ццн истифадя олунур. Сукат да мцряббя кими бир неча дяфаяя (3-4 дяфаяя) биширилир вя арада 6-8 saat сахланылыр. Ярик, щейва, армуд, шафталы, янсир, еляся дя лимон, портаал вя гарпзыз габыындан сукат щазырлганыр. Биширилмиш мейвя сцзэяся тюкцлцб ширяси ахандан сонра сярилиб гурудулур. Бязян биширилиб ширяси ахандан сонра тоз-шякярля урваланыб сонра гурудулур.

Селе щазырламаг ццн мейвя-эилямейвя ширяляриндян, шякярдян, агар вя пектиндян истифадя олунур.

Мармелад, пастила, повидло вя селенин органолептика кейфийят эюстярисиляриня форма, хариси эюрцнцш, кясик йерин эюрцнцш, рянэи, дады вя ийи дахилдир. Онларын мейвя дады вермаси вя мцхтялиф дяряжядя селейябянзяр консистенсийайа малик олмасы цмумидир. Органолептики эюстярисилярин бязилири спесификдир. Селе, мцряббя вя сукатда шяффафлыг спесифик эюстярижидир. Ейни заманда мцряббядя ширянин консистенсийасы да мцяйян едилир.

Мармелады ичярисиня пергамент кавызы сярилмиш 7 кг тутумлу тахта йешикляря, 5 кг олан картон йешикляря вя 500 грама гядяр гутулара вя селлофан пакетляря габлашдырырлар. Мармелад вя пастиланы 75-80% нисби рцтубятдя вя 18°C -дян йцксяк олмайан температурда чешидиндян асылы олараг мармелады 1,5-3 ай, пастиланы ися 14 эцндин 3 аяга гядяр сахламаг олар.

Повидлону 2 литря гядяр тутуму олан шщия банкалара, 10 литря гядяр тутуму олан тянякя банкалара, 7 кг тутуму олан тахта вя йа фанер йешикляря, 50 литр тутумлу аыас чяллякляря габ-

лашдырырлар. Повидло эерметик тарада габлашдырылмышса 9 ай, галан тараларда 6 ай сахланыла биляр. Селени щазырладыгдан сонра пастеризя едилмишляри 1 ил, нямлийи 35%-дян чох олан селени ися пастеризя едилмядикдя 1-2 эцн ярзинде сатыша вермяк лазымдыр.

Мүржаббя вя сем 0,5-1,0 кг тутумлу шаша вя йа тянякя банкалара, 25 л тутумлу чаяллякляря вя 30 грамдан 250 грама гядяр тутумлу полимер материалдан таралара габлашдырылыр. Мүржаббя вя семи 10-20⁰С температурда вя 75% нисби рұтубаттада, пастеризя едилмишляри 1 или гядяр, пастеризя едилмямишляри ися 6 ай сахламаг олар.

Шоколад вя какао тозу истещсал етмяк ццн ясас хаммал какао пахласыдыр. Какао пахласы какао аьасынын мейвясиндян алыныр. Ясасян Гярби Африкада (бцтцн какао пахласынын 60-65%), Америкада вя аз мигдарда Асийада бежярилир.

Шоколад – какао язийинин вя какао йавынын шякяр вя диэяр дад вя там вериси маддялярля емалындан алынан зяриф десерт мяшсулдур. Йцксяк тонусгалдырысы хассияя вя енерсивермә габилийятиня маликдир. 100 гр шоколад мямулаты 540-560 ккал вя йаҳуд 2260-2330 кСоул енеръи верир. Шоколад истещсалында ялавя хаммал кими мцхтялиф нюв гярзякли мейвялярин ляпясиндян, гуру сцдян, вафлидян, сукатдан вя ятирли маддялярдян истифадя едилер.

Шоколад ичликсиз вя ичликли щазырланыр. Шоколад кцтлясинин емалындан асылы олараг ади вя десерт шоколад нювляриня айрылыр.

Ичликсиз шоколад ялавясиз (ади, десерт, тоз щалында) вя ялавяли (сцдлиц, гозлу, гящвяли, вафлили вя с.) щазырланыр. Ялавясиз шоколадын щазырланмасында какао кцтлясиндян, какао йавындан, шякярдян вя ванилиндян истифадя едилер. Десерт шоколад истещсал етдикдя шоколад кцтляси ялавя олараг коншировка едилер. Десерт шоколадын тяркибинде 55%-дян, ади шоколадын тяркибинде ися 63%-дян чох шякяр олмамалыдыр.

Ялавяли шоколад да ади вя десерт нювляриня айрылыр. Ялавяли ади шоколадын чешидиня фындыглы (фындыг ляпяси ялавяли), гозлу шоколад (сятщи гоз ляпяси или юртцлмциш олур), Аленка (цзецз гуру сцдля), Мишка (бадам язийи ялавяли), Чайка вя с. аиддир.

Шоколадын органолептика эюстярисіляриндян дады вя ятри, рянзи, формасы, хариси эюрцнцшц, консистенсийасы вя гурулушу; физики-кимияви эюстярисиляриндян ися нямлийи, цуми шякярин, 10%-ли хлорид туршусунда щялл олмайан кцлцн мигдары, нарынлыг дярясяси тяйин едилер. Ялавясиз шоколадда ян чоху 1,2%, ялавялидя 1,2-1,5%-дян 5%-я гядяр нямлик олур. Шякярин мигдары ресептә уйын олмалыдыр. Ичлийин мигдары ичликли шоколадда цуми кцтлянин 50%-я гядярини тяшкыл етмялидер.

Шоколад мямулаты бцкцлмциш вя бцкцлмияши щалда сатыша дахил олур. Бцкцлмциш шоколад гутулара габлашдырылыр. Формалы яяди плитка шоколады ики вя йа цчгат кавыза сарынмыш (назик сары кавызы, фолга вя бядии бязякли етикеет вя йа каширивка олунмуш бязякли кавызы) олур. Шоколад мямулатыны 18±3⁰С температурда вя 75% нисби рұтубаттада, ялавясиз шоколад

лады 6 ай, ялавяли вя ичликли шоколады 3 ай, чакириб сатыласаг ялавясиз шоколады 4 ай, ялавалини ися 2 ай сахламаг олар.

Какао тозу истещсал етмяк ццн йавы айрылмыш какао смыхындан истифадя олунур. Какао тозуну алмаг ццн яввялся какао язийи пресляниб йавы айрылыр вя ялдя олунан смых хырдаланыр, цийддилер вя ялянир.

Какао тозу 50-250 г тутумлу тянякя банкаларда, картон гутуларда, 50 кг-а гядяр тутумлу кавыз вя йа полимер пакетляря (кисяляря) габлашдырылыр. Какао-тозунун сахланылма шяраити шоколадда олдууу кимидир. Тянякя банкаларда 1 ил, картон гутуларда ися 6 айдыр.

Карамел мямулаты карамел күтлемисинде ибарат олуб ичликли вя ичликсиз истещсал едилир. Ясас хаммалы шякяр вя патка, ялавя хаммаллардан мүхтюлиф мейвя-эилимейвя припаслары, гярзякли мейвя ляпляри, бал, сүд, шоколад, какао-тозу, цзви туршулар, бойа вя ятирвериси маддялярдян истифадя едилир.

Конфет мямулаты мүхтюлиф йейинти хаммалы гатылмагла шякяр-патка шярбяти ясасында щазырланмыш йцксяк гидалы йейинти мящсулудур. Конфет күтлемисини щазырламаг ццн ялавя олараг йав, сүд, мейвя-эилимейвя пцреси, йумурта абы, гоз, бадам, шоколад, гяшвя, вафли тябягяляри вя с. мящсуллардан истифадя едилир. Конфет мямулаты ширялянмиш вя ширялянмиш, шоколадлы ичликли вя шякяр киршанында нювляриня айрылыр. Конфетляр бүкүлмөш, гисмян бүкүлмөш вя бүкүлмөш олур. Конфетлярин цзяри шоколадлы ширя вя йавлы ширя или ширялянир. Формаланмасына эюря просес конфет күтлемисин формалара чюкдүрүлмөси, йахыб доьрама вя формалара тюкмә, штампланма, преслянмө цсуллары фярглянир. Ясас эювдясинде асылы олараг конфетляр ашаңыдакы групплара бюлцнцр.

Сүдлүк конфет күтлемисини щазырламаг ццн сүд вя кяря йавы ялавяли сүдлүк шярбятдин истифадя олунур. Чешидинде «Коровка», «Старт», «Рекорд» конфетлярини эюстярмак олар.

Чалма конфет күтлемиси йцнэцл суфле типли вя абыр нуга типли күтлемидян ибараттар.

Марсипан конфет күтлемисини щазырламаг ццн говрулмамыш гярзякли мейвя ляпляри шякяр киршаны вя йа гайнар шякяр-патка шярбятинде язилмякля гарышдырылыр.

Грилласлы конфет күтлемиси щазырламаг ццн гаты биширилмиш шякяр патка күтлемисиня гярзякли мейвялярин ляпяси, кяря йавы, йавлы тохумлар (эцнябахан ляпяси, кцнсцт) вя ятирвериси маддяляр гатылыр.

Стандартларда конфетлярин сахланылмасына 30 эцнде (Кяяли помадкай) 4 ая гядяр (шоколадла ширялянмиш бүкүлүк конфетляр ццн) тяминат верилир.

Ирис сүдлүк конфетин мүхтюлифийиня аид олан вя ясасын шякяр, патка, сүд мящсуллары вя йавдан щазырланмыш ирис күтлемисинде ибараттар. Гурулушундан вя консистенсийасындан асылы олараг ирис карамеляоштар, йарымбярк тираслы, йумшаг тираслы, тираслы сагыз нювляриня айрылыр.

Щалва яряб дилиндя ширин демякдир. Тябягяли лифли күтлядян ибарат олуб говрулмуш йаалы тохумлардан вя чалынмыш карамел күтлясинин гарышынындан щазырланыр. Истещсал олунан гяннады мямулатынын 4%-ни тяшкил едир. Янchoх эңябахан щалвасы (90%-я гядяр), нисбетян аз күнсүт (8%) вя йерфындыры щалвасы истещсал едилир. Щалванын 100 грамы 510-520 ккал вя йахуд 2134-2176 кСоул енерьи верир. Тяркибиндя йай, зцлал, макро-, микроелементляр, ПП витамиини вардыр. Гозлу вя комбиняляшдирилмиш щалва choх аз истещсал едилир.

Щалваны 18⁰С-дя, нисби рцтубяти 70%-дян choх олмайан анбарларда сахлайырлар. Шоколадла ширялянмиш күнсүт щалвасынын тяминатлы сахланылма мцддяти 2 ай, галан чешиддя ися 1,5 айдыр.

Унлу шярг ширниййатынын истещсалында шякяр, йай, гярзякли мейвя ляпляяри, бал вя ядийийляр ялавя едилмякля ясасын майалы хямирдян истифадя олунур. Чешидиндяян Шякярчюрий, Бакы гурабийяси, Азяrbайсан наны, Бухара наны, Дарчынлы Крендел, Мювцслц Струдел, Земелах, Шякяр-пцре, Гарабай кятыси, мцхтилиф пахлавалары, рулетляри, гозлу вя фындыглы трубкалары вя с. эюстярмяк олар.

Шярг ширниййатынын кейфийяти мцваfig гяннады мямулатында олдуу кими гиймятляндирилир. Органолептикаи эюстярисилярдян формасы, рянэи, дад вя иий, хариси эюрцнцшц мцяйян едилир. Нямлийин, йайын, шякярин вя диэр компонентлярин мигдары стандартда нормалашдырылыр.

Шярг ширниййатыны 18⁰С-дя вя 75%-дян йцксяк олмайан нисби рцтубятдя, шяр бир мямулат ццн стандартда эюстярилян тяминатлы сахланылма мцддятиндя, тымиз вя гуру анбарларда сахламаг лазымдыр. Кешнишли новулу 6 ай, Шякяр-пендир вя Пярвярдяни 5 ай, гозинак вя грилийаслары 3 ай, унлу шярг ширниййатларыны 45 эңя гядяр, о сцмлядян тяркибиндя 20%-дян choх йай оланлары 15 эң, конфетяохшар шярг ширниййатыны 25-30 эң, дарчынлы бисквити 5 эң, Фешмияйи 3 эң сахламаг олар.

13. UNLU QƏNNADI MƏMULATLARI, SAXLANMA QAYDALARI

Şəkərli qənnadı məmulatı istehsalında meyvə-giləmeyvədən və onların emalı məhsullarından, kakao tozundan, qərzəkli meyvələrin ləpəsindən, pektin maddələrindən, cele əmələgətiricilərdən aqar, aqaroid, fursellardan, natrium-alqinatdan, modifikasiya edilmiş (fiziki-kimyəvi xassələri dəyişdirilmiş) nişastadan, yeyinti boyalarından, yeyinti turşularından, ətirverici maddələrdən istifadə olunur.

Meyvə-giləmeyvə qənnadı məmulatı istehsalında əsas konservləşdirici maddə şəkərdir. Bu qrupa marmelad, pastila, povidlo, mürəbbə, cem, sukat və cele aiddir.

Marmelad celeyəbənzər, xoşa gələn turşməzə, şirin dadlı qənnadı məhsulu olmaqla, meyvə-giləmeyvə pürelərinin və ya çele əmələgətiricilərin şəkərlə bişirilməsindən alınır. Cele əmələgətirici xammalın növündən (aqar, aqaroid) asılı olaraq, marmelad meyvə-giləmeyvəli, celeli və meyvə-celeli növlərinə ayrılır. Meyvə-giləmeyvə marmeladı xammalından asılı olaraq alma və pat marmeladı növlərinə ayrılr.

Alma püresinin turşuluğundan asılı olaraq onun üzərinə 0,1-0,35% limon turşusunun natrium duzu əlavə edilir. Şəkərin 4-20%-i qədər patka və resept üzrə şəkər əlavə edilib tərkibində 70-73% (formalı marmelad üçün) və ya 68-70% (təbəqəli marmelad üçün) quru maddə olana kimi bişirilir. *Alma marmeladı* üç müxtəliflikdə – formalı, doğranılmış və təbəqəli hazırlanır.

Pat marmeladını əsasən ərik püresindən hazırlayırlar. Burada marmelad kütləsi tərkibində 15-18% nəmlik qalana kimi bişirilir.

Celatinli marmeladı 1% aqar və ya 2,5-3% aqaroid, 50-60% şəkər, 15-20% patka və 1-2% yeyinti turşuları qarışığından istehsal edirlər. Celatinli marmelad formalanmasından asılı olaraq formalı və doğranılmış olur. «Üc qat» doğranılmış celatinli marmeladın üst və alt qatları celeli, orta qatı isə pastila kütləsindən ibarət olur. Celatinli marmelad limon və portağal dilimləri şəklində də hazırlanır.

Pastila xırda məsaməli, yumşaq, zərif konsistensiyalı məmulat olub, hazırlanmasında meyvə-giləmeyvə pürelərindən, şəkərdən, yumurta ağından və digər köpük əmələgətiricilərdən istifadə olunur. Yumurta ağı, şəkər və püre yaxşı köpüklü hala düşənə qədər calınır.

Zefir – formaya tökülməklə və ya müxtəlif formada cökdürülməklə formalanmış yapışqanlı pastila növüdür. Bu yumru formada, səthi rifli, bir-birinə yapışdırılmış iki yarım məmulat olmaqla, üzərinə şəkər kirşanı səpilir və yaxud şokolad kütləsi ilə şirələnir.

Mürəbbə şəkər şərbətindən bişirilərək konservləşdirilmiş meyvə və giləmeyvədir. Povidlo, cem və celedən fərqli olaraq mürəbbədə meyvə-giləmeyvə öz əvvəlki formasını saxlayır, şərbəti isə şəffaf, özlü olur. Mürəbbə bir dəfəyə və ya bir necə dəfə bişirilməklə hazırlanır. Xarlamanın qarşısını almaq üçün şəkərin üzərinə 10-15% patka əlavə edilir və meyvənin turşuluğu az olarsa bişirmənin sonunda 0,15% limon turşusu qatılır.

Cem istehsal etmək üçün tərkibində ən azı 1% pektin maddəsi, 1%-dən az olmayaraq üzvi turşu olan bütöv və ya doğranılmış meyvə-giləmeyvəni şəkərlə bişirib palda konsistensiyalı məhsul alırlar. 1 hissə meyvə, 1,5 hissə şəkər və 0,15 hissə palda əmələgətirici şirə götürülür.

Keyfiyyətindən asılı olaraq mürəbbə və cem əla və 1-ci əmtəə sortuna bölünür. Germetik qabda saxlama müddəti 12 aydır.

Povidlo hazırlamaq üçün meyvə-giləmeyvə püresi şəkərlə müəyyən qatılığa qədər bişirirlər. Alma, armud, heyva, ərik, gavalı və müxtəlif meyvələrin qarışığından povidlo istehsal edilir. Qarışiq povidlo üçün iki və daha çox meyvə-giləmeyvə püresi qarışdırılır. Tərkibində 66% quru maddə, o jümlədən 60% şəkər, 0,2-1%-ə qədər üzvi turşu olur.

Sukat (quru mürəbbə) hazırlamaq üçün meyvə və tərəvəz (qovun, qarpız, qabaq) şəkər şərbətində bişirilir, sonra qurudulub toz-şəkərdə urvalanır. Sukatdan tort, pirocna, keks və digər məmulatları bəzəmək və iclik hazırlamaq üçün istifadə olunur. Sukat da mürəbbə kimi bir necə dəfəyə (3-4 dəfəyə) bişirilir və arada 6-8 saat saxlanılır. Ərik, heyva, armud, şaffalı, əncir, eləcə də limon, portagal və qarpız qabığından sukat hazırlanır. Bişirilmiş meyvə süzgəcə tökülüb şirəsi axandan sonra sərilib qurudulur. Bəzən bişirilib şirəsi axandan sonra toz-şəkərlə urvalanıb sonra qurudulur.

Cele hazırlamaq üçün meyvə-giləmeyvə şirələrindən, şəkərdən, aqar və pektindən istifadə olunur.

Marmelad, pastila, povidlo və celenin orqanoleptiki keyfiyyət göstəricilərinə forma, xarici görünüş, kəsik yerin görünüşü, rəngi, dadı və iyi daxildir. Onların meyvə dadi verməsi və müxtəlif dərəjədə celeyəbənzər konsistensiyaya malik olması ümumidir. Orqanoleptiki göstəricilərin bəziləri spesifikdir. Cele, mürəbbə və sukatda şəffaflıq spesifik göstərijidir. Eyni zamanda mürəbbədə şirənin konsistensiyası da müəyyən edilir.

Marmeladı içərisinə perqament kağızı sərilmis 7 kq tutumlu taxta yesiklərə, 5 kq olan karton yesiklərə və 500 qrama qədər qutulara və sellofan paketlərə qablaşdırırlar. Marmelad və pastilanı 75-80% nisbi rütubətdə və 18°S -dən yüksək olmayan temperaturda çeşidindən asılı olaraq marmeladı 1,5-3 ay, pastilanı isə 14 gündən 3 aya qədər saxlamaq olar.

Povidlonu 2 litrə qədər tutumu olan şüşə bankalara, 10 litrə qədər tutumu olan tənəkə bankalara, 7 kq tutumu olan taxta və ya faner yesiklərə, 50 litr tutumlu ağaç cəlləklərə qablaşdırırlar. Povidlo germetik tarada qablaşdırılmışsa 9 ay, qalan taralarda 6 ay saxlanıla bilər. Celeni hazırladıqdan sonra pasterizə edilmişləri 1 il, nəmliyi 35%-dən çox olan celeni isə pasterizə edilmədikdə 1-2 gün ərzində satışa vermək lazımdır.

Mürəbbə və cem 0,5-1,0 kq tutumlu şüşə və ya tənəkə bankalara, 25 l tutumlu cəlləklərə və 30 qramdan 250 qrama qədər tutumlu polimer materialdan taralara qablaşdırılır. Mürəbbə və cemi $10-20^{\circ}\text{S}$ temperaturda və 75% nisbi rütubətdə, pasterizə edilmişləri 1 ilə qədər, pasterizə edilməmişləri isə 6 ay saxlamaq olar.

Şokolad və kakao tozu istehsal etmək üçün əsas xammal kakao paxlasıdır. Kakao paxlası kakao ağacının meyvəsindən alınır. Əsasən Qərbi Afrikada (bütün kakao paxlasının 60-65%), Amerikada və az miqdarda Asiyada bejərilir.

Şokolad – kakao əziyinin və kakao yağının şəkər və digər dad və tam verici maddələrlə emalından alınan zərif desert məhsuldur. Yüksək tonusqaldırıcı xassəyə və energivermə qabiliyyətinə malikdir. 100 qr şokolad məmulatı 540-560 kkal və yaxud 2260-2330 kCoul enerçi verir. Şokolad istehsalında əlavə

xammal kimi müxtəlif növ qərzəkli meyvələrin ləpəsindən, quru süddən, vaflidən, sukatdan və ətirli maddələrdən istifadə edilir.

Şokolad icliksiz və iclikli hazırlanır. Şokolad kütləsinin emalından asılı olaraq adı və desert şokolad növlərinə ayrılır.

İcliksiz şokolad əlavəsiz (adi, desert, toz halında) və əlavəli (südlü, qozlu, qəhvəli, vafili və s.) hazırlanır. Əlavəsiz şokoladın hazırlanmasında kakao kütləsindən, kakao yağından, şəkərdən və vanilindən istifadə edilir. Desert şokolad istehsal etdikdə şokolad kütləsi əlavə olaraq konşirovka edilir. Desert şokoladın tərkibində 55%-dən, adı şokoladın tərkibində isə 63%-dən cox şəkər olmamalıdır.

Əlavəli şokolad da adı və desert növlərinə ayrılır. Əlavəli adı şokoladın çeşidinə findiqlı (findiq ləpəsi əlavəli), qozlu şokolad (səthi qoz ləpəsi ilə örtülmüş olur), Alenka (üzsüz quru südlə), Mişka (badam əziyi əlavəli), Cayka və s. aiddir.

Şokoladın orqanoleptiki göstəricilərindən dadı və ətri, rəngi, forması, xarici görünüşü, konsistensiyası və quruluşu; fiziki-kimyəvi göstəricilərindən isə nəmliyi, ümumi şəkərin, 10%-li xlorid turşusunda həll olmayan külün miqdarı, narınlıq dərəcəsi təyin edilir. Əlavəsiz şokoladda ən coxu 1,2%, əlavəlidə 1,2-1,5%-dən 5%-ə qədər nəmlik olur. Şəkərin miqdarı reseptə uyğun olmalıdır. İcliyin miqdarı iclikli şokoladda ümumi kütlənin 50%-ə qədərini təşkil etməlidir.

Şokolad məmulatı bükülmüş və bükülməmiş halda satışa daxil olur. Bükülmüş şokolad qutulara qablaşdırılır. Formalı ədədi plitka şokoladı iki və ya üçqat kağıza sarılmış (nazik sarğı kağızı, folqa və bədii bəzəkli etiket və ya kaşirovka olunmuş bəzəkli kağız) olur. Şokolad məmulatını $18\pm3^{\circ}\text{S}$ temperaturda və 75% nisbi rütubətdə, əlavəsiz şokoladı 6 ay, əlavəli və iclikli şokoladı 3 ay, cəkilib satılacaq əlavəsiz şokoladı 4 ay, əlavəlini isə 2 ay saxlamaq olar.

Kakao tozu istehsal etmək üçün yağı ayrılmış kakao cmixindən istifadə olunur. Kakao tozunu almaq üçün əvvəlcə kakao əziyi preslənib yağı ayrılr və əldə olunan cmix xirdalanır, üyündülür və ələnir.

Kakao tozu 50-250 q tutumlu tənəkə bankalarda, karton qutularda, 50 kq-a qədər tutumlu kağız və ya polimer paketlərə (kisələrə) qablaşdırılır. Kakao-tozunun saxlanılma şəraiti şokoladda olduğu kimidir. Tənəkə bankalarda 1 il, karton qutularda isə 6 aydır.

Karamel məmulatı karamel kütləsindən ibarət olub iclikli və icliksiz istehsal edilir. Əsas xammalı şəkər və patka, əlavə xammallardan müxtəlif meyvə-giləmeyvə pripasları, qərzəkli meyvə ləpələri, bal, süd, şokolad, kakao-tozu, üzvi turşular, boyalar və ətirverici maddələrdən istifadə edilir.

Konfet məmulatı müxtəlif yeyinti xammalı qatılmaqla şəkər-patka şərbəti əsasında hazırlanmış yüksək qidalı yeyinti məhsuludur. Konfet kütləsini hazırlamaq üçün əlavə olaraq yağ, süd, meyvə-giləmeyvə püresi, yumurta ağı, qoz, badam, şokolad, qəhvə, vafli təbəqələri və s. məhsullardan istifadə edilir. Konfet məmulatı şirələnmiş və şirələnməmiş, şokoladlı iclikli və şəkər kirşanında növlərinə ayrılr. Konfetlər bükülmüş, qismən bükülmüş və bükülməmiş olur. Konfetlərin üzəri şokoladlı şirə və yağılı şirə ilə şirələnir. Formalanmasına görə proses konfet kütləsinin formalara kökdürülməsi, yaxıb doğrama və formalara tökmə, şamplanma, preslənmə üsulları fərqlənir. Əsas gövdəsindən asılı olaraq konfetlər aşağıdakı qruplara bölünür.

Südlü konfet kütləsini hazırlamaq üçün süd və kərə yağı əlavəli südlü şərbətdən istifadə olunur. Cəşidindən «Korovka», «Start», «Rekord» konfetlərini göstərmək olar.

Calma konfet kütləsi yüngül sufle tipli və ağır nuqa tipli kütlədən ibarətdir.

Marsipan konfet kütləsini hazırlamaq üçün qovrulmamış qərzəkli meyvə ləpələri şəkər kirşanı və ya qaynar şəkər-patka şərbətində əzilməklə qarışdırılır.

Qrilyachi konfet kütləsi hazırlamaq üçün qatı bişirilmiş şəkər patka kütləsinə qərzəkli meyvələrin ləpəsi, kərə yağı, yağılı toxumlar (günəbaxan ləpəsi, küncüt) və etirverici maddələr qatılır.

Standartlarda konfetlərin saxlanılmasına 30 gündən (Kərəli pomadkaya) 4 aya qədər (şokoladla şirələnmiş bükülü konfetlər üçün) təminat verilir.

İris südlü konfetin müxtəlifliyinə aid olan və əsasən şəkər, patka, süd məhsulları və yağdan hazırlanmış iris kütləsindən ibarətdir. Quruluşundan və konsistensiyasından asılı olaraq iris karameləoxşar, yarımbərk tiraclı, yumşaq tiraclı, tiraclı saqqız növlərinə ayrılır.

Halva ərəb dilində şirin deməkdir. Təbəqəli lifli kütlədən ibarət olub qovrulmuş yağılı toxumlardan və calılmış karamel kütləsinin qarışığından hazırlanır. İstehsal olunan qənnadı məmulatının 4%-ni təşkil edir. Ən çox günəbaxan halvası (90%-ə qədər), nisbətən az küncüt (8%) və yerfindiği halvası istehsal edilir. Halvanın 100 qramı 510-520 kkal və yaxud 2134-2176 kCoul enerçi verir. Tərkibində yağı, zülal, makro-, mikroelementlər, PP vitamini vardır. Qozlu və kombinələşdirilmiş halva çox az istehsal edilir.

Halvanı 18^0S -də, nisbi rütubəti 70%-dən çox olmayan anbarlarda saxlayırlar. Şokoladla şirələnmiş küncüt halvasının təminatlı saxlanılma müddəti 2 ay, qalan çeşiddə isə 1,5 aydır.

Unlu şərq şirniyyatının istehsalında şəkər, yağı, qərzəkli meyvə ləpələri, bal və ədviiyyələr əlavə edilməklə əsasən mayalı xəmirdən istifadə olunur. Cəşidindən Şəkər-cörəyi, Bakı qurabiyyəsi, Azərbaycan nanı, Buxara nanı, Darcınlı Krendel, Mövüclü Strudel, Zemelax, Şəkər-püre, Qarabağ kətəsi, müxtəlif paxlavaları, ruletləri, qozlu və findiqli trubkaları və s. göstərmək olar.

Şərq şirniyyatının keyfiyyəti müvafiq qənnadı məmulatında olduğu kimi qiymətləndirilir. Orqano-leptiki göstəricilərdən forması, rəngi, dad və iyi, xarici görünüşü müəyyən edilir. Nəmliyin, yağıın, şəkərin və digər komponentlərin miqdarı standartda normalaşdırılır.

Şərq şirniyyatını 18^0S -də və 75%-dən yüksək olmayan nisbi rütubətdə, hər bir məmulat üçün standartda göstərilən təminatlı saxlanılma müddətində, təmiz və quru anbarlarda saxlamaq lazımdır. Keşnişli noğulu 6 ay, Şəkər-pendir və Pərvərdəni 5 ay, qozinak və qrilyacları 3 ay, unlu şərq şirniyyatlarını 45 günə qədər, o cümlədən tərkibində 20%-dən çox yağı olanları 15 gün, konfetəoxşar şərq şirniyyatını 25-30 gün, darcınlı biskviti 5 gün, Feşməyi 3 gün saxlamaq olar.

14. XÜSUSİ TƏYİNATLI QƏNNADI MƏMULATLARI

Xüsusi təyinatlı qənnadı məmulatına uşaqlar üçün, pəhrizi, müalicəvi, vitaminləşdirilmiş, idmancılar üçün və s. qənnadı məmulatları aiddir. Bu məmulatlar kimyəvi tərkibinə, reseptura xüsusiyyətlərinə, həmcinin bir çox hallarda istehsal texnologiyasına və hazırlanması üsullarına görə fərqlənirlər.

Uşaqlar üçün hazırlanan qənnadı məmulatında spirt, şərab, cövhərlər, konservantlar, sintetik boyalar, hidrogenləşdirilmiş yaqlar və uşaq orqanizmi üçün zərərli digər komponentlər olmamalıdır. Bu məqsədlə yüksək qidalılıq məziyyəti olan süd, kərə yağı, natural meyvə-giləmeyvə sursatları, alma püresi, qərzəkli meyvə ləpələri və s. kimi təbii xammallardan istifadə edilir. Məhsulun hazırlanmasında qlükoza, yerkökü şirəsi, kalsium duzları, hematogen və s. əlavəsi nəzərdə tutulur.

Pəhriz və müalicəvi qənnadı məmulatı spesifik xammaldan, xüsusi texnoloci sxem üzrə hazırlanır. Bu məmulat müxtəlif xəstəliyi olan adamlar (şəkər xəstəliyi, qaraciyər xəstəliyi, mədə-bağırsaq, yuxarı tənəffüs yolu xəstəliyi olanlar, həmcinin arıqlayan və kökənlər) üçün nəzərdə tutulur. Belə məhsullar üçün yüksək keyfiyyətli xammaldan istifadə olunmaqla, konservantların və digər əlavələrin qatılmasına icazə verilmir. Məmulatın daxilinə sorbit, ksilit, qərzəkli meyvələrin cmixi, kola qozu, nanə, cirə və evkalipt yağı, yerkökü şirəsi, hematogen, dəniz kələmi, mal-ekstrakt və s. əlavə edilir.

Diabetlər üçün məmulatlarda şəkərin və nişastanın miqdarı minimuma endirilir. Şəkər əvəzinə sorbit və ksilit, nişasta əvəzinə kəpək və qərzəkli meyvələrin ləpəsi istifadə olunur. Diabetiklər üçün şokoladın tərkibində 2,94% şəkər, 58,79% sorbit, 31,4% kakao əziyi, 9,8% kakao yağı və 0,1% vanilin olur. Diabetiklər üçün pecenye istehsal etdikdə aşağı sort un, melanc, sorbit, kərə yağı, soda, ammonium karbonat, ətirli maddələrdən istifadə edilir.

Yuxarı tənəffüs yollarının xəstəlikləri zamanı ekvametollu, cirəmentollu karamel, mentollu pastilalar və s., qanazlığı zamanı hematogenli, yerkökü əlavəli məmulat, ateroskleroz zamanı dəniz kələmli məmulat, manpası, yaşıl noxudlar dracesi, yodlaşdırılmış məmulat məsləhət görülür. Orqanizmdən xolesterinin çıxmasına kömək edən qarğıdalı yağı əlavəli qənnadı məmulatı da hazırlanır. Dəniz kələmi əlavəli qənnadı məmulatının 20-30 qramında gündəlik profilaktiki yod norması vardır. Bu aterosklerozun qarşısını almaqla yanaşı, həm də suyunda yod olmayan rayonların əhalisi üçün də nəzərdə tutulur və endemik ur (zob) xəstəliyinin profilaktikasında istifadə edilir. Aterosklerozun baş verməsi səbəblərindən biri xolesterindir. Fosfatid-lesitin isə orqanizmdə artıq olan xolesterinin neytrallaşmasına səbəb olur. Daxilində fosfatidləri çox olan məmulat üçün süd, bitki və kərə yaqları, qərzəkli meyvələrin ləpəsi, A, E vitaminları və piridoksindən istifadə məqsədə uyğun sayılır. Bu xammallar orqanizmdə yağı və xolesterinin mübadiləsini nizamlayır.

İdmancılar üçün məmulatı C, E, B qrupu və PP vitaminları, tonusqaldırıcı alkoloidlərlə zəngin xammallar qatılır. İdman draçesi, Kola irisi, Kola şokoladı və s. istehsal edilir.

Xüsusi təyinatlı qənnadı məmulatı keyfiyyətinə, qablaşdırılması, markalanması və saxlanılmasına görə müvafiq qənnadı məmulatı qrupuna verilən tələbləri ödəməlidir.

15. ÇAY BİTKİSİNİN YİĞİLMASI VƏ EMALI. ÇAYIN TƏSNİFATI VƏ SAXLANMASI

Cay bitkisi kecmiş SSRİ-də başlıca olaraq Gürcüstan, Azərbaycan və Krasnodar ölkəsində becərilirdi.

Azərbaycanda ilk dəfə cay 1896-cı ildə Lənkəranda əkilmışdır.

Cay fəsiləsinə aid olan cay cinsinin iki növündən cay istehsalı üçün istifadə edilir.

1. Cin cayı – buraya Yapon, Cin və iriyarpaqlı Cin cayının müxtəliflikləri aiddir.
2. Hindistan cayı – buraya Assam, Luşay, Nahahill, Manipur, Birma, Şan və Seylon hibridinin müxtəliflikləri aiddir. Azərbaycanda cayın Cin müxtəlifliyi becərilir.

Cay yarpaqları aprelin axırından, oktyabrın əvvəllərinə qədər 4-5 dəfə yiğilir və cayın ilkin emalı fabriklərinə göndərilir. Cay əl ilə və yaxud maşınlarla yiğilir. Yiğilmiş cay yarpaqları 4-6 saat müddətin-də emal edilməlidir.

Cay yarpağının ilkin emalı nəticəsində cayın fabrik sortları, onların cay cəkici fabriklərdə kupaç edilməsindən isə cayın ticarət sortları əldə edilir. Cay aşağıdakı kimi təsnifləşdirilir:

1. Məxməri caylara qara, yaşıl, sarı və qırmızı (oolonq) məxməri caylar aiddir.
2. Preslənmiş caylara yaşıl-kərpic, qara-plitka, yaşıl-plitka və həbşəkilli caylar aiddir.
3. Ekstraksiya olunmuş caylara qara və yaşıl maye cay ekstraktı, qara və yaşıl tozvari (tez həll olan) cay ekstraktı aiddir.

İstehsal olunan cayın 90%-dən cox müxtəlif birləşmələr və maddələr vardır.

Cayın tərkibində 17-25% aşı maddəsi, 0,9-2,9% kofein, 20-yə qədər müxtəlif kimyəvi elementlər – K, Ca, Mg, Fe, Ç, Na, Al, Si, Sn, Mn, Ni, Cu, Zn, Ba, Ti, Cr, So, Ag və s. vardır. Cayın zülalında 16 aminturşusu, efir yağlarının tərkibində isə 88-ə qədər müxtəlif ətirli maddələr vardır.

Qara məxməri cayın istehsalı aşağıdakı ardıcılıqla gedir:

- cay yarpağının yiğilması və saxlanılması;
- yaşıl cay yarpağının soldurulması;
- cay yarpağının eşilməsi(burulması);
- yaşıl sortlaşdırma;
- cayın fermentasiyası;
- cayın qurudulması;
- qurudulmuş cayın sortlaşdırılması və qablaşdırılması.

Fabrikə daxil olan yaşıl cay yarpağında 75-80% su qalana qədər soldurulur. Sonra yarpaqlar roller maşınlarında 30-45 dəq. ərzində 3 dəfə eşilir və hər dəfə yaşıl sortlaşdırma aparılır. Eşilmiş yarpaqlar 22-24⁰S temperaturda və 95-98% nisbi rütubətdə 2-3 saat fermentləşdirilir. Fermentasiya zamanı tanin oksidləşir, cay yarpağı əvvəlcə qırmızı mis rəngi, sonra qara rəng alır, özünəməxsus iy və dada malik olur. Cay əvvəlcə 90-95⁰S temperaturda tərkibində 18-20% su qalana qədər, 2 saatdan sonra isə tərki-

bində 4% su qalana qədər $80-85^{\circ}\text{S}$ -də qurudulur. Qurudulmuş cay iriyarpaqlı və xırdayarpaqlı caylara sortlaşdırılır.

Cayın fabrik sortlarına iriyarpaqlı caylar (L_1 , L_2 və L_3) və xırda caylar (M_1 , M_2 və M_3) aiddir.

Qara məxməri cay istehsalından fərqli olaraq, yaşıl məxməri cay istehsalında cayın yarpaqları soldurulmadan və fermentləşdirilmədən birbaşa emal edilir. Nəticədə yaşıl cay yarpağının tərkibindəki xlorofil, aşı maddələri, C vitamini miqdarca cox qalır.

Yaşıl məxməri cayın istehsalı aşağıdakı ardıcılıqla gedir:

- yaşıl cay yarpağının buxara verilməsi (fiksasiyası);
- azacıq qurudulması; eşilməsi;
- yaşıl sortlaşdırılması və qurudulması;
- qurudulmuş cayın sortlaşdırılması;
- yaşıl məxməri cayın qablaşdırılması.

Qara və yaşıl məxməri caylarla yanaşı preslənmiş, plitka, yaşıl-kərpic və ekstraksiya olunmuş caylar da istehsal olunur.

Preslənmiş cayları köhnə və kobud cay yarpaqlarından, kolların budanması zamanı əldə edilən cay yarpaqları və zərif zoqlardan, cay istehsalında ələkdən kecməyən kobud zoqlar, cay qırıntısı, ovuntu, ələnti və cay tozundan hazırlayırlar. Preslənmiş cay 2 tipdə olur: qara və yaşıl preslənmiş caylar.

Həbşəkilli cay preslənmiş plitka cayın müxtəlifliyindən ibarətdir. Bu cayın xüsusiyyəti ondan ibarətdir ki, yüksək keyfiyyətli əla sort cay ovuntuları 3-5 qram kütlədə həb şəklinə salınaraq qablaşdırılır. Dəmlədikdə bulanıq cay alındığı üçün, toz halına salıb suda həll olmayan məsaməli kağız paketlərə birləşfəlik dəmləmək üçün qablaşdırılır. Həbşəkilli cay süd, şəkər, limon yağı əlavə edilməklə də istehsal edilir.

Ekstraksiya olunmuş caylar 2 müxtəliflikdə istehsal olunur: quru cay ekstraktı – tez həll olan tozvari məhsuldur, maye cay ekstraktı – duru olub şüşə və tənəkə bankalara qablaşdırılır. Qara və yaşıl cay ekstraktları buraxılır. Bu cayları istehsal etmək üçün cay dəmini (ekstraktını) qatlaşdırıb tozlandırma üsulu ilə qurudurlar.

16. QƏHVƏNİN NÖVLƏRİ, YİĞİLMASI, EMALI VƏ QABLAŞDIRILMASI

Гяцвяни щамишяйашыл гяцвя аясы мейвясинин тохумундан алышлар. Тропик битки олдуундан юлкямызда бесярилмир вя ясасян хариси юлкялярдян эятирилир. Дңийанын 70-дян чох юлкясиндя гяцвя бесярилир, лакин дңийада истешсал олунан гяцвянин (илдя тяхминян 4-5 миллион тон) 40%-дян чохуну Бразилия верир.

Гяцвя мейвясинин орта щесабла 68%-ни ятлийи, 6%-ни габыбы вя 26%-ни ися халис гяцвя дянляри тяшкыл едир. Гяцвя мейвяси дярилдикдян сонра ятликдян вя дахили бярк габыгдан тымизлянир, 2-3 эң ферментляшдирилир, ачыг щавада 2-4 щяфтя вя йахуд $50-60^{\circ}\text{C}$ температурда 30-36 saat мцддятиня гурудулур.

Гуру маддяя эюря чий гяцвя дянляринин тяркибиндя 32-36% екstractлы маддяляр вардыр. Нормал сахланылма шяраптинде екstractлы маддялярин мигдары 7-10 ил мцддятинде дяйишмири. Гяцвянин гуру маддяляриня фаизля ашыыдакы компонентляр дахилдир: кофеин – 0,7-2,5; зцлали маддяляр – 9-19,2; яй – 9,4-18; сахароза – 4,2-11,8; моносахаридляр – 0,17-0,65; селлулоза – 32,5-33,5; пентозанлар – 5-7; ашы маддяляри – 3,6-7,7; минераллы маддяляр – 3,7-4,5; цзви туршулар, о сцмлядян хлороэн – 5,5-10,9; лимон – 0,3; шяраб – 0,4; алма – 0,3; туршянэ – 0,05; гяцвя – 0,2. Чий дянин нямлийи 9-12%-дир.

Бцтцн гяцвя сортлары 3 группа бюлцнцр: Америка, Асийа вя Африка сортлары. Гяцвянин нюв мцхтялифлии вя сортлары бесярилдии районун (юлкянин) вя йа эюндярилдии лиманын ады илия адланыр.

Америка гяцвя сортларына Сантос, Рио, Виктория, Башия, Гватемала, Колумбия, Венесуела гяцвяляри аиддир.

Асийа гяцвя сортларына Мокко, Ходейда, Малабар, Мядряс, Плантийен, Робуста, Суматра, Йава, Паданг, Ангола сортлары аиддир.

Африка гяцвя сортларына Харари, Либерия, Камерун, Танзания-Ярябистан, Кения-Ярябистан вя Сима сортлары аиддир.

Дңийа цзря ихрас олунан гяцвянин 70%-дян чохуну Америка гяцвяси тяшкыл едир.

Чий гяцвя дянляри ятирсиз олмагла абыз бцзцшдцрцсц хассияя малиkdir. Кейфийятли гяцвя ичкиси алмаг ццн гяцвя дянлярини щяр сцр кянар гарышылардан тымизляйиб $160-220^{\circ}\text{C}$ температурда говуурлар. Гяцвя 14-60 дяг. арасыкясылмядян говрулур вя нятысядя дянлярин щясми 30-50%-я гядяр артыр, кцтляси 13-21% азалыр. Говрулма нятысясендя гяцвянин тяркибин-дяки щялл олан маддялярин цумуми мигдары артыр, шякяр карамелляшир, шякярлярля амин туршулары бирляшиб меланоидинляр ямия эятирир вя гяцвя дяни тцнд гяцвяий рянэя бойаныр. Гяцвя юзцнямхус дад-там вя ятир кясб едир. Говрулмуш гяцвянин тяркибиндя онун дадыны, ятрини вя букетини тяшкыл едян 400-я гядяр мцхтялиф кимияви бирляшмиялар тапылмышдыр.

Тябии гяшвя чий вя говрулмуш, бىтюв дян вя йа говрулуб-циздىلمىش щалда тисарята бурахылыр. Говрулмуш гяшвя дян, циздилмеш вя 20% касны кюкц ялавя едилмяклия циздилмеш чешидли истешсал едилир. Кейфийятиндян асылы олараг яла вя 1-си ямтяя сортuna айрылыр.

Говрулмуш тябии гяшвя дянلىри ичарисиня подпергамент, пергамент вя йа пергамин дюшянмиш каробкалара вя пакетляря 50-250 гр күтляядя, говрулуб циздилмеш тябии ялавясиз вя ялавяли гяшвя ися 100-250 гр күтляядя тянякя банкалара вя йа ичарисиня пергамин, пергамент вя подпергамент сярилмиш кавыз гутулара габлашдырылыр. Говрулмуш гяшвя дянлярини 15-25 кг тутуму олан фанер йешикляря вя крафт кисяляря габлашдырылар.

Гяшвяни вя гяшвя ичкилярини тымиз вя гуру анбарларда 75%-дян чох олмайан нисби ритубятдя сахлайылар. Сахланылма миддяти габлашдырмадан асылы олараг циздилмямиш гяшвя цечн 3 айдан 6 ая гядяр, циздилмеш гяшвя цечн 3 айдан 5 ая гядярdir.

Щялл олан гяшвя говрулмуш тябии гяшвя екstractынын гурудулмасындан алынан тозвари мяшсулдур. Бу гяшвя исти суда чюкцитц вермядян щялл олур. Щялл олан гяшвя истешсалы цечн ашашы сорт вя хэсүсян дңийа базарында усуз олан Африка вя Робуста гяшвясиндян истифадя едилир. Бу гяшвя башга нювлярдян фяргли олараг ян чоху 30%-я гядяр екstract чыхары верир.

17. SPİRTSİZ İÇKİLƏRİN TƏSNİFATI, QABLAŞDIRILMASIVƏ SAXLANILMASI

Spirtsiz ickilər təbiətindən, xammalından və istehsal xüsusiyyətindən asılı olaraq aşağıdakı kimi təsnifləşdirilir.

1. Mineral (təbii və süni) sular.
2. Qazsız spirtsiz ickilər (şerbətlər, ekstraktlar, morslar və qaynar meyvə-giləmeyvə ickiləri).
3. Qazlaşdırılmış spirtsiz ickilər (qazlaşdırılmış su, butulkada zavod şəraitində hazırlanan və quru qazlaşdırılmış ickilər).
4. Meyvə-giləmeyvə və tərəvəz şirələri.
5. Azərbaycan şerbətləri və ickiləri.

Mineral sular mənşəyindən asılı olaraq təbii mineral suya və süni surətdə bəzi mineral duzların su-da həll olunub CO_2 ilə doydurulması yolu ilə alınan süni mineral sulara ayrıılır. Mineral sular qazlı (təbii və süni) və qazsız olur.

Təbii mineral sular süfrə və müalicəvi sulara ayrıılır. Süfrə üçün mineral suyun tərkibində müəyyən miqdar faydalı mineralli maddələr (2-8 g/l) vardır və sərinləşdirici xoşagələn dada malikdir. Müalicəvi sular müxtəlif xəstəliklərin müalicəsi üçün öz təyinatı üzrə istehlak edilir. Təbii mineral suların tərkibində 8-50 g/l mineral maddə olur. Mineral sular kimyəvi tərkibinə görə hidrokarbonatlı, sulfatlı, xlorlu, mürəkkəb tərkibli (iki və ya üç anion olur), qazlı və tərkibində bioloji fəal elementlər (dəmir, müşyak, brom, yod, litium və s.) və xüsusi bioloji xassələri olan sulara ayrıılır. Cıxarıldığı yerə görə mineral sular Şimali Qayqazda («Narzan», «Yesentuki 1 4, 1 20», «Slavyanovski»); Gürcüstanda («Borçom», «Sairme», «Luqela»); Azərbaycanda («Badamlı», «Sirab», «İstisu», «Turşsu», «Vayxır», «Batabat», «Qalaaltı», «Darıdağ», «Naxçıvan», «Nəhəcir», «Şərur», «Kömür», «Qax» və s.) cıxarılan mineral sulardan ibarətdir. Naxçıvanda 200-dən cox mineral su mənbəyi vardır.

Süni mineral sulardan «Selter suyu», «Sodalı» və «Aşxana» suyu daha cox istehsal edilir. Bu suları hazırlamaq üçün reseptdə nəzərdə tutulan mineral duzlardan müəyyən qatılıqda məhlul hazırlanır, filtrdən kecirilir və su ilə qarışdırılır. Hazırlanmış duz məhlulu dozirovka aparatının köməkliyi ilə butulkala-ra töküür, üzərinə karbon qazı ilə doydurulmuş su əlavə edilir.

Mineral suları 0,5 litr tutumlu butulkalara və 1 litr tutumlu sifonlara qazlaşdırırlar. Mineral su butulkalara doldurularkən mütləq 0,4-0,5% miqdarda karbon qazı ilə doydurulmalıdır. Mineral su saxlanılan anbarların temperaturu $5-12^{\circ}\text{C}$ arasında olmalıdır. Bütün şərtlərə riayət etdikdə təbii mineral suların təminatlı saxlanılma müddəti 1 ildir. Tərkibində dəmir olan suları isə 4 ay saxlamaq olar. Süni mineral suların ticarət şəbəkəsində saxlanılma müddəti 15 gündür.

Qazlaşdırılmış spirtsiz ickilərə qazlı sular, butulkada qazlaşdırılmış su, diabetiklər üçün qazlaşdırılmış ickilər və quru qazlaşdırılmış ickilər aiddir.

Butulkada qazlaşdırılmış sular əsasən zavod şəraitində hazırlanır və təyinatından asılı olaraq aşağıdakı yarımqruplara bölünür:

- **təbii meyvə-giləmeyvəli qazlaşdırılmış sular**, meyvə-giləmeyvə şirələrinin qarışığından və ya ekstraktından, ətirli nastoykalardan, üzvi turşular, boyalı maddələri və şəkər qatılmaqla hazırlanır. Tərkibindən asılı olaraq əla və adı keyfiyyətli, diabetiklər üçün buraxılır. Əla ickilərə 10-14% təbii meyvə-giləmeyvə şirələri qatılır və tərkibində 8-10% şəkər olur. Diabetiklər üçün ickiləri müvafiq nastoy və ətirli cövhərlərlə hazırlayır, şəkər əvəzinə sorbit və ksilit işlədir.

- **sintetik cövhərlərlə qazlaşdırılmış ickilərin** hazırlanması üçün meyvə-giləmeyvə cövhərlərindən və limon turşusundan istifadə edilir. Tərkibində 8% şəkər olur.

desert ickiləri özünəməxsus yüksək dadı, ətirli məziyyətləri ilə fərqlənir. Təbii şirə və cövhərlərlə yanaşı müxtəlif ədviyyələrin cövhərlərindən istifadə edilir, tərkibində 12% şəkər olur. **vitaminləşdirilmiş və tonuslandırıcı ickiləri** hazırladıqda onlara C, P, B₁ və B₂ vitaminlarının qatılması, eyni zamanda iştahani artırmaq, orqanizmə canlandırıcı və oyadıcı təsir göstərən maddələrin qatılması nəzərdə tutulur. Məsələn, «Baykal», «Fanta», «Qara Mokko», «Pepsi-kola» və s.

Qazsız spirtsiz ickilərə şərbətlər, meyvə-giləmeyvə ekstraktları, morslar, qaynar meyvə-giləmeyvə ickiləri və meyvə-giləmeyvə şirələri aiddir.

Şərbətləri hazırlamaq üçün şəffaf və spirtə yatırılmış şirələrdə şəkər həll edilir. Tərkibində şəkərin miqdarı 60%-dən az olmamalıdır. Təbii və süni meyvə-giləmeyvə şərbətləri satışa 0,25 və 0,5 litr tutumlu şüşə qablarda buraxılır. Şərbətlərdən həmcinin qazlı suların hazırlanmasında istifadə olunur. Pasterizə edilmiş şərbətlərdə şəkərin miqdarı 60%, pasterizə edilməmişlərdə isə 65%-dir. Keyfiyyətli şərbət şəffaf, cöküntüsüz və 10 qat su ilə durulmuşdur. Daxilində asılı hissəciklər olmamalıdır. Şərbətləri 12-20⁰S-də uzun müddət saxlamaq olar.

Ekstraktları şəffaflaşdırılmış meyvə-giləmeyvə şirələrini vakuum aparatlarında 5-10 dəfədən artıq qatlaşdırmaqla əldə edirlər. Tərkibində quru maddənin miqdarı 60-75% təşkil edir. Spirtsiz ickilərin keyfiyyəti həm orqanozeptiki və həm də fiziki-kimyəvi göstəricilərinə görə müəyyən edilir.

Sensor üsulla spirtsiz ickilərin şəffaflığı, rəngi, dadı, iyi, cöküntünün və asılı hissəciklərin olması və s. müəyyən edilir. Alətlərlə təyin olunan göstəricilərdən spirtsiz ickilərin sıxlığı, şəkərin, üzvi turşunun və karbon qazının faizlə miqdarı müəyyən edilir.

Keyfiyyətli spirtsiz ickilər şəffaf, cöküntüsüz və bulanıqsız olmalıdır. Meyvəli spirtsiz ickilərin rəngi, dadı və ətri onların adına müvafiq olmalıdır. Spirtsiz ickiləri 0⁰S-dən 12⁰S arasında saxlayırlar. Bunların saxlanılma müddəti onların tərkibindən və istifadə olunan konservantlardan asılıdır.

Spirtsiz ickiləri 0,5 və 0,33 litr tutumlu şüşə butulkalara, Spirtsiz icki doldurulmuş butulkalar qəfəsələri olan yaşıklarə yiğilir və yaxud 12-24 ədəd olmaqla polietilenə bükülür. Butulkaların üzərinə etiket kağızı yapışdırılır. Burada məhsul istehsal edən müəssisənin və ya firmanın adı, məhsulun çeşidi, standart nömrəsi, məhsulun tərkibi, kaloriliyi, istehsal tarixi, strixkod və saxlanılma şəraiti və müddəti göstərilir.

18. ZƏİF SPİRTLİ İÇKİLƏR. PİVƏ, SAXLANMASI QAYDALARI

Pivə – arpa səmənisi məhlulunun mayaotu ilə qaynadılıb pivə mayaları vasitəsilə qıçqırılmasından sonra əldə edilən içkidir.

Pivə tərkibindəki spirtin miqdarına görə az spirtli içkilər qrupuna daxildir. Müxtəlif növ pivələrin tərkibində 1,8-7% spirt, 5,6-10,7% ekstraktlı maddələr, o cümlədən 2,7-5,0% şəkər vardır.

Pivə istehsalında işlədirilən əsas xammallardan arpa, ferment preparatı, mayaotu (xmel), pivə mayası və sudur. Əlavə xammallardan qarğıdalı, arpa, buğda unu və düyü xırdası işlədirilir. Pivənin keyfiyyəti onun istehsalı üçün sərf olunan arpa səmənisinin və mayaotunun dadından və keyfiyyətindən asılıdır.

Pivə istehsal etmək üçün əvvəlcə arpa $12-17^{\circ}\text{S}$ -də isladılır. 6-8 gün $15-19^{\circ}\text{S}$ temperaturda cürcədirilir və cürcətilər dənin uzunluğundan 1,5-2 dəfə cox olduqda cürcədilmə dayandırılır. Cürcərmə dövründə arpa səməniləşir, onda ətirli və tamlı maddələr toplanır. Cürcədilmiş arpa tərkibində 2-3,5% nəmlik qalana kimi qurudulur, cürcəmiş hissələrdən təmizlənir və 4-6 həftə saxlanılıb yetişdirilir. Bu dövrdə həll olan azotlu maddələrin miqdarı artır.

Hazır səməni cilalanır, maqnit sahəsindən kecirilir və xüsusi dəyirmando üyündülür. Suslonun (xam pivənin) hazırlanması 4 mərhələdə başa catır:

- arpa səmənisinin xırdalanması;
- səmənin su ilə qarışdırılması;
- hazır suslonun filtdən kecirləməsi;
- suslonun mayaotu ilə qaynadılması.

Arpa səmənisinin su ilə qarışdırılıb xam suslonun alınması 2 üsulla aparılır:

- dekoktsion üsul (qaynadılma üsulu);
- infuzion üsul (saxlama üsulu).

Dekoktsion üsulda temperatur 50°S -dən, infuzion üsulda isə 70°S -dən yüksək olmur. Alınmış arpa suyu filtdən kecirlər, üzərinə mayaotu əlavə edilib 1,5-2 saat qaynadılır. Qaynama nəticəsində artıq su kənar edilir, fermentlər parcalanır, zülallar laxtalanıb cökür. Mayaotundakı acı turşular, aşı maddələri, efir yağları məhlula kecir. Yenidən filtdən süzülüb $6-8^{\circ}\text{S}$ -yə qədər soyudulur. Pivəni qıçqırmaq üçün 2 növ pivə mayalarından istifadə edilir.

Pivənin keyfiyyət göstəricilərinə onun rəngi, köpüyün davamlılığı, dadı, şəffaflığı və s. aiddir. Bu göstəricilər pivənin sortunu və keyfiyyətini müəyyən edir.

Rənginə görə pivələr açıq və tünd olmaqla, hər çeşid özünəməxsus calara malikdir.

Açıq pivələr açıq qırmızı rəngdən parıltılı sarı rəngə qədər olur. Tünd pivələrin rənginə və şəffaflığına daha ciddi tələblər verilir və bu göstərici pivənin dadı ilə qarşılıqlı əlaqədə olmalıdır.

Pivənin rəngi daimi olmalıdır. Bu tətbiq edilən səməninin, maya otunun və başqa xammalların tərkibindən asılıdır. Pivənin rəngi həmcinin onun hazırlanması rejimindən də asılıdır.

Pivənin əsas keyfiyyət göstəricilərindən biri də onun davamlılığıdır. Bu, günlə təyin olunur. İstehsalatda pivəni 20°S -də saxlamaqla onun davamlılığını yoxlayırlar. Necə gün pivə şəffaflığını saxlayırsa, deməli həmin

günə qədər pivə davamlıdır. 20°S -də pivələrin davamlılığı, başqa sözlə pivənin saxlanılma müddəti 7-17 gündür. Bu müddətdən sonra pivə bulanıqlaşır.

Pivəni qaranlıq binada 12°S t-da saxlamaq lazımdır. Ekspedisiyada pivəni 1-2 gün saxlayırlar. Ticarət şəbəkəsində pivəni normal şəraitdə aşağıdakı müddətdə saxlamaq olar: Jiquli pivəsi – 7 gün; Leninqrad pivəsi – 10 gün; Portyor pivəsi – 17 gün; qalan pivə növləri üçün saxlama müddəti 8 gündür.

Pivənin pasterizasiyası 2 üsulla aparılır:

- butulkalara tökülmüş pivənin pasterizasiyası;
- pivənin pasterizə edilməsi (axın xəttində), soyudulması və aseptik şəraitdə butulkalara doldurulması.

Pivədə pasterizasiya $65-75^{\circ}\text{S}$ -də aparılır. Pasterizə müddəti 15-20 dəqiqədir.

Pasterizə edilmiş pivənin saxlanılma müddəti 3 aydan 1 ilə qədərdir.

19. ŞƏRAB İSTEHSALI, NÖQSAN VƏ XƏSTƏLİKLƏRİ. SAXLAMA MÜDDƏTİ

Üzüm şerabları – üzüm şirəsinin müxtəlif üsullarla tam və ya natamam qıçqırıldıb emal edilməsindən alınan, tərkibində 9-20%-ə qədər etil spirti olan ickilər qrupudur.

Üzüm şerablarında insan orqanizminə lazım olan bir sıra qidalı və bioloçi jəhətdən fəal maddələr vardır. Pəhrizi əhəmiyyəti olan maddələrdən şerabda tez həzm olan üzvi turşular (şərab, limon, kəhrəba və s. turşular), fosfor və azot birləşmələri, pektin maddələri, habelə minerallı maddələr və digər üzvi birləşmələr vardır.

Üzüm şerablarının tərkibində şəkər, o cümlədən mono- və dişəkərlər, üzvi turşular, fenol birləşmələri, azotlu maddələr, fermentlər və digər bioloji fəal maddələr vardır.

Şerablar tərkibindəki şəkərin, spirtin və karbon qazının miqdarına görə, həmcinin istehsal texnologiyasına, təyinatına görə təsnifləşdirilir.

Tərkibindəki şəkərin miqdarına görə turş, yarımturş, yarımsirin, şirin və desert şerablar istehsal edilir. Tərkibindəki spirtin miqdarına görə süfrə, yarımtund və tünd şerablar fərqlənirlər. Şerablar rənginə görə ağ, cəhrayı və qırmızı olur. Keyfiyyətindən asılı olaraq şerablar adı və markalı qruplara ayrılır. Markalı şerablar yüksək keyfiyyətli, müəyyən müddət saxlanılmış şerablardır. Süfrə və desert şerabları 2 ildən çox saxlamırlar. Tünd şerabları isə 3 ildən az olmayıaraq saxlayırlar. Əgər şerab 3 ildən artıq butulkalarda saxlanırsa, bunlara kolleksion şerab adı verilir. Adı şerablar 1 il saxlana bilər.

Tərkibindən və istehsal texnologiyasından asılı olaraq şerablar 5 qrupa bölünür: süfrə, tündləşdirilmiş (tünd və desert), ətirləndirilmiş, köpüklənən və qazlı şerablar. Hər qrup şerab tərkibindəki spirtin və şəkərin miqdarına görə dərəcələrə, bunlar da öz növbəsində tiplərə bölünür. Məsələn, süfrə şerabları turş, yarımturş və yarımsirin olmaqla 3 dərəcəyə bölünür. Turş süfrə şerabları öz növbəsində rəngindən və istehsal üsulundan asılı olaraq 7 tipə bölünür: ağ, cəhrayı və qırmızı süfrə şerabı, kaxetin üsulu ilə hazırlanan turş ağ və qırmızı süfrə şerabı, turş «Ecniadzin» şerabı və «Xeres» şerabi.

Şerabların ümumi istehsal texnologiyası aşağıdakı ardıcılıqla gedir: üzümün əzilməsi və pucaldan ayrılması, üzüm şirəsinin özbaşına süzülməsi, üzüm cecəsinin preslənməsi, şirənin cökdürülməsi və soyudulması, üzüm şirəsinin qıçqırılması, şerabın saxlanması və işlənməsi, eqlizasiya və kupaç, şerabın yenidən soyudulması və süzülməsi, şerabın emalı və saxlanması, şerabın yetişməsi və köhnəlməsi.

Üzüm keyfiyyətinə görə sortlaşdırıldıqdan sonra əzilir və xüsusi preslər vasitəsilə preslənib şirəsi ayrılır. Bundan əvvəl özbaşına süzülmüş şirə də ayrılır. Şirə 24-36 saat saxlanılıb şəffaflaşdırılır. Sonra mədəni mayalar əlavə edib 18-20⁰S-də qıçqırılır. Əsas qıçkırmaya 8-10 gün, tam qıçkırmaya 30-45 gün davam edir.

Şerabların ümumi istehsal texnologiyası aşağıdakı ardıcılıqla gedir: üzümün əzilməsi və pucaldan ayrılması, üzüm şirəsinin özbaşına süzülməsi, üzüm cecəsinin preslənməsi, şirənin cökdürülməsi və soyudulması, üzüm şirəsinin qıçqırılması, şerabın saxlanması və işlənməsi, eqlizasiya və kupaç,

şərabın yenidən soyudulması və süzülməsi, şərabın emalı və saxlanması, şərabın yetişməsi və köhnəlməsi.

Üzüm keyfiyyətinə görə sortlaşdırıldıqdan sonra əzilir və xüsusi preslər vasitəsilə preslənib şirəsi ayrılır. Bundan əvvəl özbaşına süzülmüş şirə də ayrılır. Şirə 24-36 saat saxlanılıb şəffaflaşdırılır. Sonra mədəni mayalar əlavə edib 18-20⁰S-də qıcqırılır. Əsas qıcqırma 8-10 gün, tam qıcqırma 30-45 gün davam edir.

Şərabın xəstəlikləri nətcəsində şərab şəffaflığını, rəngini, iyini və dadını itirir, icilmək üçün yararsız olur. Mikroorganizmlərin təsiri ilə şəraba sirkə turşusuna qıcqırma, süd turşusuna qıjqırma, propion qıcqırması, mannit qıcqırması, şərabın turşuması və kif xəstəliyi, şərabın piylənməsi və s. baş verir.

Şərabın sirkə turşusu bakteriyaları ilə xəstələnməsi zamanı, onun üzərində nazik boz rəngli pərdə əmələ gəlir. Şərab sirkə dadı və iyi verir. Əsasən süfrə şərabları bu xəstəliyə tutulur.

Şərabın tsvəl xəstəliyi zamanı onun üzəri ağ və ya cirkli-sarı rəngdə (ağ şərablarda) və cirkli cəhrayı rəngdə (qırmızı şərablarda) kiflə örtülür. Şərab bulanıqlaşır və turşuyur.

Şərabın süd turşusuna qıcqırması zamanı ondan turşudulmuş tərəvəzlərin və süd məhsullarının iyi gəlir. Şəkər süd turşusuna cevrilir, şərabın rəngi tutqunlaşır.

Propion turşusu qıcqırması ilin isti vaxtlarında baş verir. Şərabda coxlu karbon qazı əmələ gəlir, bulanıqlaşır və asetat iyi verir. Bu zaman sirkə və propion turşuları əmələ gəlir. Şərab selikləşir, ağ şərablar göyərir, qırmızı şərablar isə sarı-qonur rəng alır.

Mannit qıcqırması qırmızı şərablarda rast gəlir, şərabda altı atomlu spirt-mannit, sirkə və süd turşusu əmələ gəlir. Şərab öz rəngini saxlasa da bulanıqlaşır, cürümüş meyvə iyi və dadı verir.

Şərabın piylənməsi – əsas etibarilə az spirtli, az turşulu və ekstraktı olan şərablarda baş verir. Bu zaman şərabın rəngi tutqunlaşır, qatlaşır, sirkə iyi verir. Desert və tünd şərablar bu xəstəliyə tutulmur.

Şərabın acılaşması əsasən qırmızı şərablarda olur. Şərabda cöküntü yaranır, rəngi qəhvəyiləşir, dadı isə ajı olur.

Şərabda bir cox qüsurlar da olur.

Şərabın qaralması – şərabın aşı maddələrinin dəmirlə oksidləşməsi nəticəsində baş verir. Tünd qara rəngli cöküntü əmələ gəlir.

Mis kassi qüsuru zamanı şərabda qəhvəyi cöküntü əmələ gəlir. Şərabda mis duzları olduqda baş verir.

Oksidaz kassi şərabın bozarması, qırmızı şərabların tünd qırmızı rəngli cöküntü əmələ gətirməsidir. Ağ şərablar qəhvəyi rəngə boyanır. Şərabdakı aşı və boyaya maddələri oksidləşir.

Ağ kass əsasən ağ şərablarda turşuluq az olduqda baş verir. Şərabın rəngi bulanıqlaşır və bozum-tul-qara rəngə calır. Şəraba fosfor və dəmir duzlarının düşməsi bu qüsura səbəb olur.

Şərabdan hidrogen-sulfit işinin gelmesi. Bu qüsür kükürdlə emal edilmiş, lakin təmizlənməmiş cəl-ləklərə şərab töküldükdə baş verə bilər.

Şərabdakı xəstəliklər və qüsurlar ikinci dəfə müxtəlif üsullarla emal edilməklə aradan qaldırılır.

Şərabların qablaşdırılması, markalanması və saxlanması qüvvədə olan normativ-texniki sənədlərə və təlimatlara əsasən aparılır.

Şərab butulkada ticarət şəbəkəsinə daşınır və yaxud kolleksiya üçün saxlanılır. Ayrı-ayrı tip şərabların (süfrə, turş, yarımturş, yarımsırın) bioloji stabilliyini təmin etmək üçün butulkada pasterizasiya, həmcinin qaynar doldurma və soyuq steril doldurma tətbiq edilir. Şərabları və konyakı 0,25; 0,375; 0,5; 0,75; 0,8 və 1,0 l-lük butulkalara, şampan və qazlaşdırılmış şərabları isə 0,4 və 0,8 l-lük butulkalara qablaşdırılmış şəkildə ticarət şəbəkəsinə göndərilərlər.

Butulkalarda saxlandığıda anbar havasının nisbi rütubəti 70-75%, cəlləklərdə saxlandığıda isə 75-80% olmalıdır. Anbarın temperaturu tünd şərablar üçün $14-16^{\circ}\text{S}$, yarımsırın şərablar üçün $2-8^{\circ}\text{S}$ olmalıdır. Müxtəlif şərabların ticarət şəbəkəsində saxlanılma müddəti 1-5 aydır.

20. MEYVƏ VƏ TƏRƏVƏZLƏR, TƏSNİFATI

Bitkinin щансы щиссясиндян алымасына (вя йа щансы щиссясинин истещлак едилмясина) эюря tərəvəzlər aшавыдақы кими тяснифляширилир.

Веэетатив тярязвязляр. 7 група бюлдицнр.

1. Кюкцийумулар – картоф, батат (ширин картоф), йерармуду (топинамбур);

2. Кюкцмейвялиляр – йеркюк, ашхана чуъундуру, сяфяри, кярязиз, сырщавус, гырмызы турп, ай турп, шальам, гытыготу;

3. Кялям тярязвязляри – айбаш кялям, гырмызыбаш кялям, савой кялями, брцссел кялями вя эцл кялям;

4. Соыан тярязвязляри – баш соыан, сарымсаг, кявар, эюй соыан, чохсярэяли соыан, порей соыаны вя батун соыаны;

5. Кащы-испанаг тярязвязляри – кащы, испанаг, туршянэ, вязяри, эиситкян, явялик вя с.;

6. Ядвийяли эюйятилияр – шыйцд, наня, рейшан, тярхун, йарпыз, кешниш, дайнаняси, сяфяри вя кярязизин йашыл йарпаглары вя с.;

7. Десерт тярязвязляр – равянд, гушгонмаз, янэинар.

Энеретив вя йа мейвяли тярязвязляр. 3 група бюлдицнр.

1. Бостан (габаг) тярязвязляри – хийар, габаг, эюй габаг (кабачки), патиссон, йемиш (говун), гарпыз;

2. Томат тярязвязляри – помидор, бадымсан вя саплаглы истиот;

3. Дянли вя пахлалы тярязвязляр – тярязиз нохуду, тярязиз лобиасы, пахла, сцтцл гарыдалы.

Картоф гида ящамийятиня эюря тахылдан сонра 2-си йери тутур. Kartofdan 100-дян артыг хюрюк щазырланыр, сянаиедя ондан нишаста, патка вя спирт истещсал едилир.

Сатыша верилян картоф йумрусу тямиз, йетишмиш, салам, бцтюв, гуру, сцсэрмиш, рянэи вя формасы бирсисли олмалыдыр.

Йеркюк ян чох йайылмыш гидалы тярязвязлярдяндир. Кулинарийада вя сянаиедя ширя вя каротин алмаг ццн, гялланалты вя нащар консервляринин истещсалында истифадя едилир. Йеркюкцн тяркибиндя 8% шякяр, 10-16 мг% каротин, 20-100 мг% С витамины вя Б группу витаминляри вар.

Ашхана чуъундуру кулинарийада истифадя олунан гидалы тярязвяздир. Тяркибиндя 10%-я гядяр шякяр, 0,5-3,6% азотлу маддя, 15-17 мг% С витамины вя Б группу витаминляри вардыр. Чуундуру мейвясинин ен кясийиндя ай гатлар ня гядяр аз оларса, чуундурун кейфийяти бир о гядяр йцксяк сайылыр.

Ай турпун дады тцнд, асытящяр-шириндир. Тяркибиндя 0,03-0,05% ефир йаъы, 7%-я гядяр карбошидрат, о сцмлядян 6,2%-я гядяр шякяр, 2%-я гядяр зцлал, 29 мг% С витамины, фосфор, кцкцрд дузлары вардыр.

Гырмызы турп чох гыса мцддята ятишир. Тязя щалда истещлак едилир. Тяркибиндя 4,1% карбошидрат, о сцмлядян 3,5% шякяр, 1,2% зцлал, 0,7% минерал маддя, 25-30 мг% С витамины, щамчинин B_1 , B_2 , ПП витаминляри вардыр.

Айбаш кялям йцксяк мяшсулдарлыры, мцхтилиф мцддяталярдя ятишмяси вя узун мцддята сахланыла билмаси илия башга кялям нювляриндян фярглянир. Кялямин тяркибиндя орта щесабла 90% су, 4,6% шякяр, 1,8% зцлал, 18-70 мг% С витамины, щамчинин каротин, B_1 , B_2 , B_3 , ПП, К, П, Д витаминляри вардыр. Айбаш кялямдин тязя щалда, щам дя сиркяя гоймаг, консервляшдирмия вя кялям йарымфабрикатлары щазырламаг ццн истифадя едилир. Тязя вя туршудулмуш кялям ил бойу организмин С витаминининя олан тялябини юдяя билир. Кялямин тяркибиндя 85 мг% У

витамиини вардыр ки, бунун да мядя йараларынын мәденияттегі профилактика амил кими бүйцк ящамийді вардыр.

Эцл қиям ачылмамыш эцл зөвлөрінен избарат олмагла біттөв ятли вя зяриф ай күтлеме аялағанда. Эцл қиямин тәркибинде 4% шякар, 2,5% зцлал вя 70 мг% С витамиини, шамчинин каротин, Б₁, Б₂, Д, ПП, К витамиинляри вя фол туршусу вардыр. Гидалылынына вя мәннімсіз мәсініндең әюре айбаш қиямдан цстцндір. Эцл қиямин кейфийдік онун вахтында дәрілмәсіндең асылыдыр. Эцл шиссесінің соңғы қалыпташында ашырын кейфийдікке асаң.

Баш соян кулинарияда, гуртмаг, сиркәүінін гоймаг вя тәржемә консервілеуде қазырламаға қарастырылады. Соянның тәркибинде 85,5% су, 5,8% шякар, 2,5% азотлу маддя, 6-10 мг% С витамиини вардыр. Асы соянларда шякарин мигдары 10-12%-я чатыр. Асы соянның тәнділдік ондакы ефир әзізінін учужу хассасынан мигдарындан асылыдыр. Соянда Б₁, Б₂, К витамиинляри, пектин маддяси, йод вя гәтрәнлө маддялар вардыр.

Сарымсаг гурулушуна әюре сояндан фярглянир. Хырда сарымсагларда 3-5 ядад, орта ирилярда 6-12 ядад, ирилярда ися 13-25 ядад сарымсаг диши олур. Тәркибинде 35-42% гурт маддя, о сәмледін 6-8% зцлал, 7-27 мг% С витамиини, 0,1%-я гәдір ефир әзізі вардыр. Ефир әзізінін ясасынан тәркибинде күкпірдің олан амин туршусу – аллиин тяшкил едір. Аллиин парчаландыгда сарымсаг ииңдерге верін бактерисид хассасын аллісін әмдесіледі.

Кашы исти шитиллікде ил бойу, ачыг торпагда ися үақытта вя әзізін язвалырында бесеңдеріледі. Тәркибинде 1,3% зцлал, 1,7% шякар, 8-56 мг% С витамиини, 1,2 мг% каротин (А провитамиини), фол туршусу, Б₁, Б₂, ПП, Е, К витамиинляри вардыр.

Вязари-асыттара үаз кашысы адланыды. Исти шитиллікде ил бойу, ачыг торпагда ися үақытта вя әзізін язвалырында бесеңдеріледі. Тәркибинде калиум вя калсиум дұзлары, йод вя дәмири, 84,5 мг% С витамиини, 2,27 мг% каротин олур. Ачыг торпагда ил бойу, ачыг торпагда ися үақытта вя әзізін язвалырында бесеңдеріледі.

Испанаг зяриф йарпагларындан зөв әмдесіндең әзізін язвалырында бесеңдеріледі. Тәркибинде 3 мг% дәмири, 55 мг% С витамиини, 3,7 мг% каротин (провитамин А), 0,03 мг% Б₁, 0,25 мг% Б₂, 0,72 мг% ПП витамиинляри вардыр. Ондан пяццириз вя ушаг гидасында исти шитиллікде ил бойу, ачыг торпагда ися үақытта вя әзізін язвалырында бесеңдеріледі.

Хийар ачыг торпагда исти шитиллікде ил бойу, ачыг торпагда ися үақытта вя әзізін язвалырында бесеңдеріледі. Хийарын кал мейвяляри 8-12 әндицилдікде дәріледі. Ондан тәзі үалда, туршудулмаг, дұза гоймаг вя сиркәүінін әзізін язвалырында бесеңдеріледі.

Патиссон үасты-эирдя формада, кынарлары диликли бириллик биткідір. Башта сөзле патиссона бошгабабынзяр габаг да дейділеді. Рянэи ачыг йашылдан абынтыл-йашыла гәдір олур.

Гарпиз тәзі үалда үәйилмәкля йанаши, гарпиз балы, гарпиз шярабы, дұзламағ, сукат вя мицрәббәя қазырламаға қарастырылады. Тәркибинде 90% су, 5,5-10% шякар, 0,8% азотлу маддялар, 8 мг% С витамиини вардыр.

Габаг. Цең нювц – ади габаг, иримейвяли габаг вя мускат габаг (балгабаг) мәлумдур. Габагдан витамиин препараттары, ширнийдат сянағасында сукат, пирог, булка вя мәденияттегі үннелердең әзізін язвалырында бесеңдеріледі. Тәркибинде орта шесебілік 8% шякар, 0,8% азотлу маддя, 0,95% селлүлоза, 5-8 мг% С витамиини, 12 мг% А провитамиини, тохумунда 40% әзізін язвалырында бесеңдеріледі.

Помидор (томат) исти шитиллікде ил бойу, ачыг торпагда ися үақытта вя әзізін язвалырында бесеңдеріледі. Помидор назик габыгдан, лятын шиссесіндең, тохум камерасындан вя тохумлардан избараттардір. Тохум камералары үақытта вя әзізін язвалырында бесеңдеріледі.

Помидорун рянэи гырмызы, чашарайы, үақытта вя әзізін язвалырында бесеңдеріледі. Помидор овал, үасты-йумру вя конусвари, цстц ися үамар вя әзізін язвалырында бесеңдеріледі.

Бадымсан Азярбайсанда ян чох истифадя едилян, исти севян тярявяздир. Тяркибиндя 4,2% шякяр, 1,3% селлцлоза, 0,2% цзви туршу, 0,6% зцлал, 0,5-0,7% пектин маддяси, кал бадымсанда 0,8-3,7% нишаста, соланин глыкозиди (бадымсана асы дад верир) вардыр.

Саплаглы истиот истисевян биткидир. Истиот дадына эюря асы вя ширин нювляря айрылыр.

Эюй лобайанын тяркибиндя 90,0% су, 4,06% зцлал, 4,3% карбоцидрат, о жцмлядян 1% шякяр, 0,2% йай, 1,0% селлцлоза, 0,74% минерал маддя, 23-28 мг% С витамини, 0,3-0,4 мг% каротин, Б₁, Б₂, К витаминляри, 44 мг% фосфор, 11 мг% дядир вардыр. Лобай зцлалы явязедилмяз аминтуршулары илия зянэиндир. Эюй лобайанын Триумф, Грибов, Карлик, Сыйрымсыз, Сакса, Кома лобайасы (пийада лобай), Йашыл-габыг сортлары бежярилир. Мцхтилиф хюрюклярин щазырланмасында истифадя едилир, гурудулур вя тябии олараг консервляшдирилир.

Тязя мейвяляр гурулушуна, биолоси хцсусийятляриня вя башга яламятляриня эюря ашавыдакы кими тяснифляшдирилир.

1. Тохумлу мейвяляр – алма, армуд, щейва, язэил, йемишан вя с.;
2. Чайирдякли мейвяляр – эилас, албалы, ярик, шафталы, эавалы, алча, эуюям, зовоал вя с.;
3. Эилямейвяляр 3 йарымгруппа бюлцнцрляр: щагиги эилямейвяляр – цзцм, гараэиля, гараат, фирянэцзцмц, мярсин, чайтиканы, зиринс вя с.; мцряккяб эилямейвяляр – моруг, буюц-рткян; гейри-щагиги эилямейвяляр – бая вя мешя чийяляйи;
4. Гярзякли мейвяляр – гоз, фындыг, бадам, пцстя, шабалыд, йерфындыбы, сидр гозу, фыстыг, пекан;
5. Субтропик вя тропик мейвяляр 3 йарымгруппа бюлцнцрляр. Ситрус мейвяляри – лимон, наринэи, портаал, грейпфурт; субтропик мейвяляр – нар, янсир, япон (шярг) хурмасы, зейтун, фейхоа, ийдя, иннаб, тут; тропик мейвяляр – банан, ананас, манго, киви вя Ярбистан хурмасы.
6. **Алма.** Йетишмя вя сахланылма мцддятиня эюря чох узун дюврц ящатя едян вя ян чох бесярилян мейвядир. Гурулушуна эюря габыг, лят щисся вя тохум камерасындан ибаратидир.
7. Алманын тяркибиндя орта щесабла 85% су, 12%-я гядяр шякяр, 0,5% цзви туршу, 20-40 мг% С витамини, Б группу витаминляри вар. Йетишмя мцддятиня эюря алма йай, пайыз вя гыш сортларына айрылыр.

Азярбайсанда йай алма сортларындан – Папировка, Боровинка, Графенштейн вя Фатимя; пайыз алма сортлары – Ландсберг ренети, Азярбайсан, сары белфлер вя Гызыл гыш пармени; гыш алма сортлары – Наполеон, Шампан ренети, Бойкен, Ай розмарин, Губа ренети, Симеренко ренети, Сырщасы, Сарытурш, Сарысинаб, Загатала шафраны, Губа шафраны, Гызыляшмяди вя с. алма сортлары бесярилир. Палмет баяларда Старкинг, Жонатан, Голден Делишес, Вагнер алма сортлары йетишдирилир. Узун мцддят сахламаг ццн орта ириликтя олан, механики зядасиз, сыхатли, габыны галын вя саплавы эюдяк алмалар даща давамлыдыр.

Армуд. Мейвасинин ляти дашибашын тохумаларла зянэин олур, лакин там йетишяркян йумшалыр, юзцнямхус дад вя ятир кясб едир. Тяркибиндя 82-85% су, 6-16%-я гядяр шякяр, йабаны сортларда 12-21 мг%, мядяни сортларда ися 3-17 мг% С витамини вардыр.

Азярбайсанда йай армуд сортлары – Абасбайи, Йай Вилиамсы, Клаппын севимлиси, Сырнадири вя Гургцля; пайыз армуд сортлары – Бере-Боск, Дцшес д'Ангулем, Лятифа; гыш армуд сортлары – Бере Арданпон, Эесжетишиян Тулуга, Ъозефина-Михелская, Кйуре, Наармуду, Йай-эюрян вя с. бесярилир. Мейвасинин бир яддинин кцтляси 25-300 гр олур. Узун мцддят сахламаг ццн бярк лятын гыш сортлары йаарарлыдыр.

Армудун тезжетишиян сортлары вя сентябрьин 1-дян сонра тядарцк едилян эесжетишиян сортлары ики номолоси группа бюлцнцр.

Кейфийятын армуд биринси вя икинси ямтая сортунаның бүлшіндері.

Щейва мядяни щалда дәнненін бир чох юлқиярындай бежярилир. Щейваның таркибинде 81-85% су, 5,3-12,2% шякыр, 0,85-1,1% цзви туршу, 0,9% пектин маддясы, 0,9% селлулоза, 0,7% минерал маддя, 0,5% ашы маддясы вя 10-30 мг% С витаминын вардыр.

Кейфийятын эюра щейва биринси вя икинси ямтая сортунаның айрылып. Биринси сортда ян бүйіншкен ен көсійинин диаметри 60 мм, икинси сортда ися 40 мм-дян аз олмамалыдыр. Азярбайсанда Чилдай, Ширвани, Караман, Атбашы, Гара щейва, Сардалы, Сары Рясяби, Шабраны, Зардоби, Фещми, Альвани, ири Альдаш вя с. щейва сортлары бесярилир. Бұнлардан башта щайятаны саңылярда да щейва, яптық щейва, армудвари, алмавари щейвалар халғы селлексийачылары тарифтегінде жетиштирилир.

Язэил йабаны щалда мешілярда битир, пейвяңд едилмиш мядяни сортлары да бесярилир. Мейвясинин ляты бяркедір, таркибинде ашы маддясы чох олдууңдан абыз бүзүштірцесеңдір. Сахладыгда вя шахта вурдугда йумшалып, дады шириң олур. Таркибинде 8,2-9,4% шякыр, 1,8-2,1% цзви туршу, С витаминын вя каротин вардыр.

Чайирдякли мейвялярдан ширия, мұрбаба, компот, сем, мейвя-эилямейвя ширнийаты, карамел цечн ичлик шазырланып вя гурудулур. Чайирдякли мейвялярин таркибинде орта щесабла 80-88% су, 6-18% шякыр, 0,5-1,5% цзви туршу, 5-10 мг% С витаминын вар. Шафтады, эилас вя бази ярик сортларында шякыр, зөнал, алча вя албалыда ися цзви туршулар нисбеттін чохдур.

Албалы лягинин гурулушундан вя рянәиндегі асылы оларынан 2 група бүлшіндері: Морели вя Аморели. Морели групу мейвяляринин шириясы тәнді рянәді, Аморели групунда бир гядяр ачыг рянәді олур. Азярбайсанда Ана долу, Ири, Шпанка, Подбелски вя тезжетишиян Инэилис албалысы сортлары бесярилир. Албалының таркибинде 12%-я шякыр, 2%-я гядяр цзви туршулар, каротин, С вя Б групу витаминдары, фол туршусу (Б₉, витамины), ашы вя пектин маддясы вардыр. Мейвялярдан компот, кисел, ширия, мұрбаба вя спиртсиз ичкилар шазырланып.

Эилас албалыя нисбеттін истисевян биткідір. Лягинин гурулушунан эюра Бигаро вя Кини групунаның бүлшіндері. Бигаро групунан аид олан сортларын ляты бярк олдууңдан ясасын консервляшдирмек цечн истифада едилір. Кини групунан аид оланлар зяриф лятын, бош вя сулу олуб, тяза щалда истифада олунур. Азярбайсанда Сары Драгон, Чящрайы Наполеон, Сары Денисіон, Бианко эюзяли, Гара эилас, Нювроястя сортлары бесярилир. Кини групунан аид эиласлар шириң олдууң тяза щалда жайылдырылған, елеся дя ширия, екстракт вя башта мяңсуллар шазырланып. Бигаро групунан аид эиласлардан компот, мұрбаба, ричал биширилир. Таркибинде каротин, С вя П витаминдары вардыр.

Эавалы мажар, ренклод вя йумуртавари эавалы груптарына бүлшіндері. Масар эавалысынан сияйне мигайасында гара эавалы гурусу шазырланып. Масар групунан аид эавалылар гырмызымыттыл-бянювшайи рянәді, цзяри ай мум тозу или юртцлц, узунсов йумурта формасында, ляты йашылымыттыл-сары, бярк вя шириң олур.

Эюйям мейвяляринин сияци ай мум тябиятасы или юртцлц, йумру, тәнді гара вя йа бянювшайи рянәді олур. Ляты йашыл рянәді олуб, дады туршашырындар. Эюйямдегі мұрбаба, повидло, компот, сиркя вя квас шазырланып. Соңан вя сарымсагла сиркяйя гойулдугда хошаэлян дада малик олур.

Алча мұрбаба, алча гурусу вя лавашана шазырламаг цечн истифада едилір.

Зөнал йабаны щалда жетишін вя мядяни бесярилян сортлары вардыр. Ятлии чайирдяйинде айрылан вя айрылмайан формалары вар. Чайирдяйи мейвясинин 32%-ни ташкил едір. Таркибинде 10%-я гядяр шякыр, 2-3,6% цзви туршу, 0,62-1,6% пектин маддясы, 1,14% азотту маддя, 1,18% минерал маддя, 55 мг% С витаминын вардыр.

Ярик тайинатына эюря сүфрең ццн, консервляшдирмек вя гурутмаг ццн истифада едилир. Азярбайсанда ярийин Нахчыван, Шалах, Бадам-ярик, Алианаг, Хосровшаңы, Сары Тябярзя, Щагверди сортлары бежярилир. Гурутмаг ццн ясасын Орта Асия вя Иран ярик сортлары йараптыры.

Шафталы мейвяляри йашылымтыл, ай, гырмызымтыл, сары вя йа гарышыг рянэдя олур. Ятлии чайирдяйндян айрыланлар даща зяриф, ширяли олурлар. Азярбайсанда стандарт шафталы сортлары Чемпион, Салами, Гызыл Йубилей, Елберта, Зяфяраны, Никита, Фидан, Малик, Ай назлы бесярилир. Шафталынын тяркибинде 10-12% шякар, 0,8% цзви туршу, пектин маддяси, провитамин А, Ж вя Б группу витаминлари вя дямир вардыр.

Эилимейвялярдян ширнийятларын щазырланмасында, консервляшдирмек ццн эениш мигайасда истифада едилир.

Цзцм. Азярбайсанда йетишдирилян 200-я гядар цзцм сортундан 80-ы сянае ящамийятлидер вя мцхтялиф тясяррфатларда бежярилир. Цзцмцн кейфийяти онун кимияви тяркибинде, салхымын сых, орта сых вя сейрек олмасындан асылыдыр. Сейрек салхымлар зядялянмайдийндян дашиныма вя сахланмай давамлы олур. Галынгабыглылар да сахланмай давамлыдыр, лакин бир гядар кобудтур.

Цзцмцн тяркибинде 76-83% су, 16,2% шякар, 0,4-1,4% цзви туршу, 8-10 мг% С витамини вар. Тайинатына эюря сүфрең цзцмц, гурутмаг ццн вя шярабчылыг группарына бюлцнц. Тумлу вя тумсуз цзцмляр гурудулур. Цзцмдин бир чох йейинти мяшсуллары, о жцмлядян бякмяз, ричал, абора, цзцм сиркяси, цзцм балы, цзцм ширяси, спиртсиз ичкилар, компот, сиркяя гойулмуш цзцм вя с. мяшсуллар щазырланыр.

Чайтиканы сарымтыл-нарынсы вя йа гырмызымтыл рянэдя, дады шириң, туршмязя вя йа асытаяштар-турш эилимейвядир. Витаминлик сяящтдин итбурну мейвясиндең цстцнц. Тохумундан алынан йаңда 250 мг% каротиноидлар, 165 мг% Е витамини вя доймамыш йаң туршулары вардыр. Цмумийятля, чайтиканы мейвясинде 20-я гядар витамин вя витаминябиянзяр маддя вардыр. Мцалисави ящамийяти вардыр.

Гараат гара, гырмызы вя ай нювлярда олур. Гара гараатта 400 мг% С витамини олдууундан башга нювлярдин цстцнц. Тяркибинде 7-10% шякар, 1,9-3,7% цзви туршу, 0,5% минерал маддя вардыр. Гара гараат эилияларла, гырмызы вя ай гараат ися салхымларла дярилир. Компот, мцрябба, пцре, сем, ширя, шярбят, карамел ццн ичлик вя с. щазырланыр.

Зириңс мейвяляри силиндр вя йа овал формададыр. Ясасын гырмызы, бязян сары вя чящрайы рянэдя олур. Дады туршдур.

Моруг мейвяляри даириви-овал, узунсов-конусвари формада, гырмызы вя гара рянэдя олур. Тяркибинде 3-11% шякар, 1-2% цзви туршу, 20 мг%-я гядар С витамини, каротин, Б группу витаминлари вар. Гяннады сянаесинде, щамчинин тяркибинде салисил туршусу олдууундан мцалисия магседиля истифада олунур. Мцрябба, ширя, пцре вя компот щазырланыр.

Бюйцрткян йабаны щалда йетишкан гара рянэли мцряккяб эилимейвядир. Тяркибинде 7% шякар, 1-2% цзви туршу, каротин, С вя Б группу витаминлари вардыр.

Чийяляк йабаны щалда мешя ятрафында битир, мядини щалда ися мцхтялиф сортлары бесярилир.

Итбурну мейвяси сентайбрин ахыры, октайбрда йетишир вя йетишмя мцддятинде С витамини артыр. Шахталар дцшняндяк итбурну йынылыр, сярилиб гурудулур. . Итбурнудан компот, кисел, ширя, шярбят вя йары бюлцб тохумлардан тымизляндикдян сонра мцрябба щазырлайырлар. Мцалисави ящамийяти вар.

Гярзякли мейвялярин тяркибинде 30-70% йаң, 16,5% зцлалы маддя олдууундан йцксяк гидалылыг даяяриня малиқdir вя гяннады сянаиеси ццн явязедилмяз хаммалдыр. Гярзякли мейвяляр 2 група бүлүнчлөр:

- 1.Бяркгабыглылара фындыг вя мешя фындыбы аиддир;
2. Сцмцкгабыглылара гоз, бадам, пцстя, йерфындыбы вя шярти олараг шабалыд аиддир.

Фындыг йабаны щалда Азярбайсанын яксар районларында битир вя хцсуси тясярцфатларда бежярилир. Загатала фындыг заводу вя Бакы фындыг емалы мцяссиси республиканын гяннады сянаиесини фындыг ляпяси или тямин едир вя емал едилмиш фындыг мяшсулларыны харися ихрас едир. Фындыг тязя, гурдуулмуш вя говруулмуш щалда йейилир. Ондан гяннады сянаиесинде торт, пиросна, конфет вя карамел ццн ичлик, шярг ширнийаты щазырланмасында эениш истифадя олунур. Республикада Атабаба, Нис, Яшряфи, Галиб, Загатала, Эянся, Хачмаз, Трабзон вя с. сортлар бежярилир. Фындыг йаңынын тяркибинде доймамыш йаң туршуулары олдууундан биолоси даяярлий малиқdir. Ляпясинде 60%-я гядяр йаң, 20%-я гядяр зцлал вардыр.

Гоз йабаны щалда битир, мядяни сортлары бесярилир. Мейвяляри сентайбр-октыйабрада йетишир. Гозун кейфийятин онун бюйцклццндиан, габыынын галынлышындан, рянэндиан вя ляпя чыхымындан асылыдыр.

Бадам йабаны щалда битир вя мядяни сортлары бежярилир. Асы вя ширина бадамлар дадына эзоря фярглянирлар. Асы бадамын тяркибинде 2-8% амигдалин глицозиди вар. Бу маддя организмде парчаландыгда гцввягли зящяр олан синил туршусуна чеврилир. Ондан алынатан йаң йалныз ятрийат вя кимия сянаиесинде истифадя олунур. Ширина бадам тязя щалда йейилир вя гяннады сянаиесинде истифадя едиллир.

Пцстя мядяни битки кими Азярбайсанда гядимдиан бесярилир. Хош ширинтаяштар дада маликдир. Пцстяни мейвясиндиан тязя, говруулмуш вя дузланмуш щалда истифадя едиллир.

Шабалыд йабаны щалда битир. Тяркибинде 20-28% нишаста, 5,3% азотлу маддя, 5% шякяр вя 2% йаң вардыр. Тязя дярилмиш шабалыдын нямлий 40-55% олдууундан сахланылмаа давамсыздыр. Ону тяркибинде 14% су галана кими гурдуурлар.

Сахланылма заманы асылашма, гахсыма вя кифлянмя просеси эедя билдийиндиан, гярзякли мейвяляр вя онларын ляпяси $8-12^{\circ}\text{C}$ температурда вя 70-75% нисби рцтубятдя щавасы йахшы даяишдирилян биналарда сахланылмалыдыр.

Ситрус мейвяляринин габыында 1,2-2,4%, лягинде ися 0,23-0,31% ефир йаңы олдууундан гяннады вя спиртсиз ичкилар сянаиесинде ятирли яд维ийя кими истифадя олунур. Витаминалар габыг щиссядя даща чох топланмышдыр. Ситрус мейвяляриндиан мцряббя, сукат, ширя, шярбят, спиртсиз десерт ичкилар щазырланыр вя бир чох гяннады мямулатына гатылыр.

Лимон нойабрын 2-си йарысындан декабрын орталарына гядяр вя апрелин ахыры, майда йынылыр. Зядасиз лимонлары кавыза бцкцб $6-7^{\circ}\text{C}$ температурда 6-8 аяна гядяр сахламаг олар. Тяркибинде лимон туршусу, шякяр, габыында 121-175 мг%, лягинде ися 33-62 мг% С витамины, щымчинин B_1 , B_2 , ПП витаминалары, пектин маддяси, минерал дузлар, габыында ефир йаңы вя нисбетен чох пектин маддяси вардыр.

Наринэ октыйабрын ахыры, нойабрын яввяляринде йетишир. Габыы саралдыгдан сонра дярилир. $2-3^{\circ}\text{C}$ температурда 3-4 ай сахламаг олар. Йцксяк температурда кифлянир. Тяк-тяк зяриф кавыза бцкцлдцкдя йахшы галыр.

Порталь мейвяси ня гядяр эес йынылса (нойабр-декабрда), бир о гядяр ширина олур вя йахшы галыр. Портальын тяркибинде шякяр, 60 мг% С витамины, каротин, щабеля B_1 , B_2 , ПП вя П (габыында 490 мг%) витаминалары вар. Зяриф кавыза бцкцлмцш порталь 5°C температурда май айына кими галыр.

Субтропик мейвялярдян Азяrbайсанда янсир, нар, фейхoa, йапон хурмасы, зейтун, ийдя, иннаб, тут йетишир.

Янсирин тяркибинде 25,5% шякяр, 0,2% цзви туршу, 1,4% азотлу маддя, 0,6% минерал маддялар вар.

Нар истисевян биткидир. Вятыни Азяrbайсан щесаб едилир. Нарын тяркибинде 8-19% глицоза вя фруктоза, 1%-я гядяр сахароза, 1,3% ашы маддяси, сортундан асылы олараг 0,2-7,5% цзви туршу, 7 мг% С витамины вар.

Фейхoa – Астара бүлэясинде даща чох бесярилир. Мцряббя, мармелад, компот, пцре, жем, карамел ичлийи щазырланмасында, щамчинин ев шярантиндя чий мцряббя (пцре) щазырламаг ццн истифадя едилир.

Йапон (шярг) хурмасынын тяркибинде 15,3% шякяр, 0,2% цзви туршу, С витамины, каротин вар. 30-дан чох хурма сорту бежярилир. Хиакуме, Костата вя Королик сортлары чох юйылмышдыр.

Зейтун мейвясинде дузланмыш вя сиркяя гойулмуш щалда истифадя едилир. Тяркибинде 55%-я гядяр йай олдууундан йай истешсалында даяярли хаммалдыр. Зейтунун мцалисияви ящимийяти вар. Хүсүсөян бүйрөк вя мяя хорасы хястяликтары гарши истифадя олунур.

Иннаб Азяrbайсанда гядимдян бесяриян мейвядир. Иннаб тязя вя гурудуулмуш щалда ийилир, консерв вя ширнийят щазырланмасында истифадя едилир.

Ийдя йабаны щалда Бүйцк Гафгазын шярг бүлэяляринде, Кир вя Араз чайларынын кянарларында эениш саңяляр тутур. Ийдяни мейвяси узунсов овал шяклиндядир, ятлийи ширин вя азасыг туршмяздир. Тяркибинде 40% карбоцидрат, 10% азотлу маддя, цзви туршулар, бойа маддялари, 350 мг% С витамины, калиум вя фосфор дузлары вардыр.

Тут, мейвясинин рянзиня, кимийви тяркибиня вя истифадясина эюря 2 ясас нюоя бүлцнцр. Ай тут вя Хартут. Ай тут ийун-ийулда, Хартут ися ийул-августда йетишир. Ай тутун мейвяси ширин, дадлы, асан щязм олундууундан тязя щалда ийилир. Тяркибинде 23%-я гядяр шякяр, цзви туршулар, зцлал, пектин маддяси, йай, ашы вя бойа маддяси, 70-80 мг% С витамины вя дямир вардыр.

Хартут мейвяляри мейхөш, дадлы вя витаминлидир. Тяркибинде 9% шякяр, 1,86% цзви туршу, 2,03% зцлал, 0,36% гейри-зцлали азотлу маддялар, 0,5% пектин маддяси вардыр. Хартутда дямир Ай тута нисбетян чохтур. Хартутдан мцряббя, ширя вя селе щазырланыр.

Банан юлкямизя Вьетнам, Мексика, Щиндистан вя диэяр тропик юлкялярдян эятирилир. Бир саплаг цзяринде 10-15 яяд бана олур.

Ананас ясасын Кубада, Бразилийада, Мексикада, Щиндистанда, Чиндея вя Сейлон адасында бесярилир.

21. MEYVƏ VƏ TƏRƏVƏZLƏRİN KEYFİYYƏTİ

Meyvə-tərəvəzin əsas keyfiyyət göstəricilərinə onların xarici görünüşü (forması, rəngi, təzəliyi, yetişməsi, səthinin vəziyyəti), iriliyi (ölçüsü və ya kütləsi), yol verilən kənarlaşmalar, daha doğrusu qüsurları (zədələnmənin növü və dərəcəsi) və xəstəlikləri (bakterial, göbələk, fizioloji), həmcinin emalın xarakteri aid edilir.

Forma – meyvə-tərəvəzin sort əlamətlərindən asılı olaraq, onların botaniki sortlarının müəyyənləşdirilməsinə imkan verir. Tipik formadan kənarlaşma məhsulun keyfiyyətinə mənfi təsir göstərir. Forması düzgün olmayanların əmtəə keyfiyyəti aşağı hesab edilir, onlar daşınılma və saxlanılma dövrü tez xarab olur. Alma, armud, ərik, şeftali, gavalı, sitrus meyvələri və meyvəli tərəvəzlər üçün keyfiyyət əlaməti olaraq forma mühüm əhəmiyyət kəsb edir.

Rəng -meyvə və tərəvəzin sortuna müvafiq, normal və dərilmə yetişkənliyi dövrü üçün tipik olmalıdır. Bir qayda olaraq, meyvə-tərəvəzlər yaşlı rəngdə və müxtəlif calarlı-sarı, narıncı, qırmızı bənövşəyi olurlar. Ciylək, moruq və qara qarağat öz tipik rənglərini almamış satışa buraxılmamalıdır. Pomidor yalnız qırmızı rəngdə olduqda satılır. Ağbaş və gül kələm ağ, xiyar yaşıl, aşxana cuğundurunun ətliyi tünd qırmızı rəngdə olmalıdır.

Təzəlik -meyvə və tərəvəzin kimyəvi tərkibi, suyun normallığı, toxumaların vəziyyəti ilə bağlıdır. Saxlanılan zaman suyun azalması toxumalarda osmotik təzyiqi azaldır və məhsul bürüşür, parcalayıcı fermentlər fəallaşır.

Səthinin vəziyyəti bir çox meyvə-tərəvəzlər üçün nəzərə alınan göstəricidir. Meyvə-tərəvəzin səthində su damlalarının olması fitopatogen mikroorqanizmlərin inkişafını asanlaşdırır.

Daxili quruluş – keyfiyyət göstəricisi kimi, qarpız, xiyar, qovun, qabaq, badımcan, tərəvəz lobyası, cuğundur, turp və başqa tərəvəzlərin sortlaşdırılması zamanı nəzərə alınır. Daxili quruluş müəyyən edilərkən ətliyin yetişməsinə, şirəliyinə, rənginə, boşluğun olmasına, kobudluq və zərifliyə, toxumun vəziyyətinə (badımcan və xiyarda) fikir verilir. Meyvələrin daxili quruluşunu müəyyən edərkən ətliyin konsistensiyası, rəngi, tumun rəngi və onun ətlikdən tam ayrılmazı nəzərə alınır.

Yetişmə dərəcəsi – alma, armud, pomidor və dərildikdən sonra yetişə bilən başqa meyvə-tərəvəzlər üçün əsas göstəricidir.

İrililik (həcm) – meyvə-tərəvəzlərin ən böyük en kəsiyinin diametrinə və ya kütləyə görə müəyyən edilir.

Meyvələr və əksər tərəvəzlər üçün ən qısa və ən uzun diametr müəyyən edilir. Məsələn, aşxana cuğundurunda bu göstəricilər ən azı 5 və ən coxu 14 sm, yerkökündə 2,5 və 6,0 sm ola bilər.

Meyvə-tərəvəzin keyfiyyəti üzrə standartlarda müəyyən kənarlaşmalar nəzərdə tutulur. Belə kənarlaşmaların norması vardır. Yol verilən normalar üzrə zədələnmə və xəstəliklər standart hesab edilir. Bunlara bəzi mexaniki zədələr, kənd təsərrüfatı zərərvericilərinin vurduğu zədə, bəzi tərəvəz növlərinin cücməsi və s. aiddir. Yol verilməyən kənarlaşmalara bir çox göbələk və bakterial xəstəliklər, bürüşmə, iciböşluq, yaş yanma, anaerobioz, qozda diri zərərvericilərin olması və s. aiddir.

Mexaniki zədələnmiş meyvələr mikroorqanizmlərin inkişafı üçün yaxşı şərait hesab edilir, eyni zamanda tənəffüsün intensivliyi artır. Meyvələrdə mexaniki zədələr metroloji səbəblərdən – dolu dəzəsi, gün yandırması və s. ola bilər. Kənd təsərrüfatı zərərvericiləri meyvəciliyə və tərəvəzciliyə ziyan vurmaqla, məhsulun keyfiyyətini də aşağı salır. Bunlara kələm sovkası, kələm kəpənəyi, kələm güvəsi, soğan milcəyi, spiralvari qurd, yerkökü milcəyi, soğan gənəsi, alma qurdu, taxıl bitləri, canaqlı yastica, armud qurdu və s. zərərvericiləri misal göstərmək olar.

Meyvə-tərəvəzlərin xəstəlikləri də məhsul keyfiyyətinə təsir edir. Xəstəliklər fitopatogen və fizioloji olur.

Meyvələrdə fitopatogen xəstəliklər – dəmgil, unlu şəh xəstəliyi, meyvə cürüməsi, deşikli ləkəlilik, qara və yaşıl kif, sitrus meyvələrində antraknoz, üzümdə boz cürümə, oidium və s. müşahidə edilir.

Kartofda və tərəvəzlərdə fitoftora, xərcəng xəstəliyi, dəmgil, quru cürümə, halqavari cürümə, fomoz, boz boğaz cürüməsi, kələmin boz və ağ cürüməsi, kələmin bakterioz xəstəliyi, pomidorun fuzarioz, qara və boz cürümə və digər xəstəliklər müşahidə edilir.

Fizioloji xəstəliklərə yanma, ətliyin bozarması, qabıqaltı ləkəlilik, qəhvəyi ləkəlilik, sulanma, köpmə və digər keyfiyyətə təsir göstərən xəstəliklər aiddir.

22. MEYVƏ VƏ TƏRƏVƏZLƏRİN EMALI MƏHSULLARI

Meyvə-tərəvəzin tərkibində suyun miqdarının çox olması adı şəraitdə onları uzun müddət saxlamağa imkan vermir. Eyni zamanda təzə meyvə-tərəvəzlə yanaşı il boyu gündəlik qidanın tərkibində meyvə-tərəvəzin emalı məhsulları da istehlak edilməlidir. Odur ki, təzə meyvə və tərəvəzlər müxtəlif üsullarla konservləşdirilir.

Meyvə-tərəvəz konservləri müxtəlif üsullarla hazırlanır, əsasən germetik tarada istehsal edilir. Bunlar aşağıdakılardır:

Təbii tərəvəz konservləri hazırlanarkən tərəvəz pörtlədirilir, bankalara yiğilir, üzərinə duzluq əlavə edilir, ağızı kip bağlanır və sterilizə edilir. Göt noxud, tərəvəz lobyası, sütlü qarğıdalı, təbii yerkökü, təbii cuğundur, bütöv konservləşdirilmiş pomidor, təbii şirin bibər və s. bu kimi konservlər hazırladıqda 0,8-1,5% miqdarda duz və su əlavə edilməklə 116-118⁰S temperaturda sterilizasiya aparılır.

Qəlyanaltı tərəvəz konservləri qida üçün hazır olub, hec bir kulinar əməliyyatından kecirilmədən istehlak edilir. 5 yarımqrupa bölünür:

1. Qiymələnmiş tərəvəz konservlərinə içi doldurulmuş pomidor, qiymələnmiş bibər və badımcan konservləri, kələm dolması və s. aiddir.

2. Dairəciklər şəklində doğranıb yağda qızardılmış badımcan və göy qabaq konservləri. Yağın miqdarı 6-12%-dir.

3. Xırda-xırda tikələrə, dilimlərə və yasti formada doğranmış tərəvəz məhsullarından hazırlanmış konservlərə düyü və tərəvəzlə göy qabaq konservi, tomat sousunda bibər (leco), tərəvəz raqusu və s. aiddir.

4. Badımcan, göy qabaq, patisson və ya göy pomidordan hazırlanan tərəvəz kürüsü. Tərkibində 9% yağ, 1,2-1,6% duz olur.

5. Tərəvəz salatlarının tərkibində 1-2% duz, 0,4-0,8% sirkə turşusu və 5-7% bitki yağı olur.

Uşaq qidası üçün konserv hazırlanıqda yüksək keyfiyyətli tərəvəzə et, düyü, un, kərə yağı, qaymaq, süd, şəkər və duz qatmaqla püreyəbənzər kütlə əldə edilir. Xammallar qarışdırılır, yaxşı həzm olunması üçün hemogenləşdirilir, havasızlaşdırılır və 0,2 litr tutumlu bankalara qablaşdırılır.

Pəhriz qidası üçün hazırlanan konservlər ümumi texnologiya üzrə və müvafiq çeşiddə hazırlanır. Bu konservlər az kaloriliyə malik olmaqla, ürək-damar sistemi xəstəlikləri və həmcinin cəkisi normadan artıq olan yaşlılar üçün nəzərdə tutulur.

Komplotlar bütöv və yaxud doğranmış meyvə və giləmeyvələrdən hazırlanır. Bunun üçün meyvələr yuyulur, təmizlənir, qabığından və tumundan azad edilir, bankalara doldurulur, üzərinə müxtəlif qatılıqda (35-65%-li) şerbət töküür, sonra germetik bağlanıb sterilizə və ya pasterizə edilir. Komplotlar tənəkə bankalarda və ya tutumu 0,5; 0,8; 1,0; 2,0 və 3,0 litr olan şüşə banka və balonlarda hazırlanır. Komplotlar yalnız bir meyvədən və müxtəlif meyvə və giləmeyvələrin qarışığından (assorti) hazırlanır.

Meyvə-tərəvəz şirələri təravətləndirici icki və pəhriz yeməyi kimi, habelə müxtəlif yeyinti məhsulları istehsal etmək üçün istifadə edilir. 4 yarımqrupa bölünür:

- təbii şirələr. Müəyyən bir xammal növündən alınaraq üzərinə digər meyvələrin şirələri, şəkər və konservantlar əlavə edilmir;

- kupac edilmiş şirələr. Əsas şirənin üzərinə əlavə edilmiş digər növ meyvə şirəsinin (35%-ə qədər) qarışığından ibarətdir;

- şəkər və ya şerbət qatılmış şirələr. Bəzi meyvə və giləmeyvələrin təbii şirələrinin turşuluğunu azaltmaq üçün onlara şəkər qatışdırılır;

- saturasiya edilmiş və ya karbon qazı ilə doydurulmuş şirələr. Karbon qazı şirənin dadını xeyli yaxşılaşdırır, ona təravətləndirici xassə verir.

Meyvə toxuması hissəciklərinin olmasına görə şirələr lətli və lətsiz hazırlanır. Lətsiz şirələr açıq rəngli şəffaf və tünd rəngli şirələrə bölünür. Lətli şirələri əsasən karotinlə zəngin olan meyvələrdən (ərik, gavalı, şeftali və s.) alırlar.

Tərəvəzlərdən pomidor, yerkökü, cuğundur və turşudulmuş kələm şirəsi istehsal edilir.

Meyvə-tərəvəz konservlərini $0-20^{\circ}\text{S}$ temperaturda saxlamaq məsləhətdir. Ümumiyyətlə, bütün meyvə-tərəvəz konservlərini keyfiyyətini itirmədən optimal şəraitdə bir il saxlamaq olar.

Meyvə-tərəvəz konservlərində saxlanılma zamanı bombac, bankanın qapağının şısmədən məhsulun turşuması, bankaların əzilməsi, paslanması kimi qüsurlar müşahidə edilir.

Qurudulmuş meyvə və tərəvəz istehsalı məhsulun tərkibindəki suyun miqdarının azaldılmasına əsaslanır. Məhsul qurudulduğda onun tərkibində nəmlik meyvələrdə 18-25%-ə qədər, tərəvəzlərdə isə 11-14%-ə qədər azalır.

Meyvə-tərəvəzin qurudulması prosesi aşağıdakı əməliyyatlardan ibarətdir: xammalın yuyulması; ölçüsünə və keyfiyyətinə görə ceşidlənməsi; təmizlənməsi; doğranması; pörtlədilməsi; qurudulması; nəmliyin tarazlaşdırılması; metal qatışqlardan təmizlənməsi və qablaşdırılması.

Meyvə-tərəvəz 2 üsulla – təbii və süni üsullarla qurudulur.

Təbii qurutma məhsulun növündən və havanın istiliyindən asılı olaraq 5-12 gün günəş istiliyi ilə aparılır. Süni qurutma müxtəlif tipli quruducularda aparılır. Məhsulun növündən asılı olaraq, temperatur $45-70^{\circ}\text{S}$, qurutma müddəti 3-5 saat davam edir.

Qurudulmuş tərəvəzin çeşidi. Qurutmaq üçün kartof, yerkökü, cuğundur, ağ köklər (kərəviz, cəfəri, cırhavuc), ağbaş kələm, soğan, sarımsaq, göyərti tərəvəzləri (şüyəd, nanə, reyhan) və s. istifadə olunur. Bostan tərəvəzlərindən isə ən cox yemiş qurudulur.

Qurudulmuş kartof məhsullarına kartof lopaları, kartof yarması, qızardılmış xircildayan kartof (cip-sı), kartof krekeri və kartof qurusu aiddir.

Qurudulmuş meyvələrin çeşidi. Qurutmaq üçün günəş altında əsasən üzüm, ərik və şeftalidan; süni üsulla qurutmaq üçün isə alma, armud, gavalı, albalı, gilas, moruq, böyürtkən istifadə edilir.

Qurutmaq üçün istifadə edilən üzümün tərkibində şəkərin miqdarı 20%-dən az olmur. Tumlu üzümlərin qurudulmasından alınan məhsula mövüç, tumsuz üzümlərin qurudulmasından alınan məhsula isə kişmiş adı verilir. Yaxşı keyfiyyətli məhsul üzüm salxılarının 3-4 san 0,4%-li qaynayan qələvi

məhlulu ilə emalından sonra alınır. Bəzən ağ üzümlərin rəngini qorumaq üçün onları kükürd qazına verib sonra kölgədə qurudurlar.

Qurutmaq üçün əriyin əsasən Orta Asiya sortlarından istifadə olunur. Qurutmadan qabaq ərik yuyulur, sortlaşdırılır, kalibirləşdirilir, pörtlədirilir və kükürd qazına verilir. Bütöv halda qurudulmuş ərik uryuk adlanır, ceyirdəyi çıxarılib bütöv halda qurudulmuşlar qaysı, yarı bölünüb qurudulmuş əriklər isə kuraqa (ərik qaxı) adlanır. Qaysı və kuraqada 21%, uryukda isə 18% nəmlik olur.

Qara gavalı qurusunu ceyirdəyindən asan ayrılan Vengerka (macar) sortlarından hazırlayırlar. Qurutma 3 mərhələdə başa catdırılır və temperatur tədrijən 40°S -dən 80°S -yə qədər artırılır. Qurutma 9-12 saat müddətində aparılır və tərkibində 25% nəmlik olan qara gavalı qurusu əldə edilir.

Qurutmaq üçün almanın Ağ nalif, Titovka, Borovinka, Anton, Aport, Ənis kimi sortları istifadə edilir. Qurutmadan əvvəl emalından asılı olaraq qurudulmuş alma 4 qrupa bölünür: qabıqlı soyulub kükürd qazına verilmiş, qabıqlı kükürd qazına verilmiş, duz məhlulunda saxlanıb qurudulmuş, sadə qurudulmuş alma. Qurutma əvvəlcə $80-85^{\circ}\text{S}$ -də, axırdı isə $50-55^{\circ}\text{S}$ -də başa catdırılır, nəmliyi 20%-ə qədərdir.

Armud qurusunu bütöv və 2-4 hissəyə doğranılmış armuddan kükürd qazına vermək və ya sodium-bisulfit məhlulunda emal etməklə əldə edirlər. Mədəni sortların qurudulmasından 24% nəmlik, yabani armudların qurudulmasından isə 16% nəmlik olan armud qurusu əldə edilir.

Qurudulmuş meyvələr keyfiyyətindən asılı olaraq əmtəə sortlarına bölünür. Əsasən 1-ci və 2-ci sorta, zavod emalından kecmiş üzüm qurusu, ərik qurusu, şaftalı qurusu və albalı qurusu əla, 1-ci və 2-ci əmtəə sortlarına bölünür.

Qurudulmuş meyvələri 25 kq-lıq təmiz və quru yeşiklərə, 30 kq-lıq cox qatlı kağız kisələrə, 70 kq tutumlu cut və kətan kisələrə, 100 kq tutumlu cəlləklərə, 15 kq-lıq tənəkə bankalara qablaşdırırlar. Qurudulmuş meyvələri $0-10^{\circ}\text{S}$ temperaturda 65-70% nisbi rütubətdə 6-12 ay saxlayırlar.

Turşudulmuş və duza qoyulmuş meyvə və tərəvəzlərdə konservləşdirici maddə mikroorganizmlərin və süd turşusu bakteriyalarının təsiri ilə duzluqda əmələ gələn süd turşusudur. Şirədə süd turşusu 0,7-0,8% toplandıqda cürüdüyü mikroorganizmlərin fəaliyyəti dayanır və məhsul uzun müddət keyfiyyətli qalır. Turşudulmuş tərəvəzdə süd turşusu bakteriyalarının inkişafını sürətləndirmək üçün 2-3% miqdardında xörək duzundan istifadə edilir. Turşudulma zamanı meyvə-tərəvəzin tərkibindəki şəkərin və azotlu maddələrin miqdarı azalır.

Turşudulmuş kələm hazırlamaq üçün kələmin gecyetişən sortlarından istifadə edilir. Kələm hər cür cirkdən, zədələnmiş və xəstələnmiş yarpaqlardan təmizlənir, çeşidindən asılı olaraq saman şəklində (5 mm enində) doğranır, parcalanır və ya bütöv saxlanılır. Doğranmış kələmin üzərinə kütləsinin 1,2-2,5%-i miqdardında duz qatılır. 2; 4 və 6 yerə bölünmüş və bütöv kələmin üzərinə isə 4%-li duzluq töküür. Cəlləklərə yiğilmiş məhsulun üzərinə ağır yük qoyulur, 20°S -də 10-12 gün qıçqırılır. Məhsulun tərkibində 1,5-2,0% süd turşusu toplandıqda qıçqırılma dayandırılır.

Duza qoyulmuş xiyarı tərkibində 2%-ə qədər şəkər olan xiyarlardan hazırlanırlar. Xiyarın üzərinə tökmək üçün hazırlanan duz məhlulunun qatlığı xiyarın xırda və iri olmasına asılı olaraq 6-8%-li hazırlanır. Ümumi məhsulun 3%-i miqdardında şüyd, 0,5% sarımsaq, 0,5% qızılıqotu yarpağı, 0,1% ajı

istiot götürür. Ədviyyatın miqdarı 100 kq üçün 2,5-8 kq-dır. Yetişmə 1-2 ay davam edir və duzluğun turşuluğu 0,6-1,4%-ə catır. Standarta əsasən 1-ci sorta aid duzlu xiyarda 2,5-3,5% duz, 0,6-1,2% süd turşusu, 2-ci sortda 3-4,5% duz, 1,4%-ə qədər süd turşusu olur. 1-ci sorta aid duzlu xiyarların ölçüsü 110 mm-i kecməməlidir. 2-ci sortda isə 140 mm-ə qədər ola bilər.

Duza qoyulmuş pomidorun hazırlanması xiyarda olduğu kimidir, lakin duzluğun qatılığı pomidorun yetişmə dərəjəsindən asılıdır. Yaşıl və süd rəngli pomidorların duzlanması üçün 6-8%-li, qırmızı pomidorların duzlanması üçün isə 8-10%-li duz məhlulundan istifadə edilir. Yetişmə müddəti 50 gün davam edir.

Turşudulmuş və duza qoyulmuş tərəvəzləri 1-4⁰S-də saxlamaq lazımdır. Temperatur 10⁰S-dən yüksək olduqda məhsulda yağı, propion turşularına qıjqırma getdiyindən məhsulun xoşagəlməz kəskin iyi olur.

Sirkəyə qoyulmuş meyvə və tərəvəzlərin hazırlanmasında əsas konservləşdirici maddə sirkə turşusudur. Sirkə turşusundan başqa şəkər, duz və ədviyyatdan da istifadə edilir. Sirkəyə qoymaının kimyəvi əsası odur ki, məhsulun tərkibində 1,7-2,0% sirkə turşusunun olması mühitdə mikroorganizmlərin olmasına (artmasına) əks təsir göstərir və uzun müddət məhsulu keyfiyyətli saxlamağa imkan verir.

23. MEYVƏ VƏ TƏRƏVƏZLƏRİN ƏMTƏƏ EMALI, DAŞINMASI VƏ SAXLANILMASI

Meyvə-tərəvəzin əmtəə emalına onun keyfiyyətinə və ölçüsünə görə sortlaşdırılması, cəkilib-bükülməsi və qablaşdırılması aiddir.

Meyvə-tərəvəzlər keyfiyyətinə görə ceşidləndikdən sonra, ölçüyə görə də ceşidlənir. Ölçüyə görə ceşidlənməyə kalibirləşdirmə deyilir. Alma, armud, limon, naringi, portagal, ərik, şaftalı, gilas, albalı ölçüsünə görə ceşidlənir.

Meyvələr əl ilə, şablon üzrə və ya gözəyari kalibirləşdirilir. Alma və armudun kalibirləşdirilməsi 10 mm dəqiqliklə aparılır. Ən azı 3 ölçüdə – iri, orta və xırda olmaqla – ceşidlənir.

Meyvələrin əmtəə emalında 4 üsul vardır. Adı üsulda bütün əməliyyatlar (keyfiyyətə görə ceşidlənmə, kalibirləşdirmə və qablaşdırma) ayrıca aparılır. M.İ.Lvov üsulunda meyvələr əvvəlcə kalibirləşdirilir, keyfiyyətə görə ceşidləmə ilə qablaşdırma eyni vaxtda aparılır. Krim üsulunda meyvələri əvvəlcə keyfiyyətinə görə ceşidləyirlər, kalibirləşdirmə və qablaşdırma eyni vaxtda aparılır. Kombinəleşmiş üsulda meyvələr eyni vaxtda keyfiyyətinə və ölçüsünə görə ceşidlənir və qablaşdırılır.

Iri meyvə-tərəvəz bazalarında meyvə-tərəvəzlərin əmtəə emalı mexanikləşdirilir və avtomatlaşdırılır. Bu məqsədlə axın xətlərindən geniş miqyasda istifadə edilir. Məhsullar paketlərə, polietilen kisələr və torlu taralara qablaşdırılır.

Standarta əsasən alma, armud və üzüm keyfiyyətindən asılı olaraq 1-ci və 2-ci əmtəə sortuna bölünür. Qalan bütün meyvə və tərəvəzlərdə isə standartın tələbinə cavab verən standart və cavab verməyən qeyri-standart qruplarına bölünür. Qeyri-standart hesab edilən meyvə-tərəvəzlər ya sənaye emalına verilir və ya da mal-qaraya yem üçün göndərilir.

Tərəvəzlər yiğildiqda təxminə olaraq yoxlanılır və müvafiq standartlara əsasən sortlaşdırılır. Üzərindəki torpaq təmizlənməklə kartof qurudulur. Baş soğan saplağı ilə birlikdə qurudulur. Saplaq hissənin yaxşı quruması mikroorganizmlərin daxil olmasının qarşısını alır. Hava yaxşı olduqda torpaqdan çıxarılmış soğanı 7-12 gün tarlada saxlayırlar. Kartofu və kökümeyvəliləri bəzən tarlada yığılan zaman keyfiyyətə görə ceşidləyirlər. Bürüşməsin deyə saman və ya ağaç kəpəyi ilə qablaşdırırlar. Soğanı uzun müddət saxlamaq üçün 7-10 gün ərzində 30-35°C temperaturda qurudurlar. Ağbaş kələm əvvəlcə soyuqda saxlanılıb sonra ceşidlənir. Respublika standartlarına əsasən kartof və tərəvəzlər standart və qeyri-standart sortlara ayrılır, əmtəə sortlarına bölünmürlər.

Qablaşdırmanın meyvə-tərəvəzin keyfiyyətli halda istehlakçılara catdırılmasında böyük əhəmiyyəti vardır. Ayrı-ayrı məhsul növləri üçün istifadə olunan tara və qablaşdırıcı materialların müxtəlifliyi meyvə-tərəvəzin biologici xüsusiyyətlərindən asılıdır. Meyvələri qablaşdırmaq üçün yesiklərdən, yesik-qəfəsələrdən, səbətlərdən, tabaqlardan, habelə kisə və cəlləklərdən istifadə olunur.

Alma və armudun qablaşdırılmasında 3 üsuldan istifadə edilir:

- düz cərgə üzrə qablaşdırma;
- dioqanal üzrə qablaşdırma;
- şahmat qaydası üzrə qablaşdırma.

Almanın zərif sortları şahmat qaydası üzrə, kobudlar düz cərgə ilə qablaşdırılır. Bu üsullardan ən əhəmiyyətlisi və daha cox tətbiq olunanı dioqanal üzrə qablaşdırmadır. Şahmat üsulunda yesiyin bütün tutumundan tam istifadə etmək olmur. Dioqanal üzrə qablaşdırmanın mahiyyəti ondan ibarətdir ki, birinci təbəqədə almalar yesiyin eni boyunca tam yiğilir, ikinci təbəqədə isə almaların hər biri birinci təbəqədəki almaların arasındakı boşluğa yerləşdirilir.

Qərzəkli meyvələri 75 kq-lıq cut, kətan-kənaf kisələrə, qoz ləpəsini isə 25 kq-lıq yesiklərə yiğırlar. Sitrus meyvələrini ikigözlü 20 kq-lıq quru və təmiz yesiklərə qablaşdırırlar.

Tərəvəzləri qablaşdırmaq üçün müxtəlif yesiklərdən, səbətlərdən, kisələrdən, habelə konteynerlərdən istifadə edilir. Qovun, kələm, soğan, tezyetişən kartof, yerkökü üçün 10-15 kq-lıq ikigözlü yesiklərdən istifadə olunur.

Pomidorun qablaşdırılması üçün 8-12 kq-lıq, qalan növ tomat tərəvəzləri üçün 20 kq-lıq yesiklərdən istifadə edilir. Kartofu əsasən tutumu 450 kq olan konteynerlərə qablaşdırır və həmin konteynerlərdə də daşıyırlar. Konteynerlərin ölçüləri 90x90x90 sm, kütləsi 60-65 kq-dir. Belə konteynerlərə 300 kq başqa tərəvəzləri də qablaşdırmaq olar.

Daşınmanın düzgün təşkili meyvə-tərəvəzin keyfiyyətinin qorunması üçün əsas amillərdəndir. Meyvə-tərəvəzlər əsasən 3 qaydada – taralarda, tarasız və konteynerlərdə daşınır. Daşınmaq üçün dəmir yolu, su, avtomobil və hava nəqliyyatından istifadə edilir.

Dəmir yolu nəqliyyatında adi örtülü vaqonlar, germetik vaqonlar, vaqon-eşalonlar, vaqon-buzzxanalardan istifadə edilir.

Germetik vaqonlar meyvə-tərəvəzin keyfiyyətli daşınmasını daha yaxşı təmin edir. Bayırda +30-dan -45⁰S-yə qədər temperatur olduqda belə vaqonun daxilində +6⁰S istilikdən -18⁰S-yə qədər soyuqluq yaratmaq olar. Əgər vaqon meyvə-tərəvəzin yiğilmasından əvvəl soyudulmuşsa, tərəvəz daha yaxşı keyfiyyətdə qalır.

Dəmir yoluna nisbətən su nəqliyyatında daşınma ucuz başa gəlir. Burada barçlardan, gəmilərdən, motorlu qayıqlardan və refriceratorlu gəmilərdən istifadə edilir.

Meyvə-tərəvəzin daşınmasında avtomobil nəqliyyatından daha cox istifadə edilir. Meyvə-tərəvəzin keyfiyyətinin aşağı düşməməsi üçün məhsul yayda gecə vaxtı daşınmalıdır. Daşınan məhsulun üstü mütləq örtülməlidir. Avtorefriceratorlardan istifadə edilməsi itkinin miqdarnı azaldır və meyvə-tərəvəzi qısa müddətdə istehsal yerindən birbaşa istehlak yerinə catdırmağa imkan verir.

Meyvə-tərəvəzin saxlanması. Bioloci xüsusiyətlərində asılı olaraq təzə meyvə-tərəvəzlər 3 qrupa bölünür.

Birinci qrupa bütün ikiillik tərəvəzlər aid edilir. İkiillik tərəvəzlərdə birinci il vegetativ orqan, ikinci il isə toxum əmələ gəlir. Həmin tərəvəzlər canlı orqanizm olduqlarından onlarda vegetativ inkişaf mərhələsi generativ inkişafa kecir. Bir cox tərəvəz məhsulları yiğildiqdan sonra sakitlik dövrü kecirir. Cünki saxlanılma zamanı müəyyən dövrdə cürcərmə getmir. Tərəvəzlərin saxlanılmasında 3 faza özünü göstərir. Birinci fazada sakitliyə kecid, qoruyucu toxumaların yaranması və müəyyən zədələrin sağalması dövrüdür. İkinci faza dərin sakitlik dövrüdür. Bu dövrdə cürcərmə getmir. Üçüncü faza

məcburi oyanma dövrüdür. Bu fazada temperatur 3°S -dən aşağı və mühitdə 10%-dən çox CO_2 olduqda jüjərmə getmir.

İkinci qrupa meyvəli (generativ) tərəvəzlər və meyvələr aiddir. Bunlarda gedən əsas proses yiğildiqdan sonra yetişmə prosesidir. Saxlanılma zamanı yetişmə prosesində meyvələrin dadı və ətri yaxşılaşır, rəngi dəyişir, ətliyi yumşalır.

Üçüncü qrupa yarpaq tərəvəzlər, o cümlədən göyərti tərəvəzləri aiddir. Bunların tərkibində suyun miqdarı çox olduğu üçün tez bürüşür və xarab olur. Ona görə də belə tərəvəzləri 95% nisbi rütubətdə, polietilen tarada, tənzim olunan və modifikasiya edilmiş qaz mühitində saxlamaq məsləhətdir.

Saxlanılma zamanı meyvə-tərəvəz məhsullarında suyun buxarlanması, istilik ayrılması və temperaturun dəyişməsi kimi fiziki proseslər gedir. Onların tərkibində zülal, pektin və s. bu kimi kalloid xassəli maddələr az olduğundan susaxlama qabiliyyəti aşağıdır və saxlanılma zamanı suyunu intensiv buxarlandırır.

Suyun buxarlanması qarşısını almaq üçün meyvə-tərəvəz saxlanılan anbarda optimal şərait (temperatur, nisbi rütubət və aktiv hava jərəyanı) yaradılmalı, məhsulun üstünə nəm qum tökülməli, meyvələr kağıza bükülməlidir.

Saxlanılma zamanı baş verən kimyəvi dəyişikliklərə əsasən karbohidratların, protopektinin, üzvi turşuların, polifenol birləşmələrin hidrolitik parcalanması, birləşməsi, tənəffüsə sərf olunması ilə nəticələnir. Saxlanılma dövrü aşı maddələrinin miqdarı azaldığından əksər meyvələrdə ağızbüzüsdürəcü xassə itir və dadı şirinləşir. Saxlanılma zamanı C vitamini azalır. Tərəvəzləri 5-7 ay saxladıqda C vitaminı 30-50% azalır. Yalnız sitrus meyvələrində C vitamini yaxşı qalır.

Saxlanılma zamanı baş verən biokimyəvi proseslərin əsasını tənəffüs prosesi təşkil edir.

Saxlanılma müddətinə görə meyvə və tərəvəzlər 3 qrupa bölünür:

1. Uzun müddət saxlanıla bilənlərə alma və armudun qış sortları, üzümün gecyetişən sortları, limon, portağal, nar və qərzəkli meyvələr; tərəvəzlərdən kartof, soğan, kələm, yerkökü, cuğundur və sarımsaq aiddir. Bu qrupa aid olan meyvə-tərəvəz məhsullarını optimal şəraitdə orta hesabla 3 aydan 6-8 aya qədər saxlamaq olar.

2. Orta müddətə saxlanılan meyvə və tərəvəzlərə payızda yetişən alma və armud, orta müddətdə yetişən üzüm, heyva, üvəz; tərəvəzlərdən pomidor, badımjan, qabaq, xiyar, qarpız və qovun (qovunun bəzi Orta Asiya sortları 6 aya qədər saxlanıla bilir) aiddir. Bu qrupa aid meyvə-tərəvəzi 1 aydan 2-3 aya qədər saxlamaq olar.

3. Qısa müddətə saxlanılan meyvə-tərəvəzlərə alma və armudun yay sortları, qarağat, firəngüzümü və başqa giləmeyvələr; tərəvəzlərdən əsasən göyərti tərəvəzləri aiddir. Bu qrup meyvə və tərəvəzi 5 gündən 20 günə qədər saxlamaq olar.

Saxlanılma reciminə anbarın temperaturu, nisbi rütubət, hava cərəyanı, işıq və mühitin qaz tərkibi aiddir.

Meyvə və tərəvəzlərin saxlanması üçün temperatur 0°S səviyyəsində olmalıdır. Lakin ayrı-ayrı meyvə və tərəvəzlər üçün temperatur dəyişməsi müsbət 4°S ilə mənfi 2°S arasında ola bilər.

Hava cərəyanı dedikdə anbarın havasının dəyişdirilməsi nəzərdə tutulur. Hava cərəyanı 2 üsulla yaradılır. Birinci üsulda ventilyasiya yaradılır və xaricdən anbara hava verilir. İkinci üsulda isə anbarın havası dövr etdirilir, bu zaman hava soyudulur, lakin onun qaz tərkibi cox az dəyişir. Anbarların coxunda ventilyasiya sistemi qurulur və bununla temperatur, nəmlilik və qaz tərkibi müəyyən səviyyədə saxlanılır.

Bəzi meyvə-tərəvəzləri saxladıqda kimyəvi maddələrdən istifadə edilir. Belə maddələrə səthi aktiv maddələr, izopropil spirti, izopropilkarbonat, nonil spirti və s. aiddir. Bu məqsədlə kükürd qazından, kalium-metabisulfatdan, etilendən və digər maddələrdən də istifadə edilir.